


RIYAZİYYAT

DƏRSLİK

5



$$2 : \frac{1}{4} = 2 \cdot \frac{4}{1} = 8$$



$$2\frac{1}{5} + 1\frac{3}{5} = \frac{11}{5} + \frac{8}{5} = \frac{19}{5} = 3\frac{4}{5}$$

$$\begin{array}{r} 18,12 \\ 16 \\ \hline 21 \\ -20 \\ \hline 12 \\ -12 \\ \hline 0 \end{array} \quad | \quad 4 \\ 4,53$$

$$\begin{array}{r} 1 \\ 3,76 \\ + 1,48 \\ \hline 5,24 \end{array}$$



$$3 \cdot 3 \cdot 3 = 3^3$$

$$a \cdot a \cdot a = a^3$$

$$\begin{array}{r} 10 \\ 20 \\ \hline 40 \\ 70 \\ \hline 100 \\ 120 \\ \hline 40 \cdot 1,2 = \end{array}$$

37 639 452 ≈ 38 000 000



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNI

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYİHE



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

LAYHE

LAYiHe

ZAUR İSAYEV, MƏNSUR MƏHƏRRƏMOV, MƏHƏMMƏD KƏRİMOV,
GÜNAY HÜSEYNZADƏ, VÜQAR MUSAYEV, AQŞİN ABDULLAYEV

RİYAZİYYAT

5

Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün
riyaziyyat fənni üzrə dərslik

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır.

Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstəriləməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.


Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi trm@arti.edu.az və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

KİTABINIZLA TANIŞ OLUN

İlkin yoxlama

Bölmədə öyrədilməsi nəzərdə tutulan materiallarla əlaqəli aşağı siniflərdə öyrənilmiş bilik və bacarıqların təkrarı. Diaqnostik qiymətləndirmə məqsədi üçün istifadə oluna bilər.



Bu bölmədə öyrənəcəksiniz

Bölmədəki mövzular əsasında qazanılacaq bilik və bacarıqlar.




Cəhd edin!

Hər bölmənin əvvəlində bu bölmənin əsas ideyalarının tətbiqinə aid məsələ verilir. Bu məsələni həll etmək vacib deyil. Lakin məsələnin həll strategiyası və tələb olunan biliklər barədə müzakirə təşkil edilir. Bölmənin sonunda bu məsələnin həlli verilir.

Araşdırma-müzakirə

Əvvəlki biliklərə əsaslanan tapşırıq və suallar təqdim olunur. Suallara cavab verməklə mövzuya dair ilkin biliklər yada salınır. Öyrənmə mərhələlərinə hazırlıq məqsədi daşıyır.



Açar sözlər

Mövzuda öyrədiləcək yeni anlayış və sözlər.

Öyrənmə

Yeni mövzu və anlayışların izahı.

Fikirləş!

Yeni bilikləri genişləndirmək məqsəd ilə ümumi müzakirə üçün sual və ya tapşırıq.

Çalışma

Yeni bilikləri möhkəmləndirmək üçün nümunəyə əsasən müstəqil yerinə yetirilən çalışmalar.

LAYHE

Riyaziyyat tarixindən

Mövzuya aid riyaziyyat tarixindən maraqlı faktlar.

Ilkin problemin helli

Bölmənin ilk səhifəsində "Cəhd edin" hissəsindəki məsələnin həlli müzakirə olunur.

Yadda saxla!


Məsələ həlli

Yeni biliklərin tətbiqi və möhkəmləndirilməsi üçün məsələlər.

Dıqqət!
Mövzu ilə bağlı mühüm bilik və ya bacarıqlar.


Xülasə

Bölmədə öyrənilən mövzu, anlayış və
riyazi terminlər ümumiləşdirilmiş şəkildə
anlayışlar xəritəsi vasitəsilə təqdim olunur.



STEAM

Hər bölmənin sonunda kiçik qruplarla və ya fərdi yerinə yetirmək üçün fələrəsi integrasiya xarakterli layihə.



Ümumiləşdirici tapşırıqla

Bölmə üzrə bilikləri yoxlamaq və möhkəmləndirmək üçün məsələ və misallar.



MÜNDƏRİCAT

1 Natural ədədlər və onlar üzərində əməllər 7

1.1.	İlkin yoxlama	8
1.2.	Natural ədədlər	9
1.3.	Müqayisə və sıralama	13
1.4.	Natural ədədlərin yuvarlaqlaşdırılması	16
1.5.	Natural ədədlərin toplanması və çıxılması	18
1.6.	Natural ədədin kvadratı və kubu	21
1.7.	Natural ədədlərin vurulması və bölünməsi	23
1.8.	Ədədi ifadələr	27
	Ədədin bölən və bölünənləri	30
	Xülasə	34
	Ümumiləşdirici tapşırıqlar	35
	STEAM. "Parker" Günəş Zondu	36

2 Adi kəsrlər 37

2.1.	İlkin yoxlama	38
2.2.	Düzgün kəsrlər və düzgün olmayan kəsrlər	39
2.3.	Müqayisə və sıralama	43
2.4.	Məxrəcləri müxtəlif olan kəsrlərin toplanması və çıxılması	47
2.5.	Qarışq ədədlərin toplanması	51
2.6.	Qarışq ədədlərin çıxılması	56
2.7.	Məsələ və misallar	62
2.8.	Adi kəsrlərin vurulması	64
2.9.	Adi kəsrlərin bölünməsi	68
2.10.	Qarışq ədədlərin bölünməsi	71
	Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması	75
	Xülasə	77
	Ümumiləşdirici tapşırıqlar	80
	STEAM. Qurama	81
		82

3 Onluq kəsrlər 83

3.1.	İlkin yoxlama	84
3.2.	Onluq kəsrlər	85
3.3.	Müqayisə və sıralama	87
3.4.	Onluq kəsrlərin yuvarlaqlaşdırılması	89
3.5.	Adi kəsrin onluq kəsrə, onluq kəsrin adi kəsrə çevrilməsi	91
3.6.	Onluq kəsrlərin toplanması və çıxılması	94
3.7.	Məsələ və misallar	98
3.8.	Onluq kəsrlərin 10-un qüvvətlərinə vurulması və bölünməsi	100
3.9.	Onluq kəsrin natural ədədə vurulması	103
3.10.	Onluq kəsrlərin vurulması	105
3.11.	Onluq kəsrin natural ədədə bölünməsi	107
	Ədədin onluq kəsrə bölünməsi	110
	Onluq və adi kəsrlər üzərində əməllər	113
	Xülasə	116
	Ümumiləşdirici tapşırıqlar	117
	STEAM. Yüksəksürətli qatarlar	118

4 Faiz 119

4.1.	İlkin yoxlama	120
4.2.	Faiz, adi kəsr, onluq kəsr	121
4.3.	Ədədin faizi	125
4.4.	Faizinə görə ədədin tapılması	128
	Kəmiyyətin müəyyən faiz artırılması və azaldılması	130
	Xülasə	133
	Ümumiləşdirici tapşırıqlar	134
	STEAM. Genealogiya	135
	Birinci yarımlı üzrə ümumiləşdirici tapşırıqlar	136
	Sözlük	138
	Cavablar	140

LARİHƏ

Natural ədədlər və onlar üzərində əməllər

Bu bölümə öyrənəcəksiniz:


- trilyon dairəsində natural ədədləri yazmağı və oxumağı;
- natural ədədləri müqayisə etməyi və sıralamağı;
- natural ədədləri yuvarlaqlaşdırmağı;
- hesab əməllərinin xassələrini tətbiq etməyi;
- ədədin kvadratı və kubunu tapmağı;
- ədədi ifadələrdə əməllər ardıcılılığını tətbiq etməyi;
- ƏKOB və ƏBOB-u tapmağı;
- məsələlərin həllində natural ədədlər üzərində əməllərdən istifadə etməyi.

Cəhd edin!

1 işq ili neçə kilometrdir? Günəş sisteminə ən yaxın Proksima Sentavr ulduzuna qədər məsafə təqribi olaraq 4 işq ilinə bərabərdir. Bu məsafə neçə kilometrdir?




Bəzən böyük miqdarda əşya və ya cisimləri saymaq üçün, uzaq məsafələri, cisimlərin kütlə və ya həcmini müəyyən etmək üçün böyük ədədlərdən istifadə etmək lazımlı gəlir. Məsələn, "Süd yolu" adlanan qalaktikamızın diametri təqribən 100 000 işq ilinə bərabərdir. 1 işq ili işığın 1 ildə qət etdiyi məsafədir. İşığın boşluqda sürəti isə 300 000 km/sən-dir.



ilkin yoxlama

- 1 195 678 ədədindən başlayaraq hər dəfə min-min artırmaqla 200 000-dən kiçik neçə ədəd düzəltmək olar?
- 2 345 327 ədədinə 5 yüzminlik, 2 onminlik, 2 minlik, 4 yüzlük əlavə etdikdə hansı ədəd alınır? Alınan ədədi sözlə, rəqəmlə və açıq şəkildə yazın.
- 3 Verilən ədədləri a) yüzlüklər, b) minliklər və c) yüzminliklər mərtəbəsinədək yuvarlaqlaşdırın.
- | | | | | | |
|---------|---------|---------|---------|---------|---------|
| 234 890 | 587 454 | 110 990 | 815 952 | 607 950 | 999 999 |
|---------|---------|---------|---------|---------|---------|
- 4 Hesablayın. Cavabın inandırıcı olub-olmadığını təqribi hesablamaqla yoxlayın.
- | | | | |
|---------------------|---------------------|------------------------|----------------|
| $12\ 987 + 74\ 529$ | $95\ 423 - 84\ 563$ | $25\ 276 \cdot 4\ 074$ | $89\ 496 : 33$ |
|---------------------|---------------------|------------------------|----------------|
- 5 İfadələrin qiymətini tapın.
- | | | | |
|--------------------------------|----------------------------|-----------------------------|-------------------------|
| $12 + 68 - 48 : 4$ | $1\ 234 \cdot 21 \cdot 10$ | $9 \cdot 120 + 9 \cdot 380$ | $37 \cdot 19 : 19 + 63$ |
| $84 \cdot (568 - 68) \cdot 55$ | $12 + (68 - 48) : 4$ | $12 \cdot (68 - 48) : 4$ | $(12 + 68 - 48) : 4$ |
- 6 Tənlikləri həll edin.
- | | | | |
|-----------------------|-----------------------------|------------------------|----------------------------|
| $a - 15 = 15 \cdot 3$ | $b + 497 = 1000 - 240 : 80$ | $m : 2 = 40 + 88 : 11$ | $n \cdot 12 = 6 + 270 : 9$ |
|-----------------------|-----------------------------|------------------------|----------------------------|
- 7 Əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin.
- | | | |
|--|---------------------------------|--|
| $583 \cdot 33$ və $999 + 4\ 825 + 15\ 000$ | $49\ 848 : 24$ və $55 \cdot 35$ | $(944 - 858 : 2) \cdot 30$ və $126\ 960 : 4$ |
|--|---------------------------------|--|
- 8 Ədədlər arasında uyğun ədədləri tapın.
- | | | | | | | | | | | | |
|---|---|---|---|----|----|----|----|----|----|----|----|
| 2 | 3 | 6 | 8 | 11 | 12 | 16 | 18 | 24 | 31 | 40 | 44 |
|---|---|---|---|----|----|----|----|----|----|----|----|
- | | |
|----------------------|--|
| a) 4-ün bölnənləri | d) həm 2-nin, həm də 3-ün bölnənləri |
| b) 36-nın bölnənləri | e) həm 12-nin, həm də 30-un bölnənləri |
| c) sadə ədədləri | f) 33-ün bölnəni olan sadə ədədləri |
- 9 Əlverişli üsulla hesablayın.
- | | | | |
|---------------------|----------------|-----------------|----------------|
| $341 \cdot 200$ | $4\ 500 : 5$ | $250 \cdot 260$ | $249 \cdot 4$ |
| $174\ 000 \cdot 30$ | $33\ 900 : 30$ | $42\ 600 : 20$ | $151 \cdot 60$ |
- 10 Otaq eni 340 sm, uzunluğu 460 sm, hündürlüyü isə 300 sm olan kuboid formasındadır. Pəncərənin eni 150 sm, hündürlüyü 100 sm-dir. Qapının eni 90 sm, hündürlüyü 210 sm-dir. Bu otağın divarlarına yapışdırmaq üçün eni 75 sm olan divar kağızından ən azı neçə metr lazımdır?



1.1. Natural ədədlər



Aşar sözlər

Araşdırma-müzakirə



Günəşdən Yerə qədər məsafə təqribən yüz əlli iki milyon kilometr, Saturna qədər məsafə isə bundan təqribən 10 dəfə çoxdur.

- Günəşdən Yerə qədər məsafəni rəqəmlərlə necə yazmaq olar?
- Günəşdən Saturna qədər məsafəni neçə rəqəmli ədədlə ifadə etmək olar?

Öyrənmə Onluq say sistemi

Saymaq üçün istifadə edilən ədədlər **natural ədədlər** adlanır. Ən kiçik natural ədəd 1-dir. Natural ədədə 1 əlavə etdikdə növbəti natural ədəd alınır. Natural ədədlər **sonsuz** saydadır.

Ədədlərin adlandırılması, işarə edilməsi və yazılıması qaydaları müxtəlif say sistemləri əmələ gətirir. İstifadə etdiyimiz **onluq say sistemində** bütün ədədlər 10 rəqəmin (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) köməyi ilə yazılır. Hər bir rəqəm ədəddəki yerinə – mövqeyinə uyğun olaraq təkliklərin, onluqların, yüzlüklerin, minliklərin və s.-nin sayını bildirir. Belə say sistemi həm də **mövqeli say sistemi** adlanır.

Böyük ədədlərin yazılışında milyonluqlar sinfindən sonra milyardlıqlar sinfi, ondan sonra isə trilyonluqar sinfi gəlir.

Hər mərtəbə vahidi özündən sağıdakından 10 dəfə böyükdür.

Trilyonluqlar sinfi			Milyardlıqlar sinfi			Milyonluqlar sinfi			Minliklər sinfi			Təkliklər sinfi		
Yüztrilyonl. x10 3	Ontrilyonl. x10 4	Trilyonl. x10 5	Yüzmilyardl. x10 2	Onmilyardl. x10 0	Milyardl. x10 8	Yüzmilyonl. x10 7	Onmilyonl. x10 6	Milyonl. x10 5	Yüzminl. x10 2	Onminl. x10 1	Minl. x10 7	Yüzl. x10 8	Onl. x10 0	Təkl. x10 9

Rəqəmlərə yazılışı: 345 208 765 217 809.

Sözlərlə yazılışı: üç yüz qırx beş trilyon iki yüz səkkiz milyard yeddi yüz altmış beş milyon iki yüz on yeddi min səkkiz yüz doqquz.

Rəqəm və sözlərlə qısa yazılışı: 345 trilyon 208 milyard 765 milyon 217 min 809.

Çalışma

- 1 Ədədləri siniflərə ayırin və oxuyun.

NÜMUNƏ 970143831435679

Həlli	Açıqlama
970 143 831 435 679	trily. milyardl. mily. minl. təkl.
970 trilyon 143 milyard 831 milyon 435 min 679	970 143 831 435 679
2873892	30085325
831492057	4372906976
	8055823182511

- 2 Sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazın.

- a) Səkkiz yüz qırıq altı milyard dörd yüz yeddi milyon iki yüz səksən beş min
b) Yüz üç trilyon altmış iki milyard dörd yüz altı min yetmiş iki

- 3 Qırmızı rənglə verilmiş rəqəmlərin mərtəbə qiymətini müəyyən edin.

2 **5**86 981

85 658 985

558 725 612

224 258 746 522 387

98 **7**52

278 961

1 707 217

75 355 **27**8 533

- 4 Qanuna uyğunluğu müəyyən edin və növbəti iki ədədi tapın.

259 687 125 034, 259 787 125 034, 259 887 125 034, ...

- 5 Açıq şəkildə verilən ədədləri rəqəmlərlə yazın.

400 000 + 30 000 + 4 000 + 800 + 70 + 2

600 000 + 10 000 + 200 + 50

9 trilyon + 8 milyard + 70 min + 400 + 7

4 trilyon + 2 milyon + 7 min + 100

Öyrənmə 10-un qüvvətləri

Hər biri 10-a bərabər olan vuruqların hasili **10 ədədinin qüvvəti** adlanır.

Məsələn, $10 \times 10 \times 10 \times 10$ hasilini qısaca 10^4 şəklində yazmaq olar.

$$10\ 000 = \underbrace{10 \times 10 \times 10 \times 10}_4 = 10^4$$

qüvvətin üstü
qüvvətin əsası

Belə oxunur: 10 üstü 4, yaxud 10-un 4-cü dərəcədən qüvvəti.

10^2 (10-un 2-ci dərəcədən qüvvəti) 10-un kvadratı, 10^3 (10-un 3-cü dərəcədən qüvvəti) isə 10-un kubu kimi də oxunur.



Fikirləş!

10-u qüvvətə yüksəldərkən alınan ədəddəki sıfırların sayı ilə qüvvətin üstü arasında hansı əlaqə var? Nə üçün 10^2 (10 üstü 2) 10-un kvadratı, 10^3 (10 üstü 3) isə 10-un kubu adlanır?

- 6) 10-un qüvvətlərindən istifadə etməklə verilmiş ədədi rəqəmlərlə yazın.

NÜMUNƏ 5×10^4

Həlli				Açıqlama		
$5 \times 10^4 = 5 \times (10 \times 10 \times 10 \times 10) = 5 \times 10\ 000 = 50\ 000$				$10^4 = 10 \times 10 \times 10 \times 10$		
2×10^2	6×10^3	9×10^4	15×10^5	263×10^6	895×10^7	11×10^8

- 7) Sözlərlə verilən ədədləri 10-un qüvvətləri şəklində yazın.

yüz min

milyon

yüz milyon

milyard

trilyon

- 8) Verilmiş ədədləri 10-un qüvvətlərindən istifadə edərək yazın.

NÜMUNƏ 700

Həlli			Açıqlama		
$700 = 7 \times 100 = 7 \times 10 \times 10 = 7 \times 10^2$				$100 = 10 \times 10 = 10^2$	
2 000	40 000	600 000	57 000	730 000 000	
30 000	500 000	4 000 000	150 000	152 000 000	

- 9) Uyğun ədədləri tapın.

a) 10-un kvadratından 3 vahid kiçik

c) 10-un kubundan 100 vahid kiçik

b) 10-un kvadratının 2 misli

d) 10-un kubundan 5 dəfə kiçik

Öyrənmə Ədədin açıq şəkildə yazılışı

Natural ədədin açıq şəkildə yazılışında 10-un qüvvətlərindən istifadə etmək olar. Məsələn:

$$51\ 079 = 5 \times 10\ 000 + 1 \times 1\ 000 + 0 \times 100 + 7 \times 10 + 9 = 5 \times 10^4 + 1 \times 10^3 + 7 \times 10^1 + 9$$

- 10) Açıq şəkildə verilmiş ədədləri rəqəmlərlə yazın.

$$2 \times 10^2 + 1 \times 10^1 + 3$$

$$6 \times 10^3 + 4 \times 10^2 + 6 \times 10^1 + 5$$

$$3 \times 10^4 + 5 \times 10^3 + 7 \times 10^2 + 4 \times 10^1 + 2$$

$$3 \times 10^4 + 5 \times 10^3 + 7 \times 10^2 + 8$$

- 11) Rəqəmlərlə verilmiş ədədləri açıq şəkildə yazın.

NÜMUNƏ 4 579

Həlli		Açıqlama		
$4\ 579 = 4 \times 1\ 000 + 5 \times 100 + 7 \times 10 + 9 =$		$1000 = 10^3$	$100 = 10^2$	$10 = 10^1$
$= 4 \times 10^3 + 5 \times 10^2 + 7 \times 10^1 + 9$				

38

492

402

120 608

9 374

7 002

45 634

50 001

1 069 752 100

230 464 276

Öyrənmə Mövqesiz say sistemləri

Elə say sistemləri var ki, rəqəmlərin qiymətləri yerinə görə dəyişmir. Məsələn, Qədim Romada belə say sistemindən istifadə etmişlər. Cədvəldə Roma (rum) rəqəmləri və onluq say sistemində onlara uyğun olan ədədlər qeyd edilib.

Rum rəqəmləri	I	V	X	L	C	D	M
Onluq say sistemi	1	5	10	50	100	500	1 000

Rum rəqəmləri ilə ədədlərin yazılışında cədvəldəki simvollardan istifadə edilir. Bu say sistemində ədədlərin yazılış qaydası belədir:

- Bir simvol ardıcıl 3 dəfədən artıq yazılmır.
- Eyni simvollar yanaşı olduqda toplanır.
- Kiçik rəqəm böyük rəqəmin solunda olduqda çıxılır, sağında olduqda isə toplanır.

Rum rəqəmləri ilə yazılmış ədədləri onluq say sistemində belə yazmaq olar.

$$\begin{array}{ll} \text{II} \rightarrow 1 + 1 = 2 & \text{VI} \rightarrow 5 + 1 = 6 \\ \text{IV} \rightarrow 5 - 1 = 4 & \text{IX} \rightarrow 10 - 1 = 9 \end{array} \quad \begin{array}{ll} \text{XIV} \rightarrow 10 + (5 - 1) = 14 & \text{XL} \rightarrow 50 - 10 = 40 \\ \text{XV} \rightarrow 10 + 5 = 15 & \text{XC} \rightarrow 100 - 10 = 90 \end{array}$$

- 12 Rum rəqəmi ilə verilən ədədləri onluq say sistemində yazın.

XII	XVI	XXII
XXIII	XXIV	XXVII
XXVI	XXXI	XXXIV
LIII	XCV	XLIX

- 13 Onluq say sistemində verilən ədədləri rum rəqəmləri ilə yazın.

13	18	17	25	101
28	29	52	54	147



Riyaziyyat tarixindən



ƏL-XARƏZMİ
(780 – 850)

Bu gün istifadə etdiyimiz onluq say sistemi hind-ərəb sistemi də adlandırılır. Əl-Xarəzmi "Hind hesabı haqqında" adlı kitabında o dövrdə Hindistanda yayılmış onluq say sistemini təsvir etmiş və bu sistemə uyğun hesab qaydaları vermişdir. Alim ilk dəfə olaraq hind rəqəmləri ilə ədədlərin yazılışında "əs-sifr" adlanndırıldığı 0 rəqəmindən istifadə etdi. Bəzi mənbələrdə 0 ədədi də natural ədədlərə aid edilir.

Məsələ həlli

- 14 Dünyada ən çox əhalisi olan ölkələr Çin və Hindistandır. 2022-ci ildə Hindistanın əhalisi təqribən 1 402 000 000 nəfər olmuşdur. Bu ədəddə milyonluqların sayını 5 vahid, onmilyonluqların sayını isə 4 vahid artırıqda Çinin əhalisinin sayı alınır. 2022-ci ildə Çinin əhalisi nə qədər olmuşdur?



1.2. Müqayisə və sıralama

Araşdırma-müzakirə

Dünyada təqribən 7 milyard 900 milyon insan, 3 trilyon 500 milyard balıq, 3 trilyon ağac və 430 milyard quş var.

- Dünyadakı balıqların sayı çoxdur, yoxsa quşların?
Bunu necə müəyyən etmək olar?
- Verilən canlıların sayını azdan çoxa necə sıralamaq olar?



Öyrənmə Natural ədədlərin müqayisəsi

İki natural ədəddən rəqəmlərinin sayı çox olan ədəd böyükdür.

Məsələn:

$$6\,879\,345\,234 \text{ və } 98\,787\,699 \rightarrow 6\,879\,345\,234 > 98\,787\,699.$$

Rəqəmlərin sayı bərabər olduqda yüksək mərtəbədən başlamaqla soldan sağa doğru uyğun mərtəbələrdəki rəqəmlər müqayisə olunur. Rəqəmlərin fərqli olduğu ilk mərtəbədə rəqəmi böyük olan ədəd böyükdür. Məsələn, 54 678 345 və 54 795 876 ədədlərini belə müqayisə etmək olar:

1 Ən yüksək mərtəbədəki rəqəmlər müqayisə olunur.

54 678 345
54 795 876

Rəqəmlər eynidir: **5 = 5**

2 Növbəti mərtəbədəki rəqəmlər müqayisə olunur.

54 678 345
54 795 876

Rəqəmlər eynidir: **4 = 4**


3 Növbəti mərtəbədəki rəqəmlər müqayisə olunur.

54 **6**78 345
54 **7**95 876

Rəqəmlər fərqlidir: **6 < 7**
54 **6**78 345 < **54** **7**95 876

Onmilyonl.	Milyonl.	Yüzminl.	Onminl.	Minl.	Yüzl.	Onl.	Tekl.
5	4	6	7	8	3	4	5
5	4	7	9	5	8	7	6

Natural ədədlər ədəd oxunda soldan sağa doğru artan sıra ilə düzülür. Ədəd oxunda solda yerləşən ədəd kiçik, sağda yerləşən ədəd isə böyükdür.





Fikirlaşı!

İki natural ədəddən rəqəmlərinin sayı çox olan ədədin o birindən böyük olduğunu necə izah etmək olar?

Çalışma

- 1 Müqayisə edin.

NÜMUNƏ 3 987 546 732 123 və 3 986 887 123 549

Həlli	Açıqlama
3 987 546 732 123	Ədədlərdə rəqəmlərin sayı bərabərdir. Ən yüksək mərtəbədən başlamaqla uyğun rəqəmlər müqayisə edilir. İlk üç rəqəm eynidir. Növbəti mərtəbədəki rəqəmlər fərqli olduğu üçün onlar müqayisə olunur: 7 > 6 .
3 986 887 123 549	
3 987 546 732 123 > 3 986 887 123 549	

- a) 1 000 000 000 və 999 999 999
 b) 23 456 784 101 və 23 456 789 199
 c) 4 126 215 312 və 4 126 216 302
 d) 345 000 000 000 və 345 100 000 000
 e) 9 001 002 003 004 və 7 501 002 003 004
 f) 5 273 326 938 və 5 273 326 983

- 2 Ədəd oxunda təsvir etməklə müqayisə edin.

NÜMUNƏ 4 345 729 100 və 4 345 729 500


Həlli	Açıqlama
4 345 729 100 4 345 729 500 ————— 4 345 729 100 < 4 345 729 500	Ədəd oxunda iki ədəddən böyüyü sağda yerləşir. 4 345 729 100 solda yerləşdiyi üçün kiçikdir.

- a) 1 000 000 000 və 1 000 000 006
 b) 2 975 385 000 və 2 975 485 000
 c) 6 780 345 400 və 6 780 345 500
 d) 3 500 000 000 000 və 3 500 000 000

- 3 Uyğun ədədləri rəqəmlərlə yazın və müqayisə edin.

- a) 33 milyon 285 min 188 və 4 milyon 875 min 9
 b) 345-dən 100 dəfə böyük ədəd və 41-dən 1 000 dəfə böyük ədəd
 c) 4 000-dən 10 dəfə kiçik ədəd və 40-dan 10 dəfə böyük ədəd
 d) Ən böyük doqquzrəqəmli ədəd və ən kiçik onrəqəmli ədəd
 e) $4 \times 10^3 + 3 \times 10^2 + 5 \times 10^1 + 7$ və $4 \times 10^3 + 2 \times 10^2 + 9 \times 10^1 + 6$
 f) $9 \times 10^3 + 9 \times 10^2 + 9 \times 10^1 + 9$ və 10^4

- 4 Verilmiş ədədlər arasında A, B, C və D nöqtələrinə uyğun olanları müəyyən edin.



Öyrənmə Natural ədədlərin sıralanması

Ədədləri artan sıra ilə düzmək üçün bu alqoritmdən istifadə etmək olar:

- Verilən ədədlərdən ən kiçiyi tapılır və sıranın 1-ci ədədi kimi yazılır.
- Qalan ədədlər arasında ən kiçiyi tapılır və onun sağında yazılır.
- Sonuncu ədəd qalana qədər 2-ci addım təkrarlanır və sonuncu ədəd ən sağda yazılır.



Fikirləş!

Ədədləri azalan sıra ilə düzmək üçün bu alqoritmi necə dəyişmək lazımdır? Uyğun alqoritmi yazın.

- 5 Ədədləri rəqəmlərlə yazın və artan sıra ilə düzün.

NÜMUNƏ 5 896 285 409; 5 678 154 367; 4 300 154 367; 50 678 300 287; 3 456

Həlli	Açıqlama
3 456	Verilən ədədlərdən ən kiçiyi: 3 456.
4 300 154 367	Qalan ədədlər arasında ən kiçiyi: 4 300 154 367
5 678 154 367	Qalan ədədlər arasında ən kiçiyi: 5 678 154 367
5 896 285 409	Qalan ədədlər arasında ən kiçiyi: 5 896 285 409
50 678 300 287	Sonuncu ədəd ən böyükdür: 50 678 300 287

Cavab: 3 456; 4 300 154 367; 5 678 154 367; 5 896 285 409; 50 678 300 287

- a) bir trilyon iki; iki milyard on dörd; on beş milyard doqquz yüz min; on trilyon.
- b) 12 milyon 120 min; 3 milyard 400 milyon; 1 trilyon 100; 22 trilyon; 999 milyon.
- c) 7×10^4 ; 4×10^9 ; 3×10^5 ; 6×10^{12} ; 1×10^7 ; 2×10^6 .
- d) $10^4 + 2 \times 10^2$; $2 \times 10^5 + 10^2$; 5×10^5 ; 9×10^3 ; 10^4 .

Məsələ həlli

- 6 2022-ci ilin yanvar ayına olan məlumatə əsasən, dünyada internet istifadəçilərinin sayı 4 milyard 950 milyon, mobil telefon istifadəçilərinin sayı 5 milyard 310 milyon, sosial şəbəkə istifadəçilərinin sayı isə 4 milyard 620 milyon olmuşdur. İstifadəçilərin sayını artan sıra ilə necə sıralamaq olar?



- 7 Cədvəldə əlifba sırası ilə planetlərin adı və Günəşdən bu planetlərə qədər məsafələr verilmişdir.

Planet	Mars	Merkuri	Neptun	Saturn	Uran	Venera	Yer	Yupiter
Məsafə (km)	228×10^6	57×10^6	453×10^7	$1\ 437 \times 10^6$	$2\ 871 \times 10^6$	108×10^6	149×10^6	78×10^7

- Günəşə ən yaxın planet hansıdır? Günəşdən ən uzaq planet hansıdır?
- Planetləri Günəşdən məsafələrinə görə sıraladıqda Yer neçənci olar?

1.3. Natural ədədlərin yuvarlaqlaşdırılması

Araşdırma-müzakirə

Cədvəldə bəzi ölkələrin adları və 2021-ci ildə əhali sayı verilib. Samir cədvəldəki məlumataya uyğun diaqram qurdu.

- Diaqramın hər sütunu hansı ölkəyə uyğundur?
- Gürcüstanın əhalisi Ruandanın əhalisindən təqribən neçə dəfə azdır?

Ölkə	Əhali sayı
Azərbaycan	10 119 100
Gürcüstan	3 723 500
Ruanda	11 952 693
Türkmenistan	5 942 000



Öyrənmə Natural ədədlərin yuvarlaqlaşdırılması

Natural ədədi istənilən mərtəbəyə qədər yuvarlaqlaşdırmaq üçün aşağıdakı qaydadan istifadə edilir. Məsələn, 26 458 120 ədədini onmilyonluqlar mərtəbəsinə qədər belə yuvarlaqlaşdırmaq olar:

- 1 Yuvarlaqlaşdırılacaq mərtəbədəki rəqəm işarələnir: 26 458 120
- 2 Həmin rəqəmin sağındakı rəqəmə baxılır: 26 458 120
- 3 Bu rəqəm 5-dən kiçikdirse, işarələnmiş rəqəm olduğu kimi saxlanılır. 5 və ya 5-dən böyükdürse, işarələnmiş rəqəm bir vahid artırılır.
- 4 İşarələnmiş rəqəmin sağındakı bütün rəqəmlər sıfırla əvəz olunur.

+1 6 > 5
26 458 120
↓↓↓↓↓ → 26 458 120 ≈ 30 000 000
30 000 000

Çalışma

- 1 Ədədlərdə işarələnmiş mərtəbəni müəyyən edin və həmin mərtəbəyə qədər yuvarlaqlaşdırın.

NÜMUNƏ 37 639 452

Həlli	Açıqlama
3 <u>7</u> 639 452 ↓ 38 000 000 3 <u>7</u> 639 452 ≈ 38 000 000	İşarələnmiş 7 rəqəmi milyonluqlar mərtəbəsinə aiddir. Onun sağındakı 6 rəqəmi 5-dən böyük olduğu üçün 7 bir vahid artırılır və onun sağındakı rəqəmlər sıfırla əvəz olunur. 37 000 000 37 500 000 38 000 000 37 639 452 37 639 452 ədədi 37 000 000 və 38 000 000 ədədlərindən 38 000 000-a daha yaxındır.

100 000 987

107 856 189

1 987 654 321

587 654 661 123

218 397 640

13 901 835

15 856 152

2 581 890 085

- 2 Ədədləri a) onmilyonluqlara qədər; b) yüzmilyonluqlara qədər yuvarlaqlaşdırın.

103 852 996

3 852 945 125

185 562 100

99 652 125 841

150 562 855 325

- 3 Ədədi işaretlənmiş mərtəbəyə qədər yuvarlaqlaşdırın.

NÜMUNƏ 2 996 218

Həlli	Açıqlama
$\begin{array}{r} 2\ 996\ 218 \\ \downarrow \\ 3\ 000\ 000 \\ 2\ 996\ 218 \approx 3\ 000\ 000 \end{array}$	<p>İşarələnmiş rəqəm 9-dur. Onun sağindakı rəqəm 6-dır və $6 > 5$. İşarələnmiş rəqəm bir vahid artırılır. Alınan ədəd 10-a bərabər olduğu üçün həmin mərtəbəyə 0 yazılır və onun solundakı rəqəmə 1 əlavə olunur. Alınan ədəd yenə də 10-a bərabər olduğu üçün 0 yazılır və onun solundakı rəqəmə 1 əlavə olunur. İşarələnmiş rəqəmin sağindakı rəqəmlər sıfırlarla əvəz olunur.</p> <p style="text-align: center;"> $\begin{array}{r} +1\ +1\ +1 \\ 2\ 99\overset{6}{6}\ 218 \\ \downarrow\ \downarrow\ \downarrow \\ 3\ 000\ 000 \end{array} \xrightarrow{6 > 5} 2\ 996\ 218 \approx 3\ 000\ 000$ </p>

197 152

961 287

985 170

199 128 995

999 999

- 4 Uyğun natural ədədləri müəyyən edin.

- a) Onluqlara qədər yuvarlaqlaşdıranda 20 alınan ədədlər.
- b) Yüzlükərlər qədər yuvarlaqlaşdıranda 200 alınan ən kiçik və ən böyük ədədlər.
- c) Minliklərə qədər yuvarlaqlaşdıranda 35 000 alınan ən kiçik və ən böyük ədədlər.

- 5 A, B və C nöqtələrinə uyğun ədədləri milyardlıqlara qədər yuvarlaqlaşdırıldıqda hansı ədədlər alınar? Bu nöqtələrə uyğun ədədləri təxmin edin. Həmin ədədləri yuvarlaqlaşdırmaqla cavabınızı yoxlayın.



Məsələ həlli

- 6 Cədvəldə 2020-ci ildə bəzi ölkələrin əhali sayı verilib.
- Hansı ölkədə təqribən 200 milyon insan yaşayır?
 - Hansı mərtəbəyə qədər yuvarlaqlaşdıranda Türkiyə və Almaniya əhalisinin sayı eyni olar?

Ölkə	Əhali sayı
Türkiyə	84 339 067
Almaniya	83 783 942
Pakistan	220 892 340

- 7 Cədvəldə kompüterin sərt diskinin ümumi tutumu, istifadə olunmuş və qalan hissəsinin tutumları göstərilib. Milyardlıqlara qədər yuvarlaqlaşdırmaqla cavab verin.
- Diskin ümumi tutumu təqribən neçə baytdır?
 - Təqribən neçə bayt istifadə olunub?
 - Diskdə təqribən neçə bayt boş yer qalıb?

Ümumi tutum	372 699 107 328 bayt
İstifadə olunub	86 884 212 736 bayt
Qalıb	285 814 894 592 bayt

1.4. Natural ədədlərin toplanması və çıxılması

Araşdırma-müzakirə

Aynur lövhədə yazılmış misalın cavabının 500 olduğunu şifahi tapdı.

$$1 + 2 + 3 + 4 + 5 + 95 + 96 + 97 + 98 + 99 = ?$$



- O bunu necə müəyyən etdi?



Açar sözlər

- yerdəyişmə xassəsi
- qruplaşdırma xassəsi

Öyrənmə Toplamanın xassələri

Sıfırla toplama. Ədədin 0 ilə cəmi ədədin özünə bərabərdir.	$2 + 0 = 0 + 2 = 2$ $a + 0 = 0 + a = a$
Yerdəyişmə xassəsi. Toplananların yerini dəyişəndə cəm dəyişmir.	$2 + 3 = 3 + 2$ $a + b = b + a$
Qruplaşdırma xassəsi. Üç ədədin cəmini tapdıqda yanaşı toplananları onların cəmi ilə əvəz etmək olar.	$2 + 3 + 4 = (2 + 3) + 4 = 2 + (3 + 4)$ $a + b + c = (a + b) + c = a + (b + c)$

Çalışma

- 1 Toplamanın xassələrindən istifadə etməklə cəmi asan üsulla tapın.

NÜMUNƏ $29 + 23 + 107 + 41$

Həlli	Açıqlama
$29 + 23 + 107 + 41 = (29 + 41) + (23 + 107) =$ $= 70 + 130 = 200$	Yerdəyişmə və qruplaşdırma xassəsinə əsasən toplananları istənilən ardıcılıqla toplamaq olar.

$$33 + 15 + 17 \quad 104 + 50 + 16 + 150 \quad 120 + 240 + 360 + 180 \quad 212 + 546 + 188 + 154$$

- 2 Bərabərliklərin doğru olması üçün boş xanalara uyğun ədədləri tapın.

$$400 + \square = 400 \quad 33 + \square = 55 + 33 \quad (3 + 4) + 5 = \square + (4 + 5) \quad 9 - (6 - 2) = (9 - 6) + \square$$

- 3 a , b və c ilə hər hansı ədədlər işarə edilmişdir. Boş xanalara müəyyən ədəd, yaxud a , b , c simvollarından eləsini yazın ki, bərabərlik həmişə doğru olsun.

$$a + \square = 7 + \square$$

$$(b + 10) + 90 = \square + \square$$

$$283 + \square + 107 = \square + c$$

- 4 $a + b = 7$ olduqda ifadələrin qiymətini tapın.

$$(a + 3) + b$$

$$b + (9 + a)$$

$$a + (b + 2)$$

$$(a + 5) + (b + 11)$$

- 5 Fikirlərin doğru və ya səhv olduğunu müəyyən edin. Nümunələr göstərməklə əsaslandırın.

İstənilən iki natural ədədin cəmi hər iki toplanandan böyükdür.

İki natural ədədin fərqi həmişə çıxılandan böyükdür.

Öyrənmə Toplama və çıxmanın müxtəlif üsulları

Toplama və çıxmanın xassələrindən istifadə edərək cəmi və fərqi əlverişli üsullarla tapmaq olar.

- 6 Ədədləri açıq şəkildə yazmaqla hesablayın.

NÜMUNƏ $2\ 372 + 3\ 514$

Həlli	Açıqlama
$2\ 372 = 2\ 000 + 300 + 70 + 2$ $+ 3\ 514 = 3\ 000 + 500 + 10 + 4$ $\downarrow \downarrow \downarrow \downarrow$ $5\ 000 + 800 + 80 + 6$ $2\ 372 + 3\ 514 = 5\ 886$	<p>2 372 və 3 514 ədədləri açıq şəkildə yazılır.</p> <p>Yerdəyişmə və qruplaşdırma xassəsinə əsasən uyğun mərtəbə qiymətləri toplanır.</p> <p>Cavablar toplanır.</p>
$2\ 862 + 6\ 137$	$96\ 586 - 80\ 235$
$208\ 996 - 105$	$52\ 578\ 225 - 41\ 466\ 124$
$280\ 053\ 358 + 44\ 520$	$485\ 288\ 511 + 304\ 610\ 482$



- 7 Alt-alta yazmaqla hesablayın. Cavabı kalkulyatorda yoxlayın.

$$28\ 348 + 963\ 850 \quad 78\ 500\ 552 - 8\ 862\ 678 \quad 875\ 9622 + 352\ 855 \quad 28\ 100\ 000 - 19\ 256\ 199$$

- 8 Çıxılanı, yaxud toplananlardan birini açıq şəkildə yazmaqla hesablayın.

NÜMUNƏ $652\ 745 - 550\ 200$

Həlli	Açıqlama
$652\ 745 - 550\ 200 =$ $= 652\ 745 - 500\ 000 - 50\ 000 - 200 =$ $= 152\ 745 - 50\ 000 - 200 = 102\ 745 - 200 = 102\ 545$	<p>Çıxılanın rəqəmlərinin mərtəbə qiymətləri (500 000, 50 000, 200) azalandan hissə-hissə çıxılır.</p>
$627\ 211 - 103\ 100$	$2\ 537\ 240 + 360\ 150$
$368\ 580\ 866 - 200\ 380\ 600$	

- 9 Əvəzləmə üsulundan istifadə etməklə hesablayın.

NÜMUNƏ $365\ 000 + 197\ 000$

Həlli	Açıqlama
$\begin{array}{ccc} -3\ 000 & & +3\ 000 \\ \hline 365\ 000 & + 197\ 000 & \end{array}$ $365\ 000 + 197\ 000 = (365\ 000 - 3\ 000) +$ $+ (197\ 000 + 3\ 000) = 362\ 000 + 200\ 000 = 562\ 000$	<p>İkinci toplananı 200 000-ə tamamlamaq üçün birinci toplanandan 3 000 çıxıb ikinciye 3 000 əlavə edilir.</p>
$2\ 003 + 1\ 216$	$1\ 280 + 2\ 030$
$4\ 960 - 1\ 999$	$596\ 000 - 302\ 000$

Öyrənmə Təqribi hesablama

Ədədləri onlara yaxın və hesablaşdırmaq üçün daha rahat olan ədədlərlə əvəz etməklə cavabı təxmin etmək olar.

$$12\ 385 + 26\ 821 \approx [12\ 000] + [27\ 000] = 39\ 000$$

$$652\ 251 - 248\ 577 \approx [650\ 000] - [250\ 000] = 400\ 000$$

- 10 Cəmi və fərqi təxmin edin. Kalkulyatorda dəqiq cavabı tapın və nəticələri müqayisə edin.

$$586\ 330 + 388\ 249$$

$$3\ 899\ 286 - 2\ 652\ 185$$

$$62\ 850\ 966 + 33\ 865\ 339$$

- 11 Ədədləri qeyd olunmuş mərtəbələrə qədər yuvarlaqlaşdırmaqla hesablayın. Kalkulyatorda dəqiq cavabı tapın və müqayisə edin.

$$1\ 549\ 999 + 456\ 523$$

$$25\ 866\ 356 - 16\ 453\ 125$$

$$19\ 885 + 70\ 455 + 9\ 654$$

- 12 Əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin.

$$58\ 368 + 21\ 800 \text{ və } 86\ 547 - 17\ 289$$

$$496\ 877 - 418\ 366 \text{ və } 42\ 286 + 39\ 633$$

- 13 Təqribi hesablamaqla müqayisənin inandırıcı olub-olmadığını yoxlayın.

$$23\ 658 + 14\ 203 = ?$$

$$= 47\ 851$$

$$69\ 882 + 21\ 460 > ?$$

$$> 170\ 851 - 40\ 900$$

$$46\ 275 + 49\ 315 < ?$$

$$< 100\ 000$$

Məsələ həlli

- 14 2020-ci ilin məlumatlarına əsasən, gündəlik normadan az qida qəbul edən insanların 282 milyon nəfəri Afrikada, 418 milyonu Asiyada, 60 milyonu isə Şimali və Cənubi Amerikada yaşayır. 2020-ci ildə bu qitələrdə normadan az qidalanan insanların sayı nə qədər olmuşdur?
- 15 Ən böyük onrəqəmli ədədlə ən böyük yeddirəqəmli ədədin cəmi neçədir? Cavabı təxmin etməklə Anarla Lalənin cavablarını yoxlayın.



10 009 999 998

Anar

11 999 999 198

Lalə

- 16 Cədvəldə Azərbaycanda 2016–2021-ci illərdə çıxarılan təbii qazın həcmi verilib. Bu dövr ərzində çıxarılan təbii qazın ümumi həcmi nə qədər olub? Cavablari göstərilən üsullarla tapın və müqayisə edin:
- təxmin etməklə;
 - milyonluqlara qədər yuvarlaqlaşdırmaqla;
 - alt-alta yazmaqla;
 - kalkulyatorda hesablamaqla.

İllər	Qazın həcmi (m^3)
2016	29 331 000
2017	28 596 000
2019	30 490 000
2020	35 610 000
2021	37 140 000

1.5. Natural ədədin kvadratı və kubu

Araşdırma-müzakirə

Ləvazimat: Kağızdan kəsilmiş 18 ədəd eyniölçülü kiçik kvadrat.

İşin gedisi: Kiçik kvadratlardan bir neçə fərqli böyük kvadrat düzəldin.



Açar sözlər

- ədədin kvadratı
- ədədin kubu


- Bu kiçik kvadratlardan neçə fərqli böyük kvadrat düzəltmək olar?
- Ölçüsü ən böyük olan kvadratda neçə kiçik kvadratdan istifadə olundu?

Öyrənmə Ədədin kvadratı və kubu

- İki eyni ədədin hasilinə bu ədədin kvadratı deyilir.

$$3 \cdot 3 = 3^2$$


$$a \cdot a = a^2$$



- Üç eyni ədədin hasilinə bu ədədin kubu deyilir.

$$3 \cdot 3 \cdot 3 = 3^3$$

$$a \cdot a \cdot a = a^3$$



Fikirləş!

Hansı natural ədədin kvadratı və kubu həmin ədədin özünə bərabərdir?

Çalışma

- 1 Hesablayın.

$$1^2 \quad 2^2 \quad 3^2 \quad 6^2 \quad 4^2 \quad 7^2 \quad 8^2 \quad 9^2 \quad 3^3 \quad 4^3 \quad 5^3 \quad 8^3 \quad 10^3$$

- 2 Verilmiş ədədlərin hansı ədədin kvadratı və ya kubu olduğunu müəyyən edin.

a) 4; 9; 16; 25; 36; 49; 64; 100 b) 1; 8; 27; 64; 125; 216; 343

- 3 Qanunauyğunluğu müəyyən edin və növbəti iki ədədi yazın.

a) 1 4 9 16 ... c) 1 9 25 49 ... e) 64 81 100 121 ...
b) 4 16 36 64 ... d) 1 8 27 64 ... f) 8 64 216 512 ...

- 4 Sahələri verilmiş kvadratların tərəfinin uzunluğunu tapın.

$$100 \text{ sm}^2$$

$$121 \text{ sm}^2$$

$$144 \text{ sm}^2$$

- 5 Həcmi verilmiş kubların tilinin uzunluğunu tapın.

$$64 \text{ sm}^3$$

$$125 \text{ sm}^3$$

$$1\,000 \text{ sm}^3$$

- 6** Natural ədədin kvadratına bərabər olan ədədə **tam kvadrat** da deyilir. Məsələn, $25 = 5^2$ olduğu üçün 25 ədədi tam kvadratdır.
- 20 və 90 ədədləri arasındaki tam kvadratları tapın.
 - 100 və 200 ədədləri arasındaki tam kvadratları tapın.
- 7** Natural ədədin kubuna bərabər olan ədədə **tam kub** da deyilir. Məsələn, $125 = 5^3$ olduğu üçün 125 ədədi tam kubdur.
- 10 və 100 ədədləri arasındaki tam kubları tapın.
 - 200 və 400 ədədləri arasındaki tam kubları tapın.
- 8** Suallara cavab verin.
- Tərəfinin uzunluğu a olan kvadratın sahəsi nə qədərdir?
 - Tili b olan kubun həcmi və bir üzünün sahəsi nə qədərdir?
 - Hansı ədədə 4 əlavə edəndə 7 ədədinin kvadratı alınar?
 - Hansı iki natural ədədin kvadratları cəmi 100-ə bərabərdir?
- 9** Veriləndən istifadə edərək ədədin kvadratını tapın.

NÜMUNƏ $11^2 = 121 \rightarrow 110^2 = ?$

Həlli	Açıqlama
$110^2 = 11 \cdot 10 \cdot 11 \cdot 10 =$ $= 11 \cdot 11 \cdot 10 \cdot 10 = 121 \cdot 100 = 12\,100$	$110^2 = 110 \cdot 110$ olduğundan əvvəl $110 = 11 \cdot 10$ şəklində yazılır, sonra isə vurmanın yerdəyişmə və qruplaşdırma xassasınınə əsasən hasil daha asan tapılır.

$23^2 = 529 \rightarrow 230^2 = ?$


$7^3 = 343 \rightarrow 70^3 = ?$

$870^2 = 756\,900 \rightarrow 87^2 = ?$


Məsələ həlli

- 10** Qanuna uyğunluğu müəyyən edin və ilk 10 tək ədədin cəmini tapın.


$1 = 1^2$




$1 + 3 = 2^2$




$1 + 3 + 5 = 3^2$



$1 + 3 + 5 + 7 = 4^2$



$1 + 3 + 5 + 7 + 9 = 5^2$



- 11** Suallara cavab verin.

- Hansı rəqəmlər tam kvadratların son rəqəmi ola bilər?
- Hansı rəqəmlər tam kvadratların son rəqəmi ola bilməz?
- 131 415 161 712 ədədi tam kvadratdır mı?

LAYİHE

1.6. Natural ədədlərin vurulması və bölünməsi

Araşdırma-müzakirə

$$23 \cdot 9 = 23 \cdot (10 - 1) = ?$$



Açar sözlər

- yerdəyişmə xassəsi
- qruplaşdırma xassəsi
- paylama xassəsi

23 · 10 hasilindən
1 çıxaram.



23 · 10 hasilindən
23 çıxaram.



23 · 10 hasilindən
10 çıxaram.



- Uşaqlardan kimin fikri doğrudur? Bunu necə izah etmək olar?

Öyrənmə Vurma əməlinin xassələri

Sıfır vurma. Ədədin 0 ilə hasili 0-a bərabərdir.	$3 \cdot 0 = 0 \cdot 3 = 0$ $a \cdot 0 = 0 \cdot a = 0$
Vahidə vurma. Ədədin 1 ilə hasili ədədin özünə bərabərdir.	$5 \cdot 1 = 1 \cdot 5 = 5$ $a \cdot 1 = 1 \cdot a = a$
Yerdəyişmə xassəsi. Vuruqların yerini dəyişəndə hasil dəyişmir.	$3 \cdot 5 = 5 \cdot 3$ $a \cdot b = b \cdot a$
Qruplaşdırma xassəsi. Üç ədədin hasilini tapdıqda yanaşı vuruqları onların hasili ilə əvəz etmək olar.	$2 \cdot 3 \cdot 5 = (2 \cdot 3) \cdot 5 = 2 \cdot (3 \cdot 5)$ $a \cdot b \cdot c = (a \cdot b) \cdot c = a \cdot (b \cdot c)$
Paylama xassəsi. Ədədlə cəmin hasili bu ədədin hər bir toplananla hasilləri cəminə bərabərdir.	$5 \cdot (2 + 4) = 5 \cdot 2 + 5 \cdot 4$ $a \cdot (b + c) = a \cdot b + a \cdot c$
Ədədlə fərqli hasili bu ədədin azalan və çıxılanla hasilləri fərqliə bərabərdir.	$7 \cdot (10 - 3) = 7 \cdot 10 - 7 \cdot 3$ $a \cdot (b - c) = a \cdot b - a \cdot c$

Çalışma

- 1 Vurmanın xassələrindən istifadə etməklə hesablayın.

NÜMUNƏ $2 \cdot 345$

Həlli	Açıqlama
$2 \cdot 345 = 2 \cdot (300 + 40 + 5) = 2 \cdot 300 + 2 \cdot 40 + 2 \cdot 5 = 690$	Vurmanın paylama xassəsinə əsasən

5 · 14

4 · 91

420 · 3


5 · 857

17 · 1 200

4 · 27 · 5

20 · 7 · 40

- 2 Vurmanın uyğun xassələrinə əsasən izah edin.
- 7 ilə b -nin hasili b -nin 7 ilə hasilinə bərabərdir.
 - a -nın $3 \cdot 4$ ilə hasili $a \cdot 3$ -ün 4 ilə hasilinə bərabərdir.
 - $10 \cdot (a + 4) \neq 10 \cdot a + 4$
 - $(9 - d) \cdot 5 \neq 9 - d \cdot 5$
- 3 Şəkildəki mavi düzbucaqlıların sahələri cəminin qırmızı düzbucaqlının sahəsinə bərabər olduğunu necə izah etmək olar?



- 4 Boş xanalara uyğun ədədləri tapın.

$$340 \cdot \square = 340$$

$$49 \cdot \square = 87 \cdot 49$$

$$(4 \cdot 5) \cdot 3 = \square \cdot (5 \cdot 3)$$

$$0 \cdot 1 \cdot 197 = 215 \cdot \square$$

- 5 a , b və c ilə hər hansı ədədlər işarə edilib. Bərabərliklərin doğru olması üçün boş xanalara uyğun hərf, yaxud ədədləri tapın. Cavabı necə tapdığınızı izah edin.

$$a \cdot \square = 5 \cdot a$$

$$4 \cdot 7 - 4 \cdot 3 = \square \cdot (7 - 3)$$

$$3 \cdot (b + 10) = 3 \cdot \square + 30$$

$$15 \cdot c \cdot 40 = 600 \cdot \square$$

$$8 \cdot 6 - 8 \cdot 2 = 8 \cdot (6 - \square)$$

$$(a + 4) \cdot 50 = \square \cdot 50 + 200$$

$$(b \cdot 150) \cdot 2 = \square \cdot 300$$

$$\square \cdot c + b \cdot c = (5 + b) \cdot c$$

$$5 \cdot 9 - 10 = 5 \cdot (\square - 2)$$

- 6 $a \cdot b = 5$ olduqda ifadələrin qiymətini tapın. Cavabı necə tapdığınızı vurmanın uyğun xassələrinə əsasən izah edin.

$$(a \cdot 3) \cdot b$$

$$b \cdot (9 \cdot a)$$

$$a \cdot (b \cdot 2)$$

$$(a \cdot 4) \cdot b$$

$$(a \cdot 3) \cdot (b \cdot 2)$$

- 7 Vurma əməlinin xassələrindən istifadə etməklə ifadənin qiymətini tapın və cədvəli tamamlayın.

$a \cdot b$	40	55	208
$b \cdot 4 \cdot a$			

$a + b$	10	30	500
$3 \cdot a + 3 \cdot b$			

- 8 $2 \cdot 5$ hasilini ayırmaqla hesablayın.

NÜMUNƏ $55 \cdot 8$

Həlli	Açıqlama
$ \begin{aligned} 55 \cdot 8 &= 11 \cdot 5 \cdot 2 \cdot 4 = \\ &= 11 \cdot (5 \cdot 2) \cdot 4 = \\ &= 11 \cdot 10 \cdot 4 = (11 \cdot 4) \cdot 10 = 44 \cdot 10 = 440 \end{aligned} $	$55 = 11 \cdot 5$, $8 = 2 \cdot 4$ Vurmanın qruplaşdırma və yerdəyişmə xassələrinə əsasən

Açıqlama

$$5 \cdot 22$$

$$4 \cdot 65$$

$$35 \cdot 6$$

$$18 \cdot 15$$

$$25 \cdot 14$$

$$44 \cdot 25$$

$$12 \cdot 85$$

$$16 \cdot 125$$


Öyrənmə Bölmə əməlinin xassələri

Sifiri bölmə.	$0 : 3 = 0$
Sifiri natural ədədə böldükdə sıfır alınır.	$0 : a = 0$ (burada $a \neq 0$ olmaqla)
Sıfıra bölmə.	$3 : 0$ təyin olunmur. $a : 0$ təyin olunmur.
Vahidə bölmə.	$4 : 1 = 4$ $a : 1 = a$
Cəmi ədədə bölmək üçün toplananların hər birini həmin ədədə bölüb alınan qismətləri toplamaq olar.	$(20 + 30) : 5 = 20 : 5 + 30 : 5$ $(a + b) : c = a : c + b : c$
Fərqi ədədə bölmək üçün azalan və çıxılanı həmin ədədə bölüb alınan qismətləri çıxmaq olar.	$(60 - 18) : 6 = 60 : 6 - 18 : 6$ $(a - b) : c = a : c - b : c$



Fikirləş!

"Ədədi 0-a bölmək olmaz!" fikrini vurma və bölmənin əlaqəsi ilə necə izah etmək olar?



- 9 Bərabərliklərin doğru, yaxud yanlış olduğunu müəyyən edin.

$$0 : 2 = 0 \quad 0 : 4 = 4 \quad 6 : (3 + 3) = 6 : 3 + 6 : 3 \quad (100 - 40) : 5 = 100 : 5 - 40 : 5$$

- 10 Bölnəni hesablamaq üçün əlverişli olan ədədlərin cəmi və fərqi şəklində yazmaqla qisməti tapın.

NÜMUNƏ $963 : 3$

Həlli	Açıqlama
$963 : 3 = (900 + 63) : 3 =$ $= 900 : 3 + 63 : 3 = 300 + 21 = 321$	Bölnən 3-ə rahat bölnən ədədlərin cəmi şəklində yazılır və cəmin ədədə bölmə qaydasına əsasən hesablanır.

$$65 : 5 \quad 196 : 4 \quad 120 : 5 \quad 627 : 3 \quad 2\ 086 : 7 \quad 352 : 32 \quad 1\ 428 : 14 \quad 1\ 287 : 13$$

- 11 Hesablayın.

$12\ 578 \cdot 4$	$34\ 869 \cdot 9$	$578 \cdot 72$	$1\ 095 \cdot 11$	$627 \cdot 86$	$2\ 542 \cdot 203$
$21\ 987 : 9$	$62\ 580 : 4$	$6\ 240 : 12$	$44\ 362 : 41$	$11\ 124 : 108$	$395\ 220 : 84$

- 12 Hasili təxmin edin.

NÜMUNƏ $636 \cdot 291 = ?$

Həlli	Açıqlama
$636 \cdot 291 \approx [600 \cdot 300] = 180\ 000$	Vuruqlar hesablamaq üçün əlverişli olan və onlara yaxın ədədlərlə əvəz edilir.

$$11 \cdot 98 \quad 788 \cdot 103 \quad 1\ 009 \cdot 103 \quad 551 \cdot 449 \quad 24\ 976 \cdot 123 \quad 329\ 879 \cdot 63\ 127$$

- 13 Qisməti təxminin edin.

NÜMUNƏ $304 : 16$

Həlli	Açıqlama
$304 : 16 \approx 300 : 15 = 20$	Bölnən və bölən hesablamaq üçün əlverişli olan yaxın ədədlərlə əvəz edilir.

504 : 24

684 : 19

752 : 47

624 : 39

1 218 : 58

31 072 : 16

- 14 Təqribi hesablamalı cavabın inandırıcı olub-olmadığını yoxlayın. Cavabınızı əsaslandırın.

NÜMUNƏ $103 \cdot 49 = ?$ $\approx 3\ 027$

Həlli	Açıqlama
$103 \cdot 49 \approx 100 \cdot 49 = 4\ 900$ Cavab inandırıcı deyil.	Vuruqları hesablamaq üçün əlverişli ədədlərlə əvəz edib hasil təxmin edilir. 4 900 və 3 027 ədədləri arasında fərq çox olduğunu üçün cavab inandırıcı deyil.

$897 \cdot 32 = ?$ $\approx 20\ 414$

$496 \cdot 21 = ?$ $\approx 8\ 096$

$1\ 440 : 32 = ?$ ≈ 45

$50\ 096 : 248 = ?$ ≈ 22

- 15 Boş xanalara uyğun ədədləri tapın.

$$273 \cdot \square = 15\ 288$$

$$\square \cdot 654 = 66\ 708$$

$$96 \cdot \square = 16 \cdot 270$$

$$\square : 78 = 102$$

$$2\ 856 : \square = 6$$

$$1\ 857 : 4 = \square (\text{q } \square)$$

$$\square : 5 = 40 (\text{q } 3)$$

$$27\ 854 : 13 = \square (\text{q } \square)$$

Məsələ həlli

- 16 Düzbucaqlı formasında olan parkın eni 235 m, uzunluğu isə 479 metrdir.



Parkın sahəsi $80\ 000 \text{ m}^2$ -dən böyük, $150\ 000 \text{ m}^2$ -dən isə kiçikdir.



Parkın sahəsi $11\ 565 \text{ m}^2$ -dir.

- Elxan bu nəticəyə necə gəldi?
 - Aynurun cavabı inandırıcıdır mı?
- Cavablarınızı əsaslandırın.

- 17 Yer Günəş ətrafında 108 000 km/saat sürətlə dövr edir. Yer il ərzində Günəş ətrafında təxminən neçə kilometr məsafə qət edir?



1.7. Ədədi ifadələr

Araşdırma-müzakirə

Mötərizələri elə qoyun ki, bərabərlik doğru alınsın.

$$5\ 000 - 4 \cdot 831 - 18^2 = 2\ 000$$
$$100 + 5\ 200 : 26 - 13) - (18^2 - 300 - 24 = 500$$

Öyrənmə Əməllər ardıcılılığı

Ədədin qüvvəti daxil olan ifadələrin qiymətini hesablayarkən əməllər bu ardıcılıqla yerinə yetirilir:

- 1 Mötərizə varsa, əvvəlcə mötərizə daxilindəki əməllər
- 2 Qüvvətə yüksəltmə
- 3 Vurma və bölmə (soldan sağa)
- 4 Toplama və çıxma (soldan sağa)

$$\begin{array}{c} (3) \\ (2) \\ (1) \end{array}$$
$$13 + 2 \cdot 3^2 = 13 + 2 \cdot 9 =$$
$$= 13 + 18 = 31$$

$$\begin{array}{c} (1) \\ (2) \\ (3) \end{array}$$
$$3^2 = 9$$
$$2 \cdot 9 = 18$$
$$13 + 18 = 31$$

$$\begin{array}{c} (5) \\ (3) \\ (4) \\ (1) \\ (2) \end{array}$$
$$8\ 340 - 10^4 : (8 \cdot 2 - 6) = 8\ 340 - 10^4 : (16 - 6) =$$
$$= 8\ 340 - 10^4 : 10 = 8\ 340 - 10\ 000 : 10 =$$
$$= 8\ 340 - 1\ 000 = 7\ 340$$

$$\begin{array}{c} (1) \\ (2) \\ (3) \end{array}$$
$$8 \cdot 2 = 16$$
$$16 - 6 = 10$$
$$10\ 000 : 10 = 1\ 000$$
$$8\ 340 - 1\ 000 = 7\ 340$$
$$10^4 = 10\ 000$$

Çalışma

- 1 Hesablayın.

NÜMUNƏ $3 \cdot 4^2 - 15$

Həlli	Açıqlama
$\begin{array}{c} (2) \\ (1) \\ (3) \end{array}$ $3 \cdot 4^2 - 15 = 3 \cdot 16 - 15 = 48 - 15 = 33$	$(1) 4^2 = 4 \cdot 4 = 16$ Qüvvətə yüksəltmə $(2) 3 \cdot 16 = 48$ Vurma $(3) 48 - 15 = 33$ Çıxma
$5^3 - 3^2$	$2^3 + 10^4$
$5^3 \cdot 4^2$	$13 \cdot 5 - 8^2$
$5^3 \cdot 6^2$	$10^3 : 2^3$
	$4^3 + 3 \cdot 5^2$
	$5 \cdot 4^2 - 2 \cdot 3^3$

- 2 Əməlləri yerinə yetirin.

- a) $4^2 + 10^2 - 5^2$ d) $12^2 - 9^2 + 2^2$ g) $15^2 + 11^3 - 12^2$
b) $10^6 + 10^5 - 10^4$ e) $10^4 + 10^3 - 10^2$ h) $10 \cdot 10^2 - 10^3$
c) $3^3 \cdot 10^5 : 2^2$ f) $20^2 + 30^3 - 12^3$ i) $24 : 2^3 + 3 \cdot 4^2$

- 3 İfadələrin qiymətini tapın.

NÜMUNƏ $(3\ 288 : 12 + 10^3) \cdot (6^2 - 16)$


Həlli	Açıqlama
<p>2 3 1 6 4 5</p> $(3\ 288 : 12 + 10^3) \cdot (6^2 - 16) =$ $= (274 + 1\ 000) \cdot (6^2 - 16) =$ $= 1\ 274 \cdot (36 - 16) = 1274 \cdot 20 = 25\ 480$	<p>1 $10^3 = 10 \cdot 10 \cdot 10 = 1\ 000$</p> <p>2 $3\ 288 : 12 = 274$</p> <p>3 $274 + 1000 = 1274$</p> <p>4 $6^2 = 6 \cdot 6 = 36$</p> <p>5 $36 - 16 = 20$</p> <p>6 $1\ 274 \cdot 20 = 25\ 480$</p>

- a) $(3^3 - 2^2) \cdot 5$ d) $(8^3 - 128) : 2^3$ g) $(6^3 - 4^3) : 19$
 b) $(8 \cdot 12 - 9^2) \cdot 6^2$ e) $741 : (3^2 + 2^2)$ h) $(4^2 - 3 \cdot 5)^3 \cdot 23$
 c) $345 \cdot (6^2 - 3 \cdot 12)$ f) $(3 + 4)^3 + 315 : 45$ i) $(115 : 5 + 7) : (6^2 - 6)$

Öyrənmə Elmi kalkulyatorda hesablamalar

Daha mürəkkəb hesablamalar aparmaq üçün elmi kalkulyatordan istifadə olunur. Məsələn, elmi kalkulyatorda $14 - 2^3 : (4 \cdot 2 - 6)$ ifadəsinin qiymətini tapmaq üçün düymələri bu ardıcılıqla basmaq olar.

1 4 - 2 ^ 3 ÷ (4 × 2 - 6) =



- 4 Elmi kalkulyatordan istifadə etməklə hesablayın.

- a) $17^2 - 3\ 458 : 14 + 384 \cdot 8$ d) $3\ 215 + 198\ 168 : 24 - 4^3 \cdot 23$
 b) $784\ 925 - (1\ 337\ 782 : 142 - 9\ 411)^3$ e) $(264 : 11 - 19) \cdot (10^2 - 8^2)$
 c) $(9\ 548 : 14 - 26^2)^3 \cdot (9^2 - 9)$ f) $(10^5 - 3\ 821 \cdot 24) : (10^4 - 1\ 661 \cdot 6)$

- 5 Mötərizələri elə qoyun ki, bərabərlik doğru alınsın.

a) $2 \cdot 3^2 - 4 + 1 = 11$ b) $2^3 + 12 : 4 - 1 = 12$ c) $10^3 : 25 - 5 \cdot 2 = 100$

- 6 Hesablayın və müqayisə edin.

a) $153 : 3^2 - 2$ və $4^3 : 8 + 7$ b) $(7^2 - 16 \cdot 3) \cdot 6$ və $(2^2 + 11^2) : 5 + 15$

- 7 Uyğun ədədi ifadələr yazın və qiymətini hesablayın.

- a) 10-un kubu ilə 567-nin cəmi
 b) 19-un kvadratı ilə 4-ün kubunun fərqi
 c) 10-un 4-cü qüvvəti və 8-in kubunun cəmi bölünsün 16
 d) 4-ün kubu ilə 5-in kvadratının fərqiinin 6 ilə hasilini

LAYİHE



Yadda saxla!

Ədədi ifadədə iç-içə bir neçə mötərizə varsa, əməllər ən içəridəki mötərizədən başlamaqla ümumi qayda ilə yerinə yetirilir.

(5) (3) (1) (2) (4)

$$11 - (134 - (5 \cdot 25 + 1)) : 2 = 11 - (134 - (125 + 1)) : 2 = 11 - (134 - 126) : 2 = 11 - 8 : 2 = 7$$

(1) $5 \cdot 25 = 125$

(2) $125 + 1 = 126$

(3) $134 - 126 = 8$

(4) $8 : 2 = 4$

(5) $11 - 4 = 7$

8 Hesablayın.

a) $(6 - (2 \cdot 7 + 1)) : 5 \cdot 3$

b) $(57 - (12 \cdot 3 + 3)) : 6$

c) $10^3 - (24 \cdot (8 - 3) + 9^2)$

d) $15 - (48 : 3 - (4 + 6))$

e) $(1 + 60 : (4^2 - 4)) \cdot 15$

f) $(20 - (2 \cdot 3 + 1)) \cdot 4$

g) $34 : (30 - (30 - 10))$

h) $6 \cdot ((28 : 7 - 1) \cdot 9 + 3^3)$


i) $((4^2 - 9) \cdot 2 - 1) \cdot (7 - 4)$

Məsələ həlli


Uyğun ədədi ifadə yazmaqla məsələləri həll edin.

9 Aynurun fikrində tutduğu ədəd 8-in kubundan 463 vahid kiçikdir. O, fikrində hansı ədədi tutdu?


10 Müştəri 2 ədəd xalça aldı. Xalçalardan biri tərəfi 2 m olan kvadrat formasında, digəri isə eni 2 m, uzunluğu 3 m olan düzbucaqlı formasında idi. Bu xalçaların 1 m^2 -nin qiyməti 43 manat olarsa, müştəri cəmi neçə manat pul ödədi?



11 Şəkildəki düzbucaqlının eni uzunluğundan 60 sm qıṣadır. Mavi hissənin sahəsi neçə kvadrat santimetrdür?



12 Tili 78 sm olan taxta kubun bir küncündən ölçüləri 34 sm, 46 sm və 28 sm olan kuboid kəsib götürdülər. Qalan figurun həcmi nə qədərdir?



1.8. Ədədin bölgən və bölünənləri

Araşdırma-müzakirə



Bilik yarışında iştirak edən 12 oğlan və 18 qız hər birində eyni sayda iştirakçı olmaqla komandalara bölünməlidir. Bütün komandalarda eyni sayda oğlan və eyni sayda qız olmalıdır.

- Komandaların sayı 2; 3; 4; 5 ola bilərmi?
- Ən çox neçə belə komanda təşkil etmək olar?



Açar sözlər

- ədədin bölgəni
- ədədin bölünəni
- ortaq bölgən
- ortaq bölünən
- ən böyük ortaq bölgən (ƏBOB)
- ən kiçik ortaq bölünən (ƏKOB)

Öyrənmə Natural ədədin bölgənləri

Natural ədədin qalıqsız bölündüyü natural ədədə bu ədədin bölgəni deyilir. Bu zaman alınan qismət də verilən ədədin bölgənidir.

48 ədədi 12-yə qalıqsız bölündüyü görə 12 ədədi 48-in bölgənidir.

$$48 : 12 = 4$$

Burada 4 ədədi də 48-in bölgənidir.

$$48 : 4 = 12$$

48 ədədi 5-ə qalıqsız bölünmədiyinə görə 5 ədədi 48-in bölgəni deyil.

$$48 : 5 = 9 \text{ (q } 3\text{)}$$

Hər bir natural ədəd özüne və 1-ə qalıqsız bölünür. Ona görə də hər bir natural ədədin özü və 1 bu natural ədədin bölgənidir. Məsələn, 10 ədədinin bölgənləri 1, 2, 5 və 10-dur.



Fikirləş!

Sadə ədədləri yada salın. Verilən ədədin sadə olduğunu onun bölgənlərinin sayı ilə necə əlaqələndirmək olar?

Çalışma

- Verilmiş natural ədədlərin bütün bölgənlərini yazın.

NÜMUNƏ 18-in bölgənləri

Həlli	Açıqlama
1, 2, 3, 6, 9, 18	$18 : 1 = 18$ $18 : 18 = 1$ $18 : 2 = 9$ $18 : 9 = 2$ $18 : 3 = 6$ $18 : 6 = 3$
6	18-in bölgənləri 1 2 3 6 9 18
8	
12	
14	
17	
21	
32	
45	

- 2 Verilmiş natural ədədlərin bölgənlərinin sayılarını tapın.

9

15

19

22

24

48

49

75

- 3 Verilmiş natural ədədlər arasında sadə ədədləri tapın.

11

16

23

25

26

37

43

51

- 4 Verilmiş ədədlərin bölgənlərini yazın. Bu bölgənlərdən sadə olanları müəyyən edin.

2

4

21

28

30

35

36

52

Öyrənmə Ən böyük ortaq bölgə (ƏBOB)

İki natural ədədin hər ikisinin bölgəni olan ədədlərə bu ədədlərin **ortaq bölgənləri** deyilir. Bu ortaq bölgənlərdən **ən böyüünə** verilmiş ədədlərin **ən böyük ortaq bölgəni** (**ƏBOB**) deyilir. Məsələn:


20-nin bölgənləri: 1, 2, 4, 5, 10, 20.

30-un bölgənləri: 1, 2, 3, 5, 6, 10, 15, 30.

20 və 30-un ortaq bölgənləri: 1, 2, 5, 10.

20 və 30 ədədlərinin ən böyük ortaq bölgəni 10-dur.

Belə yazılır: ƏBOB (20, 30) = 10.



- 5 Verilmiş ədəd cütlərinin ortaq bölgənlərini tapın.

42 və 66

7 və 56

40 və 50

54 və 63

33 və 27

9 və 10

13 və 17

12 və 14

- 6 Verilmiş ədədlərin ƏBOB-unu tapın.

NÜMUNƏ ƏBOB (8, 12)

Həlli	Açıqlama
8-in bölgənləri: 1, 2, 4, 8	8-in bölgənləri 1 2 4 8
12-nin bölgənləri: 1, 2, 3, 4, 6, 12	12-nin bölgənləri 1 2 3 4 6 12
8 və 12-nin ortaq bölgənləri: 1, 2, 4	
8 və 12-nin ən böyük ortaq bölgəni: 4	
ƏBOB (8, 12) = 4.	

ƏBOB (18, 24)

ƏBOB (15, 25)

ƏBOB (12, 16)

ƏBOB (52, 39)

- 7 ƏBOB-u verilmiş ədəd olan iki ədəd tapın.

6

7

9

11

12

15

20

30

Öyrənmə Natural ədədin bölünənləri

Natural ədədə qalıqsız bölünən natural ədədə həmin ədədin **bölünəni** deyilir.

60 ədədi 15-ə qalıqsız bölündüyüünə görə 60 ədədi 15-in bölünənidir.

$$60 : 15 = 4$$

70 ədədi 15-ə qalıqsız bölünmədiyinə görə 70 ədədi 15-in bölünəni deyil.

$$70 : 15 = 4 \text{ (q 10)}$$

Natural ədədin sonsuz sayda bölünəni var.

- 8 Verilmiş ədədlərin bölünənlərindən beşini yazın.

NÜMUNƏ 9-un bölünənləri

Həlli	Açıqlama
9, 18, 27, 36, 45	$9 : 9 = 1$ $18 : 9 = 2$ $27 : 9 = 3$ $36 : 9 = 4$ $45 : 9 = 5$
8	
11	
7	
18	
24	
15	
30	
40	

Öyrənmə Ən kiçik ortaq bölünən

İki natural ədədin hər ikisinə bölünən ədədlərə bu ədədlərin **ortaq bölünənləri** deyilir. Bu ortaq bölünənlərdən ən kiçiyinə verilmiş ədədlərin **ən kiçik ortaq bölünəni** (ƏKOB) deyilir. Məsələn:

6-nın bölünənləri: 6, 12, 18, 24, 30, 36, 42, 48, 54, 60, 66, 72, ...


8-in bölünənləri: 8, 16, 24, 32, 40, 48, 56, 64, 72, ...

6-nın və 8-in ortaq bölünənləri: 24, 48, 72, ...

6 və 8-in ən kiçik ortaq bölünəni 24-dür.

Belə yazılır: ƏKOB (6, 8) = 24.

6-nın bölünənləri 8-in bölünənləri



Həm 6-nın, həm də 8-in bölünənləri

- 9 Verilmiş ədədlərin ortaq bölünənlərindən ikisini yazın.

3 və 4

4 və 6

5 və 10

3 və 5

6 və 9

8 və 12

- 10 2 və 3 ədədlərinin 20 ilə 40 arasındaki ortaq bölünənlərini yazın.

- 11 Verilmiş ədədlərin ƏKOB-unu tapın.

NÜMUNƏ ƏKOB (4, 6)

Həlli	Açıqlama
4-ün bölünənləri: 4, 8, 12, 16, 20, 24, 28, 32, 36,	$4 : 4 = 1$ $16 : 4 = 4$ $28 : 4 = 7$
6-nın bölünənləri: 6, 12, 18, 24, 30, 36, 42,	$8 : 4 = 2$ $20 : 4 = 5$ $32 : 4 = 8$
4 və 6-nın ortaq bölünənləri: 12, 24, 36,	$12 : 4 = 3$ $24 : 4 = 6$ $36 : 4 = 9$
4 və 6-nın ən kiçik ortaq bölünəni: 12	$6 : 6 = 1$ $12 : 6 = 2$ $18 : 6 = 3$
$\text{ƏKOB} (4, 6) = 12$	$24 : 6 = 4$ $30 : 6 = 5$ $36 : 6 = 6$



ƏKOB (12, 18)

ƏKOB (30, 45)

ƏKOB (14, 28)

ƏKOB (5, 7)

ƏKOB (3, 5)

ƏKOB (6, 10)

ƏKOB (2, 7)

ƏKOB (16, 20)

- 12 ƏKOB-u verilmiş ədədə bərabər olan 1-dən fərqli iki ədəd tapın.

26

30

35

42

56

70

55

65

Məsələ həlli

- 13 Lalə 24 oyuncağı qutulara bərabər sayıda paylamaq istəyir. Onun oyuncağı payladığı qutuların və hər qutudakı oyuncaqların sayı neçə ola bilər?

24 hədiyyə



.....



- 14 Sizcə, Səbinənin fikri doğrudurmu?

İki natural ədəddən böyük olanının bölənlərinin sayı daha çoxdur.




- 15 Elxan fikrində 40-dan kiçik bir natural ədəd tutdu. Bu ədədin 6 bölgəni var və bunlardan biri 10-dur. Elxan fikrində hansı ədədi tutdu?

- 16 Uzunluğu 32 sm və 40 sm olan lentlərin hər ikisini eyni uzunluqlu bərabər hissələrə kəsmək lazımdır. Bu hissələrin uzunluğu neçə santimetr ola bilər? Lentləri bu qayda ilə kəsdikdə alına bilən ən uzun hissə neçə santimetr olar?




- 17 54 ədəd qızılıgül və 45 ədəd nərgizi qarışdırılmamaq şərtilə hər birində eyni sayıda olmaqla dəstələrə ayırmaq istədilər.
- Hər dəstədə neçə gül ola bilər?
 - Gülləri bu qayda ilə böldükdə dəstələrin sayı ən azı neçə ola bilər?



- 18 Bir limana 6 saatdan bir yük gəmisi, 4 saatdan bir sərnişin gəmisi yaxınlaşır. Əvvəlcə eyni saatda limana yaxınlaşan bu gəmilər növbəti dəfə neçə saatdan sonra birlikdə limana yaxınlaşar?



XÜLASƏ



İlkin problemin həlli

- 1 işq ili neçə kilometrdir? İşq 1 saniyədə 300 000 km məsafə qət edir. İşığın 1 ildə (365 gün) getdiyi məsafəni belə hesablamaq olar:

$$1 \text{ il} = 365 \cdot 24 \cdot 60 \cdot 60 \text{ san} = 31\ 536\ 000 \text{ san}$$

$$300\ 000 \cdot 31\ 536\ 000 = 9\ 460\ 800\ 000\ 000 \text{ (km)}$$

1 işq ili 9 trilyon 460 milyard 800 milyon kilometrə bərabərdir.

- Güneş sistemindən ən yaxın Proksima Sentavr ulduzuna qədər məsafə təqribən 4 işq ilidirsə, bu məsafə neçə kilometrdir?

Güneş sistemindən Proksima Sentavr ulduzuna qədər məsafə:

$$4 \cdot 9\ 460\ 800\ 000\ 000 = 37\ 843\ 200\ 000\ 000 \text{ (km)}$$



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Boş xanalara uyğun rəqəmləri tapın.

$$\begin{array}{r} \times 2 \square \\ 1 7 \\ \hline 1 \square 1 \\ + 2 \square \\ \hline \square \square 1 \end{array}$$

$$\begin{array}{r} \times 1 \square 3 \\ 1 \square \\ \hline \square 2 9 \\ + 1 \square 3 \\ \hline \square \square 5 \square \end{array}$$

$$\begin{array}{r} \times 3 \square \\ 3 7 \\ \hline 3 4 3 \\ + \square 4 \square \\ \hline \square \square \square \square \end{array}$$

2. İşarələnmiş rəqəmlərin mərtəbə qiymətini müəyyən edin və ədədləri həmin mərtəbəyə qədər yuvarlaqlaşdırın.

58 345 291 292

1 784 032

147 901 655

92 876 200

69 998 910 528

3. Onluq say sistemində verilən ədədləri rum rəqəmləri ilə, rum rəqəmləri ilə verilmiş ədədləri isə onluq say sistemində yazın.

4

VIII

12

16

XIX

23

XXV

40

LV

62

103

111

129

XXXIV



4. $a = 295\,436\,281$, $b = 16\,345\,241$, $c = 115\,345\,782$ olarsa, hesablama aparmadan $a + b$ və $b + c$ cəmlərindən hansının böyük olduğunu təxmin edin. Kalkulyatordan istifadə etməklə cavabınızı yoxlayın.

5. Ədədləri sıralayın.

Azalan sıra ilə

39 461 067, 7 084 623, 39 457 803

Artan sıra ilə

396 912 867, 5 482 095 361, 5 482 301 361

6. Hesablayın. Təqribi hesablamaqla aldığınız cavabın inandırıcı olub-olmadığını yoxlayın.

258 875 125 + 9 475 587 963

162 599 073 : 487

27 022 358 – 583 148

7. $a \cdot b = 12$ və $a \cdot c = 18$ olarsa, vurmanın xassələrindən istifadə etməklə ifadələrin qiymətini tapın.

$(5 \cdot a) \cdot b$

$a \cdot 4 \cdot c$

$a \cdot (b + c)$

$a \cdot a \cdot b \cdot c$

8. Müqayisə edin.

6^2 və 7^2

4^3 və 8^2

$7^3 - 10$ və $17^2 + 100$

$20^2 + 8^3$ və $25^2 - 9^2$

10^3 və $30^2 + 5^2$

9. Təxmin etməklə müqayisənin inandırıcı olub-olmadığını yoxlayın.

298 885 + 109 850 ? 597 730

159 285 – 62 450 ? 116 835

52 · 21 088 ? 925 226

10. İfadələrin qiymətini hesablayın.

$$(63 - (3^2 + 7)) \cdot 3$$

$$162 : (47 - (7^2 - 4))$$

$$484 : (43 \cdot 3 - 5^3) + 5^2$$

$$(26 : 13 + 3 \cdot 5) : (5^2 - 2^3)$$

11. Tapın.

ƏBOB (9, 15)

ƏKOB (10, 20)

ƏKOB (8, 9)

ƏBOB (48, 36)

12. Natural ədədin yüzminliklər mərtəbəsindəki rəqəmi 7 vahid azaldıb yüzlüklər mərtəbəsindəki rəqəmi 4 vahid artırıldıqda ədəd nə qədər dəyişər?

13. Kitabxanada iki yüz əlli dörd min beş yüz iyirmi doqquz ədəd kitab, dörd yüz yetmiş altı min altı yüz altmış bir ədəd qəzet var. Kitabxanadakı kitabların sayı qəzetlərin sayından nə qədər azdır?

14. Özündən başqa natural bölgənlərinin cəminə bərabər olan ədədə **mükəmməl ədəd** deyilir. Məsələn, 6 mükemmel ədəddir: $1 + 2 + 3 = 6$. Verilən ədədlərdən neçəsi mükemmel ədəddir?

4

12

15

20

28


35

15. Xəstə müalicə üçün dərmanlardan birini hər 6 saatdan bir, digərini isə hər 9 saatdan bir qəbul edir. O bu dərmanları birlikdə qəbul edərsə, neçə saat sonra növbəti dəfə yenə birlikdə qəbul edər?



"PARKER" GÜNƏŞ ZONDU

"Parker" Günəş Zondu (Parker Solar Probe) bəşəriyyət tarixində yaradılmış ən sürətli kosmik aparatdır. Bu aparat Günəşə mümkün olduqca yaxınlaşmaqla onun xarici təbəqəsini öyrənmək məqsədilə 2018-ci ildə kosmosa göndərilib.



1. Internetdə araştırmaqla aşağıdakı suallara cavab verin:

- Yerdən Günəşə qədər məsafə nə qədərdir?
- Aparatın ən böyük uçuş sürəti nə qədərdir?
- Aparat Günəşə hansı məsafəyə qədər yaxınlaşacaq?
- Günəşə yaxınlaşdıqda aparat nə üçün əriməyəcək?

2. "Parker" Günəş Zondu Günəşə nəzərdə tutulmuş məsafəyə qədər yaxınlaşmağa nə qədər vaxt sərf edəcək?

3. Aparatın göndərdiyi siqnalların sürəti işiq sürətinə bərabər qəbul edilərsə, bu siqnallar Yerə nə qədər vaxta çatar?

4. "Parker" Günəş Zondu (Parker Solar Probe) uçuş aparatının Günəş programı haqqında məlumatlar toplayın və suallara cavablar da daxil olmaqla təqdimat hazırlayıın.

5. Təqdimata qurmaq istədiyiniz kosmik gəminin layihəsini, onun missiyasını və texniki göstəricilərini əlavə edin. Siz bu gəmini necə adlandırmaq istərdiniz?

2

Bölmə

Adi kəsrlər

Bu bölmədə öyrənəcəksiniz:

- bölmə əməlini adi kəsrlə ifadə etməyi;
- adi kəsrləri müqayisə etməyi;
- adi kəsrləri toplamağı və çıxmağı;
- adi kəsrləri vurmağı və bölməyi;
- qarışq ədədlər üzərində əməlləri yerinə yetirməyi;
- ədədin hissəsini tapmağı;
- hissəsinə görə ədədi tapmağı;
- məsələlərin həllində adi kəsrlərdən istifadə etməyi.

Kəsr tamın hissəsini göstərir. "Kəsr" sözü ərəb mənşəli olub sindırma, bölmə mənalarını daşıyır. Kəsrlər müxtəlif sahələrdə hesablama apararkən istifadə olunur. Bu sahələrdən biri də kulinariyadır. Şirniyyat hazırlayarkən, yaxud yemək bişirən zaman istifadə olunacaq ərzaqların miqdarı əvvəlcədən planlaşdırılır. Hər bir ərzağın miqdarı hazırlanan yeməyin və ya şirniyyatın miqdarından asılıdır. Məsələn, 30 paxlava bişirmək üçün $\frac{1}{2}$ kq un istifadə olunur. Bişirilən paxlavanın sayı bir neçə dəfə artıb-azalarsa, istifadə olunan ərzağın miqdarı da eyni dəfə artıb-azalar.

Cəhd edin!

Reseptdə 30 paxlava hazırlamaq üçün lazım olan ərzaqların miqdarı verilib. 75 paxlava bişirmək üçün hər ərzaqdan nə qədər lazımdır?

Ərzaqlar	
Un	$\frac{1}{2}$ kq
Yumurta	4 ədəd
Süd	$\frac{1}{5}$ litr
Maya	1 çay qaşığı
Xama	2 xörək qaşığı
Kərə yağı	$\frac{1}{4}$ kq
Qoz ləpəsi	$\frac{1}{5}$ kq



LAYİHƏ

İlkin yoxlama

- 1 Qırmızı dairələr bütün dairələrin hansı hissəsini təşkil edir?





- 2 Ədəd oxunda hərflərə uyğun ədədləri müəyyən edin.

a) $\frac{1}{4}; \frac{3}{4}; 1\frac{2}{5}; 1\frac{4}{5}$

b) $4\frac{1}{6}; 5\frac{1}{5}; 5\frac{4}{5}; 4\frac{5}{6}; 6\frac{1}{3}$




c) $3\frac{1}{7}; 4\frac{3}{8}; 4\frac{5}{8}; 5\frac{1}{4}$



- 3 Verilən kəsrlər arasından şərtə uyğun olanları müəyyən edin.

a) $\frac{4}{6}$ -ə bərabər kəsrlər: $\frac{6}{18}; \frac{8}{12}; \frac{2}{3}; \frac{6}{12}$ b) $\frac{1}{2}$ -dən böyük kəsrlər: $\frac{2}{3}; \frac{1}{5}; \frac{2}{5}; \frac{5}{6}$

- 4 Təsvirlərə əsasən toplama, yaxud çıxmaya uyğun misallar yazın və hesablayın.



- 5 Hansı misalın cavabı 1-ə daha yaxındır? Əvvəl şifahi tapın, sonra isə hesablamlaqla cavabınızı yoxlayın.

a) $\frac{5}{8} + \frac{2}{8}$, yoxsa $\frac{3}{8} - \frac{1}{8}$ b) $\frac{1}{3} + \frac{1}{3}$, yoxsa $\frac{3}{7} - \frac{1}{7}$ c) $\frac{5}{6} - \frac{1}{6}$, yoxsa $\frac{5}{9} - \frac{2}{9}$

- 6 Hesablayın və cavabı ixtisar olunmayan kəsr şəklində yazın.

$\frac{4}{9} - \frac{1}{9}$

$\frac{8}{12} + \frac{2}{12}$

$1 - \frac{9}{12}$

$\frac{5}{8} + \frac{1}{8}$

$\frac{7}{10} + \frac{1}{10}$

$1 - \left(\frac{1}{6} + \frac{1}{6} \right)$

$\frac{3}{10} + \frac{1}{10} + \frac{4}{10}$

- 7 Boş xanaya uyğun ədədlər yazın. Hər birinə 3 nümunə göstərin.

$\frac{\square}{\square} > \frac{2}{5}$


$\frac{\square}{\square} < \frac{2}{3}$

$\frac{\square}{\square} \frac{\square}{\square} > 7$

$\frac{\square}{\square} \frac{\square}{\square} < 8\frac{1}{2}$

$2\frac{3}{10} < \frac{\square}{\square} < 5\frac{8}{10}$

- 8 Lalənin anası keks bişirdi. Lalə keksin $\frac{2}{9}$ hissəsini, Səbinə $\frac{3}{9}$ hissəsini, Samir isə $\frac{1}{9}$ hissəsini yedi. Keksin hansı hissəsi yeyilməmiş qaldı?



2.1. Düzgün kəsrlər və düzgün olmayan kəsrlər

Araşdırma-müzakirə

Samir 3 pitsanı dostu Elxanla bərabər bölmək istədi.

- Hər uşaqa nə qədər pitsa düşər?
- Bunu kəsrlə necə ifadə etmək olar?




Açar sözlər

- düzgün kəsr
- düzgün olmayan kəsr
- ardıcıl ixtisar
- tam ixtisar



Öyrənmə Düzgün kəsrlər və düzgün olmayan kəsrlər

- $\frac{a}{b}$ şəklində yazılılan ədədlər adı **kəsrlər** adlanır. Burada a və b natural ədədlərdir.
- Surəti məxrəcindən kiçik olan kəsrlərə **düzgün kəsrlər** deyilir. Məsələn, $\frac{1}{2}, \frac{2}{3}, \frac{4}{7}$ və s. düzgün kəsrlərdir.



Düzgün kəsrlər 1-dən kiçikdir: $\frac{4}{5} < 1$.

- Surəti məxrəcindən böyük və ya ona bərabər olan kəsrlər **düzgün olmayan kəsrlər** adlanır. Məsələn, $\frac{5}{3}, \frac{7}{5}, \frac{6}{6}$ və s. düzgün olmayan kəsrlərdir.




- Düzgün olmayan kəsrlər 1-dən böyük və ya 1-ə bərabərdir: $\frac{7}{5} > 1; \frac{6}{6} = 1$.


Çalışma

- 1 Təsvirlərə uyğun kəsrləri yazın. Alınan kəsrin düzgün, yaxud düzgün olmayan kəsr olduğunu müəyyən edin.

NÜMUNƏ





Həlli



Açıqlama

$$\frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} + \frac{1}{3} = \frac{7}{3}$$



- 2 Verilən kəsrlər arasında düzgün olmayan kəsrləri seçin və bir neçəsini ədəd oxunda təsvir edin.


$\frac{9}{4} \quad \frac{5}{2} \quad \frac{6}{9} \quad \frac{10}{3} \quad \frac{23}{24} \quad \frac{20}{7} \quad \frac{15}{18} \quad \frac{31}{10} \quad \frac{16}{10}$

- 3 Hansı misalın cavabı düzgün olmayan kəsrdir?


$\frac{3}{4} + \frac{2}{4} \quad \frac{4}{10} + \frac{5}{10} \quad \frac{2}{5} + \frac{3}{5} \quad \frac{5}{6} - \frac{3}{6} \quad \frac{1}{2} + \frac{1}{2} + \frac{1}{2} \quad \frac{5}{8} + \frac{5}{8} - \frac{3}{8}$

Öyrənmə Kəsr və bölmə əməli

Bölmə əməlini adi kəsrlərlə ifadə etmək olar. Bu zaman kəsrin surəti bölünəni, məxrəci isə böləni göstərir. Məsələn, eyni ölçülü ağ və qəhvəyi şokoladı üç uşaq arasında bərabər paylamaq üçün 2-ni 3-ə bölmək lazımdır.



2 şokoladı 3 uşaqşa bərabər payladıqda hərəyə $\frac{1}{3} + \frac{1}{3} = \frac{2}{3}$ şokolad düşər.
2 : 3 əməlinin nəticəsi $\frac{2}{3}$ kəsrinə bərabərdir.



- 4 Bölmə əməlini adi kəsrə yazın.

$1:3 \quad 4:5 \quad 3:7 \quad 9:4 \quad 5:2 \quad 17:10 \quad 3:10 \quad 7:9 \quad 1:5$

- 5 Boş xanalara uyğun ədədləri tapın.

$3:\square = \frac{3}{5}$

$\square:6 = \frac{1}{6}$

$\square:8 = \frac{5}{8}$

$4:\square = \frac{4}{9}$

$9:\square = \frac{\square}{7}$

Öyrənmə Kəsrlərin ixtisarı

Kəsrin surət və məxrəcisinin 1-dən fərqli ortaqlı bölgənləri varsa, bu kəsri ardıcıl ixtisar etməklə, yaxud tam ixtisar etməklə ixtisar olunmayan kəsr şəklində yazmaq olar.

Ardıcıl ixtisar

Kəsri ardıcıl ixtisar etmək üçün surət və məxrəci ardıcıl olaraq onların ortaqlı bölgənlərinə bölmək lazımdır.

$$\frac{24}{36} = \frac{12}{18} = \frac{6}{9} = \frac{2}{3}$$

Tam ixtisar

Kəsri tam ixtisar etmək üçün kəsrin surət və məxrəcini onların ƏBOB-na bölmək lazımdır.

$\text{ƏBOB } (24, 36) = 12$

$$\frac{24}{36} = \frac{2}{3} \quad \text{və ya} \quad \frac{24}{36} = \frac{2}{3}$$

- 6 Kəsrləri ardıcıl, yaxud tam ixtisar etməklə ixtisar olunmayan kəsr şəklində yazın.

$\frac{8}{12}$

$\frac{6}{18}$

$\frac{12}{16}$

$\frac{18}{24}$

$\frac{12}{30}$

$\frac{16}{40}$

$\frac{24}{32}$

$\frac{30}{36}$

LAYİHE

- 7 Bölmə əməlini adı kəsrlə ifadə edin və alınan kəsrləri ixtisar edin.

2 : 4

3 : 9

4 : 8

6 : 8

12 : 16

25 : 20

8 : 16

20 : 12

24 : 16



Diqqat!

Düzgün olmayan kəsrin surəti məxrəcinə tam bölündükdə bu kəsrin qiyməti natural ədədə bərabərdir.

$$\frac{4}{2} = 4 : 2 = 2$$

Eyni natural ədədi müxtəlif məxrəcli düzgün olmayan kəsrlər şəklində yazmaq olar.

$$2 = \frac{2}{1} = \frac{4}{2} = \frac{6}{3} = \frac{8}{4} = \dots$$

- 8 Verilən ədədləri bir neçə düzgün olmayan kəsr şəklində yazın.

4

7

8

12

15

6

9

13

17



21

18


30

Öyrənmə Düzgün olmayan kəsrin qarşıq ədədə çevrilməsi

1-dən böyük düzgün olmayan kəsri qarşıq ədəd şəklində yazmaq olar.



$$\frac{7}{5} = \frac{5}{5} + \frac{2}{5} = 1 + \frac{2}{5} = 1\frac{2}{5}$$



Düzgün olmayan kəsri qarşıq ədədə çevirmək üçün kəsrin surəti məxrəcinə bölünür. Alınan qismət qarşıq ədədin tam hissəsinə, qalıq kəsrin surətinə yazılır, məxrəc isə olduğu kimi qalır.

$$\frac{7}{5} = 7 : 5 = 1(q\ 2) \rightarrow \frac{7}{5} = 1\frac{2}{5}$$


Qismət
Qalıq
Bölən

- 9 Düzgün olmayan kəsrləri qarşıq ədəd şəklində yazın və bir neçəsini ədəd oxunda təsvir edin.

NÜMUNƏ $\frac{8}{3}$

Həlli

$$\frac{8}{3} = 2\frac{2}{3}$$



Açıqlama

$$8 : 3 = 2 (q\ 2)$$

$$\frac{8}{3} = \frac{3 + 3 + 2}{3} = \frac{3}{3} + \frac{3}{3} + \frac{2}{3} = 1 + 1 + \frac{2}{3} = 2\frac{2}{3}$$

$\frac{4}{3}$

$\frac{9}{5}$

$\frac{12}{7}$

$\frac{7}{3}$

$\frac{7}{4}$

$\frac{5}{3}$

$\frac{9}{6}$

$\frac{12}{5}$

$\frac{11}{3}$

$\frac{11}{4}$

$\frac{5}{2}$

$\frac{6}{5}$

- 10 Bölmə əməlindən istifadə etməklə düzgün olmayan kəsr qarışq ədədə çevirin.

$\frac{10}{7}$

$\frac{12}{5}$

$\frac{41}{8}$

$\frac{36}{10}$

$\frac{35}{9}$



$\frac{29}{4}$

$\frac{18}{5}$

$\frac{37}{12}$

Öyrənmə Qarışq ədədin düzgün olmayan kəsrə çevrilməsi

Hər bir qarışq ədədi düzgün olmayan kəsr şəklində göstərmək olar.



$2\frac{3}{4} = 1 + 1 + \frac{3}{4} = \frac{4}{4} + \frac{4}{4} + \frac{3}{4} = \frac{4+4+3}{4} = \frac{11}{4}$

- Qarışq ədədi düzgün olmayan kəsrə çevirmək üçün məxrəc tam hissəyə vurulur. Alınan hasil ilə surət toplanır və surətdə yazılır. Məxrəc olduğu kimi qalır.

$$\frac{4 \cdot 2 + 3}{4} = \frac{8 + 3}{4} = \frac{11}{4}$$

- 11 Verilən kəsləri qarışq ədəd şəklində yazın. Ədəd oxunda kəslərə uyğun hərfləri müəyyən edin.

$\frac{39}{8}$

$\frac{7}{3}$

$\frac{8}{3}$

$\frac{3}{2}$

$\frac{34}{5}$

$\frac{15}{4}$

$\frac{93}{10}$

$\frac{23}{4}$

- 12 Qarışq ədədləri düzgün olmayan kəsr şəklində yazın və bir neçəsini ədəd oxunda təsvir edin.

$1\frac{1}{2}$

$3\frac{3}{4}$

$2\frac{1}{5}$

$2\frac{4}{5}$

$5\frac{1}{4}$

$6\frac{2}{4}$

$3\frac{1}{6}$

$3\frac{4}{5}$

$4\frac{2}{9}$

Məsələ hallı

- 13 Suallara cavab verin.

- Samir 2 almanı 4 dostu arasında bərabər bölmək istədi. O hər dostuna nə qədər alma verməlidir?
- 5 m lent 4 bərabər hissəyə bölünsə, hər hissənin uzunluğu neçə metr olar?
- 8 kətə 3 nəfər arasında bərabər paylansa, hər birinə nə qədər kətə düşər?

- 14 Lalə uzunluqları $\frac{7}{10}$ m və $\frac{8}{10}$ m olan zolaqları uc-ucaya yapışdırıldı. Alınan zolağın uzunluğu nə qədərdir?



- 15 Səbinə $\frac{5}{2}$ stəkan portağal və $\frac{1}{2}$ stəkan alma şirəsindən qarışq meyvə şirəsi hazırladı. Meyvə şirəsi 6 uşaq arasında bərabər paylandı. Hər uşağa nə qədər meyvə şirəsi düşdü?



2.2. Müqayisə və sıralama

Araşdırma-müzakirə

Lalə həftə ərzində mütaliəyə $3\frac{1}{2}$ saat, Samir isə $\frac{9}{2}$ saat vaxt sərf etdi.



- Kim mütaliəyə daha çox vaxt sərf etdi? Bunu necə tapmaq olar?



Açar sözlər

- ortaq məxrəc
- tamamlayıcı vuruq

Öyrənmə Məxrəcləri müxtəlif olan kəsrlərin müqayisəsi

Məxrəcləri bərabər olan iki kəsri müqayisə etmək üçün onların surətləri müqayisə olunur. Məxrəclər müxtəlif olduqda isə onları ortaq məxrəcə gətirməklə, yəni məxrəcləri bərabər olan kəsrlər şəklində yazmaqla müqayisə etmək olar.


Adətən, kəsrlərin ortaq məxrəci onların məxrəclərinin ƏKOB-u götürülür. Kəsri yeni məxrəcə gətirmək üçün onun surət və məxrəcinin vurulduğu ədədə bu kəsrin **tamamlayıcı vuruğu** deyilir.

Kəsrləri ortaq məxrəcə gətirmək üçün:


- 1 onların məxrəclərinin ƏKOB-u təpilir.
- 2 tamamlayıcı vuruqlar hesablanır.
- 3 surət və məxrəc uyğun tamamlayıcı vuruğa vurulur.

Məxrəcləri müxtəlif olan kəsrlər əvvəl ortaq məxrəcə gətirilir, sonra isə müqayisə edilir.


$\frac{3}{4}$ və $\frac{1}{6}$ kəsrlərini müqayisə edək.




Verilən kəsrlər ortaq məxrəcə gətirilir: ƏKOB (4, 6) = 12. Kəsrlər məxrəcləri 12 olan bərabər kəsrlərlə əvəz edilir.



Məxrəcləri bərabər olan kəsrlər müqayisə olunur.



$$\frac{9}{12} > \frac{2}{12} \rightarrow \frac{3}{4} > \frac{1}{6}$$





Fikirləş!

Biri düzgün, digəri düzgün olmayan iki kəsrən hansı böyükdür? Bunu kəsrləri ortaq məxrəcə gətirmədən necə müəyyən etmək olar?

Çalışma

- 1 Kəsrləri ən kiçik ortaq məxrəcə gətirin.

NÜMUNƏ $\frac{4}{3}$ və $\frac{6}{5}$

Həlli	Açıqlama
$\frac{4}{3} = \frac{4 \cdot 5}{3 \cdot 5} = \frac{20}{15}$ $\frac{6}{5} = \frac{6 \cdot 3}{5 \cdot 3} = \frac{18}{15}$	Məxrəclərin ƏKOB-u tapılır: ƏKOB (3, 5) = 15. Uyğun tamamlayıcı vuruqlar tapılır: $15 : 3 = 5$ və $15 : 5 = 3$. Kəsrlər məxrəcləri 15 olan və bu kəsrlərə bərabər olan kəsrlərlə əvəz edilir.
$\frac{3}{8}$ və $\frac{1}{4}$ $\frac{1}{3}$ və $\frac{4}{9}$ $\frac{7}{15}$ və $\frac{2}{5}$ $\frac{1}{2}$ və $\frac{9}{10}$ $\frac{5}{4}$ və $\frac{9}{20}$ $\frac{13}{30}$ və $\frac{11}{10}$ $\frac{1}{4}$ və $\frac{15}{16}$ $\frac{1}{2}$ və $\frac{2}{5}$ $\frac{3}{4}$ və $\frac{2}{7}$ $\frac{5}{9}$ və $\frac{1}{5}$ $\frac{7}{8}$ və $\frac{9}{10}$ $\frac{7}{3}$ və $\frac{5}{4}$ $\frac{7}{5}$ və $\frac{5}{3}$ $\frac{6}{7}$ və $\frac{2}{3}$	

- 2 Verilən kəsrləri ortaq məxrəcə gətirməklə müqayisə edin.

$$\frac{3}{4} \text{ və } \frac{2}{5} \quad \frac{1}{2} \text{ və } \frac{9}{5} \quad \frac{13}{10} \text{ və } \frac{8}{15} \quad \frac{9}{16} \text{ və } \frac{11}{20} \quad \frac{5}{14} \text{ və } \frac{2}{21} \quad \frac{14}{45} \text{ və } \frac{17}{30} \quad \frac{5}{6} \text{ və } \frac{6}{7}$$

- 3 Dairədəki kəsri verilən kəsrlərin hər biri ilə müqayisə edin.

a) $\frac{1}{3}$, $\frac{1}{4}$, $\frac{3}{4}$, $\frac{7}{12}$, $\frac{4}{10}$ b) $\frac{5}{6}$, $\frac{2}{3}$, $\frac{13}{12}$, $\frac{11}{15}$, $\frac{7}{10}$ c) $\frac{7}{18}$, $\frac{4}{15}$, $\frac{11}{16}$, $\frac{5}{6}$, $\frac{20}{27}$


- 4 Hesablayın və müqayisə edin.

$$\frac{3}{10} + \frac{1}{10} \text{ və } \frac{7}{15} \quad \frac{9}{10} - \frac{2}{10} \text{ və } \frac{2}{15} + \frac{3}{15} \quad 1 + \frac{2}{9} \text{ və } \frac{5}{12} \quad \frac{4}{18} + \frac{5}{18} \text{ və } 1 - \frac{5}{12}$$


Öyrənmə Qarışiq ədədlərin müqayisəsi

Qarışiq ədədləri müqayisə edərkən əvvəlcə onların tam hissələri müqayisə olunur.

- Tam hissəsi böyük olan ədəd böyükdür. Məsələn, $2 > 1$ olduğu üçün $2\frac{1}{5} > 1\frac{3}{4}$.
- Tam hissələri bərabər olan qarışiq ədədlərdən kəsr hissəsi böyük olan ədəd böyükdür. Məsələn, $1\frac{2}{3}$ və $1\frac{4}{5}$ ədədlərini belə müqayisə etmək olar.



$$\begin{aligned} \text{ƏKOB (3, 5)} &= 15 \\ \frac{2}{3} &= \frac{10}{15} \\ \frac{4}{5} &= \frac{12}{15} \end{aligned}$$



- 5 Müqayisə edin.

$$2\frac{3}{8} \text{ və } 1\frac{5}{6}$$

$$5\frac{1}{2} \text{ və } 4\frac{2}{5}$$

$$1\frac{1}{6} \text{ və } 1\frac{2}{5}$$

$$2\frac{5}{12} \text{ və } 2\frac{7}{10}$$

$$3\frac{3}{4} \text{ və } 3\frac{4}{5}$$

Öyrənmə Qarışiq ədədlərlə düzgün olmayan kəsrlərin müqayisəsi

Qarışiq ədədlə düzgün olmayan kəsri müqayisə etmək üçün verilən ədədlərin hər ikisi ya düzgün olmayan kəsr, ya da qarışiq ədəd şəklində yazılır, sonra müqayisə edilir.

Məsələn, $1\frac{5}{8}$ və $\frac{11}{8}$ ədədlərini belə müqayisə etmək olar.

- Qarışiq ədəd şəklində yazmaqla

$$1\frac{5}{8} \text{ və } \frac{11}{8}$$

$$\frac{11}{8} = 1\frac{3}{8}$$



$$1\frac{5}{8} > 1\frac{3}{8}$$

$$\text{Deməli, } 1\frac{5}{8} > \frac{11}{8}$$

- Düzgün olmayan kəsr şəklində yazmaqla

$$1\frac{5}{8} \text{ və } \frac{11}{8}$$

$$1\frac{5}{8} = \frac{13}{8}$$



$$\frac{13}{8} > \frac{11}{8}$$

$$\text{Deməli, } 1\frac{5}{8} > \frac{11}{8}$$



Fikirləş!

Düzgün olmayan kəsri natural ədədlə necə müqayisə etmək olar? Nümunə göstərməklə izah edin.

- 6 Müqayisə edin.

$$2\frac{2}{3} \text{ və } \frac{12}{5}$$

$$\frac{21}{6} \text{ və } 3\frac{1}{2}$$

$$4\frac{3}{5} \text{ və } \frac{16}{5}$$

$$2 \text{ və } \frac{18}{9}$$

$$2\frac{5}{12} \text{ və } \frac{21}{10}$$



$$\frac{24}{7} \text{ və } 3$$

- 7 Sıralayın.

NÜMUNƏ Artan sıra ilə $1\frac{5}{7}; \frac{2}{3}; 1\frac{1}{3}$

Həlli	Açıqlama
$\frac{2}{3} < 1\frac{5}{7}$	Verilən ədədlərdən ən kiçiyi $\frac{2}{3}$ -dir. Çünkü düzgün kəsr qarışiq ədəddən kiçikdir. Digər iki ədədin tam hissələri bərabər olduğundan kəsr hissələri müqayisə olunur.
$\frac{2}{3} < 1\frac{1}{3}$	
$1\frac{1}{3} < 1\frac{5}{7}$	

Cavab: $\frac{2}{3}; 1\frac{1}{3}; 1\frac{5}{7}$





a) Artan sıra ilə: $\frac{2}{3}; \frac{1}{6}; \frac{5}{3}$

$1\frac{3}{4}; \frac{3}{8}; \frac{4}{3}$

$2\frac{3}{8}; 1\frac{5}{8}; \frac{4}{3}$


b) Azalan sıra ilə: $1; \frac{11}{8}; \frac{5}{4}$

$1\frac{2}{3}; 2\frac{1}{5}; \frac{9}{5}$

$\frac{10}{7}; \frac{8}{3}; 1\frac{2}{7}$

Məsələ həlli

- 8 5A sinfində şagirdlərin $\frac{3}{4}$ hissəsi, 5B sinfində isə şagirdlərin $\frac{5}{7}$ hissəsi idman dərnəklərinə yazılıdı. Hər iki sinifdə şagird sayı bərabər olarsa, hansı sinifdə idman dərnəklərinə daha çox uşaq yazılıdı?



- 9 Cədvəldə müştərinin mağazadan aldığı meyvələr və onların küt'lələri qeyd olunub.

- Müştəri ən çox hansı meyvədən aldı?
- Müştəri əlavə olaraq $1\frac{1}{2}$ kq portağal da aldı. Meyvələrin adları onların küt'ləsinin artma sırasına uyğun yazılsa, portağal hansı meyvələr arasında olar?

Meyvə	Küt'ləsi (kq)
Alma	$1\frac{2}{5}$
Armud	2
Nar	$\frac{7}{4}$

- 10 Turistlər hoteldən şəhər gəzintisinə çıxmayı planlaşdırırlar. Hoteldən bəzi məkanlara qədər məsafə lövhədə qeyd edilib.

- Hotelə daha yaxın hansıdır: Xalça muzeyi, yoxsa Qız qalası?
- Hotelə ən yaxın və ən uzaq məkanlar hansılardır?




2.3. Məxrəcləri müxtəlif olan kəsrlərin toplanması və çıxılması

Araşdırma-müzakirə

Kitabxana, muzey və stadion bir küçədə yerləşir.

- Muzeydən stadiona qədər məsafə kitabxanadan muzeyə qədər məsafədən $\frac{1}{8}$ km çoxdur. Muzeydən stadiona qədər məsafə neçə kilometrdir? Bunu necə tapmaq olar?
- Kitabxanadan stadiona qədər məsafə 1 kilometrdən azdır, yoxsa çoxdur? Nə qədər?






Öyrənmə Məxrəcləri müxtəlif olan kəsrlərin toplanması

Məxrəcləri müxtəlif olan kəsrləri toplamaq üçün əvvəlcə bu kəsrlər ortaq məxrəcə gətirilir. Sonra isə məxrəcləri bərabər olan kəsrlər toplanır.


Məsələn: $\frac{3}{4} + \frac{1}{6} = ?$

Verilən kəsrlər ortaq məxrəcə gətirilir: $\text{ƏKOB } (4, 6) = 12$. Kəsrlər məxrəcləri 12 olan və həmin kəsrlərə bərabər kəsrlərlə əvəz edilir.




$$\frac{3}{4} + \frac{1}{6} = \frac{9}{12} + \frac{2}{12}$$

Məxrəcləri bərabər olan kəsrlər toplanır.



$$\frac{3}{4} + \frac{1}{6} = \frac{9}{12} + \frac{2}{12} = \frac{11}{12}$$



LAYİHE

Çalışma


- 1 Cəmi tapın.

NÜMUNƏ $\frac{1}{2} + \frac{5}{7}$

Həlli	Açıqlama
$\frac{1}{2} = \frac{1 \cdot 7}{2 \cdot 7} = \frac{7}{14}$ $\frac{5}{7} = \frac{5 \cdot 2}{7 \cdot 2} = \frac{10}{14}$	Məxrəclərin ƏKOB-u tapılır: ƏKOB (2, 7) = 14 Uyğun tamamlayıcı vuruqlar tapılır. Kəsrlər məxrəcləri 14 olan və həmin kəsrlərə bərabər kəsrlərlə əvəz edilir.
$\frac{1}{2} + \frac{5}{7} = \frac{7}{14} + \frac{10}{14} = \frac{7+10}{14} = \frac{17}{14} = 1\frac{3}{14}$	Məxrəcləri bərabər olan kəsrlər toplanır. Cavab düzgün olmayan kəsr alındığı üçün qarışiq ədəd şəklində yazılır.

$\frac{1}{4} + \frac{5}{8}$	$\frac{1}{10} + \frac{3}{5}$	$\frac{1}{12} + \frac{5}{6}$	$\frac{7}{12} + \frac{1}{4}$	$\frac{2}{3} + \frac{1}{6}$	$\frac{1}{4} + \frac{5}{12}$	$\frac{4}{5} + \frac{1}{20}$	$\frac{3}{14} + \frac{5}{7}$	$\frac{1}{2} + \frac{1}{3}$
$\frac{2}{7} + \frac{1}{5}$	$\frac{2}{3} + \frac{1}{4}$	$\frac{3}{8} + \frac{1}{3}$	$\frac{3}{4} + \frac{1}{6}$	$\frac{2}{7} + \frac{1}{2}$	$\frac{1}{5} + \frac{1}{6}$	$\frac{5}{6} + \frac{4}{5}$	$\frac{2}{7} + \frac{4}{5}$	$\frac{7}{8} + \frac{1}{3}$
$\frac{5}{9} + \frac{1}{3}$	$\frac{1}{8} + \frac{1}{2}$	$\frac{9}{14} + \frac{4}{7}$	$\frac{2}{5} + \frac{8}{15}$	$\frac{3}{5} + \frac{1}{4}$	$\frac{1}{6} + \frac{2}{4}$	$\frac{7}{12} + \frac{1}{12} + \frac{1}{4}$	$\frac{1}{6} + \frac{1}{3} + \frac{1}{4}$	

- 2 Boş xanalara uyğun ədədləri müəyyən edin.



- 3 İfadələrin qiymətlərini hesablayın. Cavabları artan sıra ilə düzün.

a) $\frac{1}{2} + \frac{1}{4} + \frac{3}{8}$ $1 - \frac{2}{3} + \frac{1}{4}$ $\frac{5}{6} - \frac{2}{6} + \frac{1}{2}$ b) $\frac{3}{8} + \frac{4}{8} + \frac{1}{5}$ $\frac{7}{10} - \left(\frac{3}{10} + \frac{1}{10}\right)$ $1 - \left(\frac{1}{3} + \frac{4}{7}\right)$

- 4 Qanuna uyğunluğu davam etdirin və növbəti ifadəni yazın. Hər ifadənin qiymətini tapmaq üçün əvvəlki ifadənin qiymətindən istifadə edin.

$\frac{1}{2} + \frac{1}{4}$ $\frac{1}{2} + \frac{1}{4} + \frac{1}{8}$ $\frac{1}{2} + \frac{1}{4} + \frac{1}{8} + \frac{1}{16}$ $\frac{1}{2} + \frac{1}{4} + \frac{1}{8} + \frac{1}{16} + \frac{1}{32}$...



Fikirləş!


Toplamanın yerdəyişmə və qruplaşdırma xassələri adı kəsrlər üçün də doğrudurmu? Nümunələrlə izah edin.

LƏTİHE

Öyrənmə Məxrəcləri müxtəlif olan kəsrlərin çıxılması

Məxrəcləri müxtəlif olan kəsrləri çıxmak üçün də toplamada olduğu kimi əvvəlcə bu kəsrlər ortaq məxrəcə gətirilir. Sonra isə məxrəcləri bərabər olan kəsrlər çıxılır.


Məsələn: $\frac{1}{2} - \frac{2}{5} = ?$




Verilən kəsrlər ortaq məxrəcə gətirilir: ƏKOB (2, 5) = 10. Azalan və çıxılan məxrəcləri 10 olan və həmin kəsrlərə bərabər kəsrlərlə əvəz edilir.

$$\begin{aligned}\frac{1}{2} &= \frac{5}{10} \\ \frac{2}{5} &= \frac{4}{10} \\ \frac{1}{2} - \frac{2}{5} &= \frac{5}{10} - \frac{4}{10}\end{aligned}$$

Məxrəcləri bərabər olan kəsrlər çıxılır.



$$\frac{1}{2} - \frac{2}{5} = \frac{5}{10} - \frac{4}{10} = \frac{1}{10}$$



- 5 Fərqi tapın. Mümkün olduqda nəticəni ixtisar olunmayan kəsr şəklində yazın.

NÜMUNƏ $\frac{5}{6} - \frac{3}{4}$

Həlli

$$\frac{5}{6} = \frac{5 \cdot 2}{6 \cdot 2} = \frac{10}{12} \quad \frac{3}{4} = \frac{3 \cdot 3}{4 \cdot 3} = \frac{9}{12}$$

$$\frac{5}{6} - \frac{3}{4} = \frac{10}{12} - \frac{9}{12} = \frac{10-9}{12} = \frac{1}{12}$$

Açıqlama

Məxrəclərin ƏKOB-u tapılır: ƏKOB (6, 4) = 12
Kəsrlər məxrəcləri 12 olan və həmin kəsrlərə bərabər kəsrlərlə əvəz edilir.

Məxrəcləri bərabər olan kəsrlər çıxılır.

$\frac{7}{8} - \frac{1}{4}$	$\frac{7}{9} - \frac{1}{3}$	$\frac{2}{5} - \frac{3}{10}$	$\frac{5}{7} - \frac{3}{14}$	$\frac{7}{10} - \frac{1}{2}$	$\frac{5}{8} - \frac{1}{2}$	$\frac{11}{12} - \frac{5}{6}$	$\frac{3}{4} - \frac{3}{16}$	$\frac{3}{8} - \frac{5}{24}$
$\frac{3}{4} - \frac{1}{3}$	$\frac{1}{2} - \frac{1}{3}$	$\frac{3}{5} - \frac{2}{7}$	$\frac{1}{4} - \frac{1}{5}$	$\frac{2}{3} - \frac{1}{5}$	$\frac{1}{2} - \frac{2}{9}$	$\frac{5}{6} - \frac{3}{4}$	$\frac{7}{10} - \frac{1}{4}$	$\frac{2}{15} - \frac{1}{10}$

- 6 Hesablayın.

$\frac{1}{3} + \frac{1}{6}$	$\frac{3}{8} + \frac{1}{6}$	$\frac{7}{9} - \frac{2}{3}$	$\frac{1}{4} + \frac{3}{8}$	$\frac{3}{4} - \frac{1}{2}$	$\frac{1}{9} + \frac{2}{3} - \frac{1}{6}$	$\frac{5}{6} - \frac{1}{2} - \frac{1}{4}$	$1 - \frac{5}{12} - \frac{1}{6}$
-----------------------------	-----------------------------	-----------------------------	-----------------------------	-----------------------------	---	---	----------------------------------

- 7 Boş xanalara elə ədədlər yazın ki, bərabərlik doğru alınsın.

$$\frac{2}{3} + \boxed{\square} = \frac{5}{6}$$

$$\boxed{\square} - \frac{1}{2} = \frac{1}{8}$$

$$\boxed{\square} - \frac{2}{3} = \frac{2}{15}$$

$$\frac{3}{4} + \boxed{\square} = \frac{11}{12}$$

$$\frac{2}{5} + \boxed{\square} = \frac{13}{15}$$

$$\boxed{\square} - \frac{1}{2} = \frac{1}{4}$$

$$\frac{5}{6} + \frac{1}{2} = 1 \frac{\boxed{\square}}{3}$$

$$\boxed{\square} + \frac{1}{3} = \frac{8}{9}$$

$$\frac{2}{3} + \frac{3}{5} = 1 \frac{\boxed{\square}}{15}$$

$$\frac{1}{5} + \boxed{\square} = \frac{1}{2}$$

- 8 Tənlikləri həll edin.

$$a + \frac{1}{6} = \frac{2}{3}$$

$$\frac{1}{2} - c = \frac{5}{12}$$

$$\frac{1}{5} + x = \frac{7}{10}$$

$$y - \frac{1}{2} = \frac{3}{8}$$

$$m + \frac{2}{9} = \frac{5}{6}$$

$$\frac{2}{3} + n = \frac{4}{5}$$

- 9 Tapşırıqları yerinə yetirin.

a) Cəmi 1-ə bərabər və məxrəcləri müxtəlif olan iki kəsr yazın.

b) Fərqi $\frac{1}{6}$ -ə bərabər və məxrəcləri müxtəlif olan iki kəsr yazın.

c) Cəmi $\frac{7}{12}$ -yə bərabər və məxrəcləri 12-dən fərqli iki kəsr yazın.


Məsələ həlli

- 10 İnsan skeletində olan sümüklərin sayının təqribən $\frac{1}{10}$ hissəsini kəllə sümükləri, $\frac{1}{4}$ hissəsini əl sümükləri təşkil edir.



- Kəllə və əl sümükləri birlikdə insan skeletinin təqribən hansı hissəsini təşkil edir?
- Digər sümüklər insan skeletinin hansı hissəsini təşkil edir?

- 11 Samirin fikrində tutduğu kəsr dən Lalənin fikrində tutduğu kəsri çıxdıqda $\frac{2}{5}$ alınar. Samir fikrində hansı kəsri tutdu? Samir və Lalənin fikirlərində tutduğu kəsrlərin cəmi neçəyə bərabərdir?



- 12 Aynur gün ərzində $1\frac{2}{3}$ saat piano çalmağı planlaşdırıldı. O, piano çalmağa günortaya qədər $\frac{3}{4}$ saat, günortadan sonra isə bundan $\frac{1}{6}$ saat az vaxt sərf etdi. Aynur gün ərzində piano çalmağa nə qədər vaxt sərf etdi? Bu onun planlaşdırıldığı qədər oldumu?



2.4. Qarışiq ədədlərin toplanması

Araşdırma-müzakirə


Lalənin anası mağazadan 2 qutu yağı və düyü aldı.
• Lalənin anası neçə kilogram ərzaq aldı? Bunu necə müəyən etmək olar?




Öyrənmə Qarışiq ədədlərin toplanması (məxrəclər bərabər olan hal)

1-ci üsul. Qarışiq ədədləri topladıqda əvvəlcə bu ədədlərin tam hissələri, sonra isə kəsr hissələri toplanır və cəm qarışiq ədəd şəklində yazılır.

$$\text{Məsələn: } 2\frac{1}{5} + 1\frac{3}{5} = ?$$




Tam hissələr toplanır.




$$2 + 1 = 3$$

Kəsr hissələr toplanır.



$$\frac{1}{5} + \frac{3}{5} = \frac{1+3}{5} = \frac{4}{5}$$

Cəm tapılır.



2-ci üsul. Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində yazmaqla cəmi tapmaq olar.

$$2\frac{1}{5} + 1\frac{3}{5} = \frac{11}{5} + \frac{8}{5} = \frac{19}{5} = 3\frac{4}{5}$$



Fikirləş!

Qarışiq ədədlərin toplanması qaydasına əsasən $1\frac{3}{6} + \frac{1}{6}$ və $3 + 2\frac{1}{4}$ ifadələrinin qiymətini necə tapmaq olar?

Çalışma

1 Cəmi tapın.

$$\text{NÜMUNƏ } 1\frac{1}{4} + 2\frac{2}{4}$$

Həlli

1-ci üsul. $1 + 2 = 3$

$$\frac{1}{4} + \frac{2}{4} = \frac{1+2}{4} = \frac{3}{4}$$

$$3 + \frac{3}{4} = 3\frac{3}{4}$$

Açıqlama

Tam hissələr toplanır.

Kəsr hissələr toplanır.

Alınan ədədlərin cəmi qarışiq ədəd şəklində yazılır.





Həlli	Açıqlama
2-ci üsul. $1\frac{2}{4} + 2\frac{1}{4} = \frac{6}{4} + \frac{9}{4} = \frac{6+9}{4} = \frac{15}{4} = 3\frac{3}{4}$	Qarışiq ədədlər düzgün olmayan kəsrə çevirilir və onların cəmi tapılır. Cavab qarışiq ədəd şəklində yazılır.
$3\frac{1}{2} + 1$	$2\frac{4}{7} + \frac{2}{7}$
$2\frac{2}{8} + 1\frac{3}{8}$	$7\frac{2}{3} + 2$

$2\frac{1}{9} + \frac{7}{9}$	$\frac{5}{8} + 4\frac{2}{8}$	$\frac{2}{12} + 3\frac{5}{12}$	$8\frac{4}{11} + \frac{5}{11}$
$3\frac{2}{5} + 2\frac{2}{5}$	$4\frac{1}{7} + 1\frac{3}{7}$	$6\frac{4}{9} + 2\frac{1}{9}$	$5\frac{2}{5} + 3\frac{1}{5}$

$4\frac{1}{3} + 6\frac{1}{3}$	$9\frac{5}{10} + 3\frac{2}{10}$
-------------------------------	---------------------------------

Öyrənmə Qarışiq ədədlərin toplanması (məxrəclər bərabər və yeni tam yaranan hal)

1-ci üsul. Bəzən qarışiq ədədləri topladıqda kəsr hissələrin cəmi düzgün olmayan kəsrə bərabər olur. Bu halda kəsr hissə qarışiq ədəd şəklində yazılır və yeni tam yaranır.

Məsələn: $1\frac{3}{4} + 1\frac{2}{4} = ?$	Tam hissələr toplanır. $1 + 1 = 2$	Kəsr hissələr toplanır. $\frac{3}{4} + \frac{2}{4} = \frac{3+2}{4} = \frac{5}{4} = 1\frac{1}{4}$	Cəm tapılır. $2 + 1\frac{1}{4} = 3\frac{1}{4}$
---	---	---	---

2-ci üsul. Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində yazıb toplamaqla da cəmi tapmaq olar.

$$1\frac{3}{4} + 1\frac{2}{4} = \frac{7}{4} + \frac{6}{4} = \frac{13}{4} = 3\frac{1}{4}$$



Fikirləş!

$2\frac{2}{3} + \frac{1}{3}$ cəminin natural ədədə bərabər olduğunu necə izah etmək olar?

2

Cəmi tapın.

NÜMUNƏ $3\frac{3}{5} + 1\frac{4}{5}$

Həlli

1-ci üsul. $3 + 1 = 4$

$$\frac{3}{5} + \frac{4}{5} = \frac{3+4}{5} = \frac{7}{5} = 1\frac{2}{5}$$

$$4 + 1\frac{2}{5} = 5\frac{2}{5}$$

Açıqlama

Tam hissələr toplanır.

Kəsr hissələr toplanır və qarışiq ədəd şəklində yazılır.

Alınan ədədlər toplanır.

LAYİHE



Həlli	Açıqlama
$2\text{-ci üsul. } 3\frac{3}{5} + 1\frac{4}{5} = \frac{18}{5} + \frac{9}{5} = \\ = \frac{18+9}{5} = \frac{27}{5} = 5\frac{2}{5}$	<p>Qarışiq ədədlər düzgün olmayan kəsrə çevrilir və onların cəmi tapılır.</p> <p>Cavab qarışiq ədəd şəklində yazılır.</p>
$3\frac{2}{4} + 1\frac{3}{4}$	$5\frac{2}{6} + 2\frac{5}{6}$
$1\frac{1}{2} + \frac{1}{2}$	$\frac{4}{5} + 3\frac{2}{5}$
$3\frac{5}{7} + 3\frac{4}{7}$	$9\frac{4}{5} + 4\frac{4}{5}$
$2\frac{5}{9} + 4\frac{4}{9}$	$7\frac{2}{3} + 2\frac{1}{3}$
$5\frac{6}{9} + 1\frac{7}{9}$	$\frac{4}{7} + 5\frac{3}{7}$
$2\frac{3}{4} + 6\frac{2}{4} + \frac{1}{4}$	$\frac{1}{12} + 2\frac{7}{12} + 1\frac{5}{12}$

- 3 Hesablayın və müqayisə edin.

$$2\frac{1}{4} + 1\frac{1}{4} \text{ və } 3\frac{3}{4} \quad 3\frac{2}{3} \text{ və } \frac{2}{3} + 2\frac{2}{3} \quad \frac{1}{6} + 3\frac{5}{6} \text{ və } 5 \quad \frac{3}{8} + 4\frac{6}{8} \text{ və } 2 + 3\frac{1}{2}$$

- 4 Boş xanalara uyğun ədədləri tapın.

$$1\frac{2}{4} + \frac{\square}{4} = 2\frac{3}{4} \quad \frac{\square}{6} + 3\frac{1}{6} = 4\frac{1}{6} \quad \frac{3}{5} + 2\frac{\square}{5} = 3 \quad \frac{2}{3} + \square\frac{2}{3} = 4\frac{1}{3} \quad \square + 2\frac{5}{9} = 4\frac{5}{9}$$

Öyrənmə Qarışiq ədədlərin toplanması (məxrəclər müxtəlif olan hal)

Kəsr hissələrinin məxrəcləri müxtəlif olan qarışiq ədədləri topladıqda əvvəlcə kəsr hissələri ortaq məxrəcə gətirilir. Alınan qarışiq ədədlərin tam və kəsr hissələri toplanır. Cəm qarışiq ədəd şəklində yazılır. Məsələn: $1\frac{1}{2} + 1\frac{2}{5} = ?$

Qarışiq ədədlərin kəsr hissələri ortaq məxrəcə gətirilir. 1 $\frac{1}{2}$ $\frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10}$ $\frac{1}{2} = \frac{1 \cdot 5}{2 \cdot 5} = \frac{5}{10}$ 1 $\frac{1}{5} \frac{1}{5}$ $\frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10}$ $\frac{2}{5} = \frac{2 \cdot 2}{5 \cdot 2} = \frac{4}{10}$	Tam hissələr toplanır. 1 1 $1 + 1 = 2$	Kəsr hissələr toplanır. $\frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10}$ $\frac{5}{10} + \frac{4}{10} = \frac{5+4}{10} = \frac{9}{10}$	Cəm tapılır. 1 1 $\frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10} \frac{1}{10}$ $2 + \frac{9}{10} = 2\frac{9}{10}$
--	---	---	---

$1\frac{1}{2} + 1\frac{2}{5} = 1\frac{5}{10} + 1\frac{4}{10} = (1+1) + \left(\frac{5}{10} + \frac{4}{10}\right) = 2 + \frac{9}{10} = 2\frac{9}{10}$

LAYİHE

5

Cəmi tapın.

NÜMUNƏ $2\frac{1}{3} + 1\frac{1}{4}$

Həlli	Açıqlama
$2 + 1 = 3$ $\frac{1}{3} + \frac{1}{4} = \frac{4}{12} + \frac{3}{12} = \frac{4+3}{12} = \frac{7}{12}$ $3 + \frac{7}{12} = 3\frac{7}{12}$	Tam hissələr toplanır. Kəsr hissələr ortaq məxrəcə gətirməklə toplanır. Alınan ədədlərin cəmi qarışq ədəd şəklində yazılır.

$\frac{1}{2} + 3\frac{1}{8}$

$\frac{3}{4} + 2\frac{1}{5}$

$\frac{1}{4} + 3\frac{1}{6}$

$2\frac{2}{9} + 1\frac{2}{3}$


$1\frac{2}{3} + 2\frac{1}{4}$

$2\frac{1}{2} + 3\frac{2}{5}$

$3\frac{1}{4} + 1\frac{1}{2}$

Öyrənmə Qarışq ədədlərin toplanması (məxrəclər müxtəlif olan və yeni tam yaranan hal)

Bəzən qarışq ədədləri topladıqda kəsr hissələrin cəmi düzgün olmayan kəsrə bərabər olur. Bu halda kəsr hissə qarışq ədəd şəklində yazılır və yeni tam yaranır. Məsələn: $1\frac{2}{3} + 1\frac{1}{2} = ?$



Fikirləş!

Qarışq ədədləri düzgün olmayan kəsrələr şəklində göstərməklə $1\frac{1}{2} + 2\frac{3}{5}$ cəmini necə tapmaq olar?

- 6 Cəmi tapın.

NÜMUNƏ $3\frac{2}{5} + 1\frac{5}{6}$

Həlli	Açıqlama
$3 + 1 = 4$	Tam hissələr toplanır.
$\frac{2}{5} + \frac{5}{6} = \frac{12 + 25}{30} = \frac{37}{30} = 1\frac{7}{30}$	Kəsr hissələr ortaq məxrəcə gətirməklə toplanır və nəticə qarışiq ədəd şəklində yazılır.
$4 + 1\frac{7}{30} = 5\frac{7}{30}$	Tam və qarışiq ədəd toplanır.

$3\frac{3}{5} + \frac{1}{2}$ $\frac{7}{9} + 2\frac{1}{3}$ $1\frac{3}{4} + 2\frac{5}{8}$ $2\frac{2}{3} + 2\frac{5}{7}$ $4\frac{1}{4} + 2\frac{4}{5}$ $2\frac{5}{6} + 1\frac{3}{4}$ $2\frac{8}{9} + 5\frac{1}{4}$

- 7 Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində göstərməklə cəmi tapın.

$\frac{1}{4} + 2\frac{5}{6}$ $3\frac{1}{3} + \frac{1}{2}$ $2\frac{2}{9} + 1\frac{2}{3}$ $1\frac{3}{4} + 2\frac{1}{2}$ $1\frac{1}{2} + 1\frac{2}{5}$ $1\frac{5}{8} + 2\frac{3}{4}$ $2\frac{1}{2} + 6\frac{3}{5}$

- 8 Mümkün ixtisarları edin və cəmi tapın.

$\frac{9}{18} + 2\frac{7}{14}$ $3\frac{9}{24} + \frac{6}{16}$ $1\frac{3}{9} + 2\frac{2}{6}$ $1\frac{2}{8} + 3\frac{6}{12}$ $1\frac{4}{24} + 3\frac{2}{12}$ $2\frac{8}{10} + 1\frac{4}{8}$ $2\frac{20}{30} + 3\frac{3}{12}$

- 9 Boş xanalara uyğun ədədləri tapın.

$1\frac{\square}{4} + 1\frac{1}{2} = 2\frac{3}{4}$ $\frac{2}{3} + \square\frac{2}{3} = 4\frac{1}{3}$ $\frac{3}{5} + 3\frac{\square}{5} = 4$ $\frac{1}{3} + 2\frac{\square}{15} = 3$ $1\frac{1}{3} + 1\frac{\square}{6} = 2\frac{1}{2}$

$1\frac{\square}{8} + 2\frac{1}{4} = 3\frac{5}{8}$ $\square\frac{2}{9} + \frac{2}{3} = 1\frac{1}{9}$ $\frac{3}{7} + 2\frac{4}{\square} = 3$ $4\frac{\square}{10} + 1\frac{1}{2} = 5\frac{9}{10}$ $2\frac{3}{4} + \square\frac{5}{8} = 4\frac{3}{8}$

Məsələ həlli

- 10 Anar iki misalı lövhədə həll etdi. O hansı səhvlərə yol verdi? Fikrinizi izah edin.

$1\frac{1}{5} + \frac{1}{2} = 1\frac{2}{7}$ $2\frac{1}{6} + \frac{2}{6} = \frac{1}{6} + \frac{1}{6} + \frac{2}{6} = \frac{1+1+2}{6+6+6} = \frac{4}{18}$

- 11 Aşpaz nahar yeməyini hazırlamaq üçün $\frac{3}{4}$ kq kartof, $\frac{1}{2}$ kq kök, $1\frac{2}{5}$ kq xiyar istifadə etdi. Şam yeməyinə istifadə edilən tərəvəzlərin kütləsi nahar yeməyindən $1\frac{2}{5}$ kq çox oldu. Aşpaz nahar və şam yeməyinə cəmi neçə kilogram tərəvəz istifadə etdi?



2.5. Qarışiq ədədlərin çıxılması

Araşdırma-müzakirə

Masada $2\frac{1}{2}$ pitsa var. Uşaqlar $1\frac{3}{4}$ pitsa yesələr, nə qədər pitsa qalar? Bunu necə tapmaq olar?



Öyrənmə Qarışiq ədədlərin çıxılması (məxrəclər bərabər olan hal)

1-ci üsul. Azalanın kəsr hissəsi çıxılanın kəsr hissəsindən böyük, yaxud bərabərdirsə, qarışiq ədədlərin fərqini bu ədədlərin əvvəlcə tam hissələrini, sonra isə kəsr hissələrini çıxmaqla tapmaq olar. Məsələn: $3\frac{2}{3} - 1\frac{1}{3} = ?$

Azalan	Tam hissələr çıxılır.	Kəsr hissələr çıxılır.	Alınan tam və kəsr hissələr toplanır.
$3\frac{2}{3}$	1 1 1 $\frac{1}{3} \quad \frac{1}{3}$	1 1 $\cancel{1}$	$\frac{1}{3} \quad \cancel{\frac{1}{3}}$ $\frac{2}{3} - \frac{1}{3} = \frac{2-1}{3} = \frac{1}{3}$
$1\frac{1}{3}$	1 $\frac{1}{3}$	$3 - 1 = 2$	$2 + \frac{1}{3} = 2\frac{1}{3}$

$3\frac{2}{3} - 1\frac{1}{3} = (3 - 1) + \left(\frac{2}{3} - \frac{1}{3}\right) = 2 + \frac{1}{3} = 2\frac{1}{3}$

2-ci üsul. Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində yazmaqla fərqi tapmaq olar.

$$3\frac{2}{3} - 1\frac{1}{3} = \frac{11}{3} - \frac{4}{3} = \frac{7}{3} = 2\frac{1}{3}$$



Fikirləş!

$1\frac{3}{5} - \frac{2}{5}$ və $3\frac{1}{6} - 1$ ifadələrinin qiymətini necə tapmaq olar?

LAYİHE

Çalışma

- 1 Fərqi tapın.






NÜMUNƏ $3\frac{4}{5} - 2\frac{2}{5}$

Həlli		Açıqlama
1-ci üsul.	$3 - 2 = 1$ $\frac{4}{5} - \frac{2}{5} = \frac{2}{5}$ $1 + \frac{2}{5} = 1\frac{2}{5}$	Tam hissələr çıxılır. Kəsr hissələr çıxılır. Alınan ədədlər toplanır.
2-ci üsul.	$3\frac{4}{5} - 2\frac{2}{5} = \frac{19}{5} - \frac{12}{5} = \frac{7}{5} = 1\frac{2}{5}$	Qarışiq ədədlər düzgün olmayan kəsrə çevirilir və onların fərqi tapılır. Cavab qarışiq ədəd şəklində yazılır.

$2\frac{3}{8} - 1\frac{2}{8}$	$3\frac{3}{5} - 2\frac{1}{5}$	$5\frac{6}{7} - 3\frac{1}{7}$	$4\frac{5}{10} - 1\frac{3}{10}$	$6\frac{5}{9} - 2\frac{1}{9}$	$6\frac{2}{3} - 6\frac{1}{3}$	$9\frac{1}{2} - 3\frac{1}{2}$
$4\frac{1}{3} - 1$	$2\frac{7}{11} - \frac{5}{11}$	$8\frac{5}{8} - 4\frac{5}{8}$	$2\frac{4}{7} - \frac{2}{7}$	$7\frac{2}{3} - 7$	$8\frac{6}{11} - \frac{5}{11}$	$4\frac{3}{7} - 4$

Öyrənmə Qarışiq ədədlərin çıxılması (məxrəclər bərabər və tam ayrılan hal)

Bəzən azalanın kəsr hissəsi çıxılanın kəsr hissəsindən kiçik olur. Bu halda azalanın tam hissəsindən 1 vahid ayrılır, kəsr hissəsinə əlavə edilir və düzgün olmayan kəsr şəklində yazılır. Qarışiq ədədlərin əvvəlcə tam hissələri, sonra isə kəsr hissələri çıxılır. Məsələn: $3\frac{1}{5} - 1\frac{4}{5} = ?$

Azalan	Azalanın tam hissəsindən 1 vahid ayrılır və kəsr hissəyə əlavə olunur.	Tam hissələr çıxılır.	Alınan tam və kəsr hissələr toplanır.
$3\frac{1}{5}$ 		 Kəsr hissələr çıxılır.  $\frac{6}{5} - \frac{4}{5} = \frac{6-4}{5} = \frac{2}{5}$	 $1 + \frac{2}{5} = 1\frac{2}{5}$
Çıxilan $1\frac{4}{5}$  $\frac{1}{5} < \frac{4}{5}$	$3 + \frac{1}{5} = 2 + 1 + \frac{1}{5} = 2\frac{6}{5}$		

$$3\frac{1}{5} - 1\frac{4}{5} = 2\frac{6}{5} - 1\frac{4}{5} = (2 - 1) + \left(\frac{6}{5} - \frac{4}{5}\right) = 1 + \frac{2}{5} = 1\frac{2}{5}$$



Natural ədəddən qarışq ədədi çıxdıqda azalandan 1 tam ayrıılır, məxrəci çıxılanın kəsr hissəsinin məxrəcinə bərabər olan kəsr şəklində yazılır, sonra çıxma əməli yerinə yetirilir.

$$3 - 1\frac{1}{6} = (2 + 1) - 1\frac{1}{6} = \left(2 + \frac{6}{6}\right) - 1\frac{1}{6} = 2\frac{6}{6} - 1\frac{1}{6} = (2 - 1) + \left(\frac{6}{6} - \frac{1}{6}\right) = 1 + \frac{5}{6} = 1\frac{5}{6}$$



Fikirləş!

Qarışq ədədləri düzgün olmayan kəsr şəklində yazmaqla $3\frac{1}{5} - 1\frac{4}{5}$ fərqini necə tapmaq olar?

2

Fərqi tapın.

NÜMUNƏ $5\frac{2}{7} - 2\frac{5}{7}$

Həlli	Açıqlama
$1\text{-ci üsul. } 5\frac{2}{7} = 5 + \frac{2}{7} = 4 + 1 + \frac{2}{7} = 4\frac{9}{7}$ $4 - 2 = 2$ $\frac{9}{7} - \frac{5}{7} = \frac{9-5}{7} = \frac{4}{7}$ $2 + \frac{4}{7} = 2\frac{4}{7}$	Azalanın tam hissəsindən 1 vahid ayrıılır və kəsr hissəyə əlavə edilir. Tam hissələr çıxılır. Kəsr hissələr çıxılır. Alınan ədədlər toplanır.
$2\text{-ci üsul. } 5\frac{2}{7} - 2\frac{5}{7} = \frac{37}{7} - \frac{19}{7} = \frac{18}{7} = 2\frac{4}{7}$	Qarışq ədədlər düzgün olmayan kəsrə çevirilir, fərq tapılır və qarışq ədəd şəklində yazılır.

$3\frac{1}{4} - 1\frac{3}{4}$

$4\frac{3}{9} - 1\frac{7}{9}$

$7 - 2\frac{5}{6}$





$3\frac{5}{7} - 1\frac{6}{7}$

$9\frac{1}{5} - 4\frac{2}{5}$

$6 - 2\frac{3}{4} - \frac{5}{4}$

3

Ədəd oxunda təsvirlərə əsasən çıxma əməlinə aid misal yazın və boş xanaya uyğun ədədi tapın.



LAYİHE

Öyrənmə Qarışiq ədədlərin çıxılması (məxrəclər müxtəlif olan hal)

Kəsr hissələrinin məxrəcləri müxtəlif olan qarışiq ədədlərin fərqini tapdıqda əvvəlcə bu kəsrlər ortaq məxrəcə gətirilir. Alınan qarışiq ədədlərin tam və kəsr hissələri çıxılır. Məsələn: $2\frac{2}{3} - 1\frac{1}{2} = ?$

Azalan	Kəsr hissələr ortaq məxrəcə gətirilir.	Tam hissələr çıxılır.	Alınan tam və kəsr hissələr toplanır.																
$2\frac{2}{3}$ <table border="1"> <tr><td>1</td></tr> <tr><td>1</td></tr> <tr><td>$\frac{1}{3}$ $\frac{1}{3}$</td></tr> </table> <p>Çıxılan</p> $1\frac{1}{2}$ <table border="1"> <tr><td>1</td></tr> <tr><td>$\frac{1}{2}$</td></tr> </table>	1	1	$\frac{1}{3}$ $\frac{1}{3}$	1	$\frac{1}{2}$	<p>Kəsr hissələr ortaq məxrəcə gətirilir.</p> <table border="1"> <tr><td>1</td></tr> <tr><td>1</td></tr> <tr><td>$\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$</td></tr> </table> $\frac{2}{3} = \frac{2 \cdot 2}{3 \cdot 2} = \frac{4}{6}$ $\frac{1}{2} = \frac{1 \cdot 3}{2 \cdot 3} = \frac{3}{6}$	1	1	$\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$	<p>Tam hissələr çıxılır.</p> <table border="1"> <tr><td>1</td></tr> <tr><td>1</td></tr> </table> $2 - 1 = 1$ <p>Kəsr hissələr çıxılır.</p> <table border="1"> <tr><td>$\frac{1}{6}$</td><td>1</td><td>1</td><td>1</td></tr> </table> $\frac{4}{6} - \frac{3}{6} = \frac{4-3}{6} = \frac{1}{6}$	1	1	$\frac{1}{6}$	1	1	1	<p>Alınan tam və kəsr hissələr toplanır.</p> <table border="1"> <tr><td>1</td></tr> <tr><td>$\frac{1}{6}$</td></tr> </table> $1 + \frac{1}{6} = 1\frac{1}{6}$	1	$\frac{1}{6}$
1																			
1																			
$\frac{1}{3}$ $\frac{1}{3}$																			
1																			
$\frac{1}{2}$																			
1																			
1																			
$\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$ $\frac{1}{6}$																			
1																			
1																			
$\frac{1}{6}$	1	1	1																
1																			
$\frac{1}{6}$																			

$$2\frac{2}{3} - 1\frac{1}{2} = 2\frac{4}{6} - 1\frac{3}{6} = (2 - 1) + \left(\frac{4}{6} - \frac{3}{6}\right) = 1 + \frac{1}{6} = 1\frac{1}{6}$$



Fikirləş!

Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində yazmaqla $2\frac{2}{3} - 1\frac{1}{2}$ fərqini necə tapmaq olar?

4 Fərqi tapın.

NÜMUNƏ $5\frac{1}{3} - 2\frac{1}{6}$

Həlli	Açıqlama
$1\text{-ci üsul. } 5\frac{1}{3} - 2\frac{1}{6} = 5\frac{2}{6} - 2\frac{1}{6}$ $5 - 2 = 3$ $\frac{2}{6} - \frac{1}{6} = \frac{2-1}{6} = \frac{1}{6}$ $3 + \frac{1}{6} = 3\frac{1}{6}$	<p>Kəsr hissələr ortaq məxrəcə gətirilir.</p> <p>Tam hissələr çıxılır.</p> <p>Kəsr hissələr çıxılır.</p> <p>Alınan ədədlər toplanır.</p>
$2\text{-ci üsul. } \frac{16}{3} - \frac{13}{6} = \frac{32}{6} - \frac{13}{6} = \frac{19}{6} = 3\frac{1}{6}$	<p>Qarışiq ədədlər düzgün olmayan kəsrə çevrilir, fərqli tapılır və qarışiq ədəd şəklində yazılır.</p>

$2\frac{5}{6} - \frac{1}{3}$

$4\frac{3}{4} - \frac{5}{8}$

$3\frac{5}{6} - 1\frac{1}{2}$

$5\frac{2}{3} - 2\frac{1}{9}$

$2\frac{11}{12} - 1\frac{2}{3}$

$4\frac{3}{9} - 1\frac{1}{6}$

$7\frac{3}{5} - 7\frac{1}{4}$

- 5) Mümkün ixtisarları edin, sonra fərqi tapın.

$$3\frac{3}{9} - 2\frac{2}{6} \quad 7\frac{12}{16} - 3\frac{6}{12} \quad 2\frac{9}{24} - \frac{5}{20} \quad 5\frac{14}{28} - 3\frac{3}{6} \quad 4\frac{9}{18} - 2\frac{4}{16} \quad 2\frac{6}{10} - 1\frac{6}{15} \quad 4\frac{10}{20} - 3\frac{7}{35}$$

- 6) Hesablayın və müqayisə edin.

$$3\frac{3}{4} - \frac{1}{2} \text{ və } 3\frac{2}{3} \quad 1\frac{2}{3} \text{ və } 2\frac{2}{5} - 1\frac{1}{3} \quad 7\frac{3}{4} - 3\frac{5}{7} \text{ və } 1\frac{3}{5} + 2\frac{2}{5} \quad 3 + 1\frac{5}{8} - \frac{1}{3} \text{ və } 4 - \frac{1}{5}$$



Dikkət!

Azalanın kəsr hissəsi çıxılanın kəsr hissəsindən kiçik olduqda azalandan 1 tam ayrılır və onun kəsr hissəsinə əlavə edilir. Məsələn: $3\frac{1}{2} - 1\frac{4}{5} = ?$

$$3\frac{1}{2} - 1\frac{4}{5} = 3\frac{5}{10} - 1\frac{8}{10} = 2\frac{15}{10} - 1\frac{8}{10} = (2-1) + \left(\frac{15}{10} - \frac{8}{10}\right) = 1 + \frac{7}{10} = 1\frac{7}{10}$$

- 7) Fərqi tapın.

NÜMUNƏ $5\frac{2}{9} - 2\frac{1}{4}$

Həlli	Açıqlama
$5\frac{2}{9} - 2\frac{1}{4} = 5\frac{8}{36} - 2\frac{9}{36}$	Kəsr hissələr ortaq məxrəcə gətirilir.
$5\frac{8}{36} = 4 + 1 + \frac{8}{36} = 4 + \frac{44}{36} = 4\frac{44}{36}$	Azalanın tam hissəsindən 1 vahid ayrılır, kəsr hissəyə əlavə edilir.
$4 - 2 = 2 \quad \frac{44}{36} - \frac{9}{36} = \frac{35}{36}$	Tam hissələr çıxılır. Kəsr hissələr çıxılır.
$2 + \frac{35}{36} = 2\frac{35}{36}$	Alınan tam və kəsr hissələr toplanır.

$4\frac{1}{5} - \frac{2}{5}$	$2\frac{1}{4} - 1\frac{1}{2}$	$4\frac{2}{7} - 2\frac{5}{9}$	$3\frac{3}{5} - 1\frac{5}{6}$	$9\frac{1}{8} - 5\frac{3}{4}$	$5\frac{3}{4} - 2\frac{7}{8} - \frac{1}{2}$
$9\frac{1}{5} - \frac{3}{8}$	$4\frac{1}{5} - 2\frac{1}{3}$	$7\frac{3}{8} - 1\frac{7}{9}$	$7\frac{1}{5} - 2\frac{5}{8}$	$3\frac{2}{3} - 3\frac{6}{7}$	$9\frac{1}{2} - 6\frac{3}{5} - \frac{3}{10}$
$2\frac{1}{3} - \frac{4}{5}$	$5\frac{1}{8} - 2\frac{2}{5}$	$6\frac{5}{8} - 4\frac{5}{6}$	$7\frac{1}{8} - 2\frac{3}{4}$	$6\frac{1}{4} - 3\frac{4}{6}$	$4\frac{1}{2} - \frac{9}{10} - \frac{7}{8}$

- 8) Qarışiq ədədləri düzgün olmayan kəsr şəklində göstərməklə fərqi tapın.

$2\frac{3}{4} - \frac{4}{6}$	$4\frac{1}{2} - 1\frac{2}{5}$	$3\frac{1}{2} - 3\frac{1}{3}$	$2\frac{5}{9} - 1\frac{1}{3}$	$5\frac{3}{4} - 2\frac{1}{2}$	$4\frac{7}{8} - 1\frac{3}{4}$	$7\frac{3}{5} - 3\frac{1}{2}$
$3\frac{3}{7} - \frac{2}{3}$	$7\frac{1}{9} - 6\frac{6}{7}$	$5\frac{5}{7} - 4\frac{1}{2}$	$3\frac{3}{4} - 2\frac{3}{5}$	$5\frac{3}{4} - 2\frac{4}{5}$	$4\frac{5}{7} - 3\frac{4}{5}$	$6\frac{5}{6} - 4\frac{9}{10}$

- 9 Boş xanalara uyğun ədədləri tapın.

$$3\frac{2}{4} - 1\frac{\square}{4} = 2$$

$$5\frac{\square}{6} - 1\frac{5}{6} = 3\frac{5}{6}$$

$$3 - 1\frac{\square}{5} = 1\frac{3}{5}$$

$$\square\frac{1}{3} - \frac{2}{3} = 2\frac{2}{3}$$

$$\square - 2\frac{5}{9} = 4\frac{4}{9}$$

$$2\frac{1}{4} - 1\frac{\square}{8} = \frac{5}{8}$$

$$\square\frac{1}{6} - \frac{5}{6} = 4\frac{1}{3}$$

$$4\frac{6}{10} - 2\frac{\square}{5} = \square$$

$$6\frac{1}{9} - 1\frac{\square}{18} = 4\frac{1}{6}$$

$$6 - \square\frac{\square}{\square} = 4\frac{3}{5}$$



Riyaziyyat tarixindən

Qədim misirlilər adı kəsrlərdən təxminən 4000 il əvvəl istifadə etməyə başlamışlar. Əfsanəyə görə göylər tanrıları Horusun müqəddəs sayılan gözü oğurlanır və hissələrə parçalanır. Müdriklik tanrıları olan Tor isə bu hissələri tapıb birləşdirir.

Gözün şəkildə görünən hissələri surəti 1 olan və müqəddəs sayılan bu adı kəsrləri əvəz edirdi:

$$\blacktriangleright \frac{1}{2}$$


$$\circ \frac{1}{4}$$

$$\sim \frac{1}{8}$$

$$\blacktriangleleft \frac{1}{16}$$

$$\circlearrowleft \frac{1}{32}$$

$$\natural \frac{1}{64}$$



Bu simvolları yanaşı yazımaqla başqa kəsrləri də ifadə etmək mümkündür.

$$\frac{3}{4} = \blacktriangleright \circ$$

$$\frac{3}{16} = \sim \blacktriangleleft$$



Fikirləş!

Gözün şəkildə kəsrlərlə ifadə olunan hissələrini toplamaqla onu tam bərpa etmək olarmı?

Bunu gözün hissələrinə uyğun kəsrlərin cəmini tapmaqla necə müəyyən etmək olar?

Masalə həlli

- 10 Rəssam şüşədə qum sənətinə aid nümunəni hazırlamaq üçün 5 stəkan qum istifadə etdi. O, şüşəyə $2\frac{1}{4}$ stəkan mavi və $\frac{1}{2}$ stəkan sarı rəngdə qum tökdü. Qalan qum digər rənglərdə oldu. Rəssam neçə stəkan digər rənglərdə qum istifadə etdi?



- 11 Kütləsi $2\frac{3}{8}$ kq olan almanın yeşiklə birlikdə kütləsi $3\frac{1}{8}$ kilogramdır. Eyni kütləli boş yaşılə müəyyən miqdarda nar yiğdilar. Narın yeşiklə birlikdə kütləsi $4\frac{1}{3}$ kq oldu. Yeşiyə neçə kilogram nar yiğdilar?



Məsələ və misallar

1 Boş xanalara uyğun ədədləri tapın.

a) $2 = \frac{\square}{2}$

b) $2 = \frac{\square}{4}$

c) $3 = \frac{\square}{2}$

d) $4 = \frac{\square}{3}$

e) $2\frac{1}{3} = \frac{\square}{3}$

f) $3\frac{\square}{5} = \frac{17}{\square}$

2 Ədəd oxunda hansı hərflər boş xanadakı ədədin yerini göstərir?



$$1\frac{2}{3} < \square < \frac{23}{6}$$

$$\frac{4}{5} < \square < \frac{17}{10}$$

$$\frac{11}{3} < \square < 7\frac{1}{3}$$

3 Hərflərə uyğun ədədləri tapın.

$5 : a = \frac{5}{7}$

$b : 4 = \frac{3}{4}$

$k : 9 = \frac{5}{9}$

$6 : m = 1\frac{1}{5}$

$n : 3 = 2\frac{1}{3}$

4 Verilən ədədlər arasında yerləşən üç ədəd yazın.

$\frac{1}{9}$ və $\frac{2}{3}$

$\frac{2}{9}$ və $\frac{1}{2}$

$1\frac{1}{9}$ və $1\frac{1}{5}$

$2\frac{2}{7}$ və $2\frac{3}{8}$

$\frac{1}{2}$ və $\frac{4}{5}$

5 Suallara cavab verin.

a) $\frac{a}{13}$ kəsrinin düzgün kəsr olması üçün a hansı natural qiymətlər ala bilər?

b) $\frac{12}{a}$ kəsrinin $1\frac{1}{2}$ -dən kiçik düzgün olmayan kəsr olması üçün a hansı natural qiymətlər ala bilər?

6 Müqayisələrin düzgünlüyünü yoxlayın.

$$1 - \frac{1}{15} > \frac{3}{5} + \frac{1}{2}$$

$$2\frac{1}{3} - \frac{1}{3} < \frac{7}{6}$$

$$3\frac{1}{2} + 2\frac{1}{3} = \frac{23}{4}$$

$$1\frac{5}{8} + \frac{1}{4} < 2\frac{1}{4} - \frac{1}{6}$$

7 Hesablayın.

$$\frac{2}{5} - \frac{1}{6} + \frac{1}{3}$$

$$5\frac{1}{2} - \left(\frac{2}{3} + 1\frac{5}{9}\right)$$

$$\left(2 - \frac{3}{8}\right) - \left(1 - \frac{1}{6}\right)$$

$$\left(6\frac{2}{5} - 1\frac{1}{2}\right) - \left(2 + 1\frac{9}{10}\right)$$

8 Hesablayın və müqayisə edin.

$$\frac{1}{4} + \frac{1}{6} \text{ və } \frac{1}{4} + \frac{1}{3}$$

$$\frac{1}{2} + 2\frac{1}{3} + \frac{1}{4} \text{ və } 2\frac{1}{3} + \frac{1}{4} + \frac{1}{5}$$

$$\frac{1}{2} + \frac{1}{4} + 1\frac{1}{6} \text{ və } \frac{1}{2} + \frac{1}{6} + 1\frac{1}{8}$$

$$\frac{1}{4} - \frac{1}{6} \text{ və } \frac{1}{3} - \frac{1}{4}$$

$$\frac{1}{2} + 1\frac{1}{3} - \frac{1}{4} \text{ və } \frac{1}{2} + 1\frac{1}{3} - \frac{1}{5}$$

$$\frac{5}{6} - \left(\frac{1}{3} + \frac{1}{4}\right) \text{ və } \frac{5}{6} - \left(\frac{1}{4} + \frac{1}{5}\right)$$

- 9 Tapşırıqları yerinə yetirin.

a) Dairədəki ədəd verilmiş ədədlərin cəmindən nə qədər kiçikdir?

$$1\frac{3}{5}$$

$$\begin{array}{l} \frac{6}{5} \\ 1\frac{1}{2} \\ 1\frac{7}{10} \\ 2 \end{array}$$

b) Dairədəki ədəd verilmiş ədədlərin cəmindən nə qədər böykdür?

$$\frac{55}{3}$$

$$\begin{array}{l} \frac{25}{4} \\ 3\frac{1}{6} \\ 1 \\ \frac{13}{2} \\ \frac{1}{4} \end{array}$$

- 10 Kimin fikri doğrudur? Nümunə göstərməklə izah edin.

Hər iki toplanan $\frac{1}{2}$ -dən kiçikdirsə, cəm 1-dən kiçik olacaq.



Səbinə

Azalan $1\frac{1}{2}$ -dən böyük, çıxılan isə 1-dən kiçikdirsə, fərq $\frac{1}{2}$ -dən kiçik olacaq.



Elxan

Toplananlar $\frac{1}{2}$ -dən böyükdür, cəm 1-dən böyük olacaq.



Lalə


- 11 Anar 3 eyni ölçülü pitsanı özü və dostları ilə bərabər bölüşdü. Hərəyə $\frac{3}{5}$ hissə pitsa düşdü. Anar pitsaları neçə dostu ilə bölüşdü?

- 12 Hovuz 100 l su tutur. Boş hovuza əvvəlcə $45\frac{2}{5}$ l, sonra isə bundan $12\frac{3}{5}$ l az su tökdülər. Bu hovuzu doldurmaq üçün daha neçə litr su tökmək lazımdır?



- 13 Ailə aylıq gəlirinin $\frac{1}{3}$ hissəsini ərzağa, $\frac{1}{12}$ hissəsini kommunal xərclərə, $\frac{1}{6}$ hissəsini isə digər xərclərə sərf etdi. Gəlirin qalan hissəsi ailənin aylıq yiğimini təşkil etdi. Ailənin aylıq yiğimi aylıq gəlirinin hansı hissəsinə bərabər oldu?

- 14 Döşəməsi düzbucaqlı formada olan otağın uzunluğu $7\frac{1}{4}$ m, eni isə bundan $2\frac{1}{2}$ m qıсадır. Qapının eni $\frac{9}{10}$ metrə bərabərdir. Lalənin atası otağın döşəməsinin kənarına vurmaq üçün 25 m döşəmə yaşımağı aldı. Nə qədər döşəmə yaşığı artıq qalar və ya çatmaz?




LƏTİHE

2.6. Adi kəsrlərin vurulması

Araşdırma-müzakirə

Şirniyyat mağazasında eyni ölçüdə olan çizkeyklər 4 bərabər hissəyə bölünərək satılır. Günortaya qədər limonlu çizkeykdən 7 hissə, ciyələkli çizkeykdən isə 3 hissə satıldı.



- Günortaya qədər limonlu və ciyələkli çizkeyklərin hər birindən nə qədər satıldı?
- Bunu vurma əməli ilə necə tapmaq olar?



Öyrənmə Natural ədədin kəsrə vurulması

Natural ədədi kəsrə vurmaq həmin kəsri natural ədəd dəfə təkrar toplamaq deməkdir.

$$3 \cdot \frac{2}{7} = \frac{2}{7} + \frac{2}{7} + \frac{2}{7} = \frac{2+2+2}{7} = \frac{3 \cdot 2}{7} = \frac{6}{7}$$



Natural ədədlə kəsrin hasilini tapmaq üçün həmin ədəd kəsrin surətinə vurulur. Alınan hasil surətdə yazılır, məxrəc isə olduğu kimi saxlanılır.

Çalışma

$$3 \cdot \frac{4}{7} = \frac{3 \cdot 4}{7} = \frac{12}{7} = 1\frac{5}{7}$$

- 1 Təsvirlərə uyğun vurma əməlini yazın və hasilini tapın.

a) $\underbrace{\frac{1}{9} \frac{1}{9} \frac{1}{9} \frac{1}{9}}_{\frac{4}{9}} \underbrace{\frac{1}{9} \frac{1}{9} \frac{1}{9} \frac{1}{9}}_{\frac{4}{9}}$

b) $\underbrace{\frac{1}{3} \frac{1}{3} \frac{1}{3}}_{\frac{2}{3}} \underbrace{\frac{1}{3} \frac{1}{3} \frac{1}{3}}_{\frac{2}{3}} \underbrace{\frac{1}{3} \frac{1}{3} \frac{1}{3}}_{\frac{2}{3}}$

c) $\underbrace{\frac{1}{4} \frac{1}{4} \frac{1}{4}}_{\frac{3}{4}} \underbrace{\frac{1}{4} \frac{1}{4} \frac{1}{4}}_{\frac{3}{4}} \underbrace{\frac{1}{4} \frac{1}{4} \frac{1}{4}}_{\frac{3}{4}}$

- 2 Təkrar toplamaya uyğun vurma əməlini yazın və hasilini tapın.

$$\frac{1}{8} + \frac{1}{8} + \frac{1}{8}$$

$$\frac{1}{5} + \frac{1}{5} + \frac{1}{5} + \frac{1}{5} + \frac{1}{5} + \frac{1}{5}$$

$$\frac{1}{4} + \frac{1}{4} + \frac{1}{4} + \frac{1}{4} + \frac{1}{4}$$

$$\frac{1}{2} + \frac{1}{2} + \frac{1}{2} + \frac{1}{2}$$

$$\frac{4}{5} + \frac{4}{5}$$

$$\frac{2}{7} + \frac{2}{7} + \frac{2}{7} + \frac{2}{7} + \frac{2}{7} + \frac{2}{7}$$

$$\frac{5}{6} + \frac{5}{6} + \frac{5}{6}$$

$$\frac{3}{8} + \frac{3}{8} + \frac{3}{8} + \frac{3}{8} + \frac{3}{8} + \frac{3}{8}$$

$$\frac{3}{4} + \frac{3}{4} + \frac{3}{4}$$

$$\frac{5}{8} + \frac{5}{8} + \frac{5}{8} + \frac{5}{8} + \frac{5}{8}$$

$$\frac{5}{10} + \frac{5}{10} + \frac{5}{10}$$

$$\frac{2}{3} + \frac{2}{3} + \frac{2}{3} + \frac{2}{3} + \frac{2}{3} + \frac{2}{3}$$

3 Hasili tapın.

NÜMUNƏ $6 \cdot \frac{3}{4}$

Həlli

$$6 \cdot \frac{3}{4} = \frac{6 \cdot 3}{4} = \frac{\cancel{6}^9 \cdot \cancel{3}^9}{\cancel{4}^2} = \frac{9}{2} = 4\frac{1}{2}$$

Açıqlama

Natural ədəd kəsrin surətinə vurulur, alınan kəsr ixtisar olunur. Cavab qarışq ədəd şəklində yazılır.

$5 \cdot \frac{1}{9}$

$2 \cdot \frac{2}{5}$

$4 \cdot \frac{3}{8}$

$6 \cdot \frac{5}{12}$

$9 \cdot \frac{1}{6}$

$15 \cdot \frac{2}{10}$

$7 \cdot \frac{3}{7}$

$9 \cdot \frac{2}{3}$

$12 \cdot \frac{5}{18}$

$3 \cdot \frac{5}{12}$

$2 \cdot \frac{7}{8}$

$2 \cdot \frac{2}{3}$

$5 \cdot \frac{7}{10}$

$3 \cdot \frac{8}{9}$

$4 \cdot \frac{5}{6}$

$3 \cdot \frac{2}{3}$

$7 \cdot \frac{2}{5}$

$6 \cdot \frac{4}{5}$

$10 \cdot \frac{11}{20}$

$5 \cdot \frac{13}{25}$

$6 \cdot \frac{5}{15}$

$14 \cdot \frac{2}{7}$

$6 \cdot \frac{6}{8}$

$7 \cdot \frac{5}{21}$

$9 \cdot \frac{6}{18}$

$12 \cdot \frac{6}{18}$

$11 \cdot \frac{2}{22}$

4 Boş xanalara uyğun ədədləri müəyyən edin.

$\square \cdot \frac{1}{3} = \frac{2}{3}$

$4 \cdot \frac{\square}{2} = 2$

$5 \cdot \frac{1}{7} = \frac{\square}{7}$


$3 \cdot \frac{\square}{8} = \frac{3}{8}$

$5 \cdot \frac{5}{6} = 4 \frac{\square}{6}$


$3 \cdot \frac{\square}{5} = 1\frac{4}{5}$

Öyrənmə Adi kəsrlərin vurulması


İki kəsrin hasilini sahə modeli ilə təsvir etmək olar. Məsələn, $\frac{2}{3} \cdot \frac{4}{5}$ hasilini belə tapmaq olar.



Deməli, $\frac{2}{3} \cdot \frac{4}{5} = \frac{8}{15}$



$\frac{4}{5}$ hissə



$\frac{2}{3} \cdot \frac{4}{5}$ hissə



Yadda saxla!

İki kəsrin hasilini tapmaq üçün surətləri vurub surətdə, məxrəcləri vurub məxrəcdə yazmaq lazımdır.

$$\frac{a}{c} \cdot \frac{b}{d} = \frac{a \cdot b}{c \cdot d}$$







Fikirləş!

Kəsrlərin vurulma qaydasından istifadə etməklə kəsrin natural ədədə hasilini necə tapmaq olar? Bu üsulla $\frac{2}{7} \cdot 3$ hasilini tapın.

LAVİHE

- 5) Boş xanalara uyğun kəsrləri müəyyən edin. Təsvirlərə uyğun vurma əməlini yazın və hasili tapın.



- 6) Hasili tapın. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın.


NÜMUNƏ $\frac{1}{2} \cdot \frac{4}{5}$

Həlli

$$\frac{1}{2} \cdot \frac{4}{5} = \frac{1 \cdot 4}{2 \cdot 5} = \frac{\cancel{1}^2 \cdot \cancel{4}^2}{\cancel{2}^1 \cdot \cancel{5}^1} = \frac{2}{5}$$

Açıqlama

Hasili tapmaq üçün surətlər vurulub surətdə, məxrəclər vurulub məxrəcdə yazılır. Alınan kəsr ixtisar olunur.






$$\frac{2}{5} \cdot \frac{3}{8}, \quad \frac{1}{3} \cdot \frac{2}{5}, \quad \frac{3}{4} \cdot \frac{2}{7}, \quad \frac{1}{6} \cdot \frac{5}{9}, \quad \frac{2}{5} \cdot \frac{2}{5}, \quad \frac{3}{10} \cdot \frac{5}{6}, \quad \frac{3}{5} \cdot \frac{5}{9}, \quad \frac{7}{12} \cdot \frac{3}{14}, \quad \frac{1}{3} \cdot \frac{3}{7}, \quad \frac{2}{3} \cdot \frac{3}{8}$$

- 7) Hesablayın və müqayisə edin.

$$\frac{3}{5} \cdot \frac{1}{2} \text{ və } \frac{1}{3}, \quad 1\frac{1}{3} \text{ və } \frac{2}{5} \cdot 6, \quad 1\frac{1}{3} \text{ və } \frac{2}{5} \cdot 4, \quad 5\frac{1}{5} - \frac{2}{3} \cdot 6 \text{ və } \frac{2}{5} \cdot \frac{2}{3}, \quad \left(2\frac{1}{2} - 1\frac{2}{3}\right) \cdot 5 \text{ və } \frac{1}{5} \cdot 4$$

- 8) Düzbucaqlıların perimetrini və sahəsini tapın.



Öyrənmə Adi kəsrlərin vurulması (kəsrləri ixtisar etməklə)

Bəzən kəsrlərin hasilini daha asan hesablamaq üçün əvvəl surət və məxrəcdəki vuruqları ixtisar etmək, sonra isə hasili tapmaq olar. Məsələn: $\frac{6}{7} \cdot \frac{5}{12} = ?$

$$\frac{6}{7} \cdot \frac{5}{12} = \frac{\cancel{6}^1 \cdot 5}{7 \cdot \cancel{12}^2} = \frac{1 \cdot 5}{7 \cdot 2} = \frac{5}{14}$$

6 və 12 ədədləri ən böyük ortaq bölgənləri olan 6-ya bölünür.

- 9 Hasili tapın.

NÜMUNƏ a) $\frac{1}{2} \cdot \frac{4}{5}$ b) $\frac{3}{8} \cdot 4$

Həlli	Açıqlama
a) $\frac{1}{2} \cdot \frac{4}{5} = \cancel{1}^{\cancel{2}\cdot 4} \cdot \cancel{5}^{\cancel{2}} = \frac{1 \cdot 2}{1 \cdot 5} = \frac{2}{5}$	Kəsrləri vurma qaydasından istifadə olunur və uyğun ixtisarlar aparılır.
b) $\frac{3}{8} \cdot 4 = \frac{3}{8} \cdot \cancel{4}^{\cancel{1}} = \cancel{8}^{\cancel{2}} \cdot \cancel{1}^{\cancel{1}} = \frac{3}{2} = 1\frac{1}{2}$	Natural ədəd məxrəci 1-ə bərabər olan kəsr şəklində yazılır, kəsrləri vurma qaydasından istifadə olunur və uyğun ixtisarlar aparılır.

$\frac{4}{5} \cdot \frac{3}{8}$	$\frac{3}{4} \cdot \frac{4}{9}$	$\frac{1}{2} \cdot \frac{8}{7}$	$\frac{4}{8} \cdot \frac{7}{12}$	$\frac{5}{3} \cdot \frac{2}{15}$	$\frac{3}{6} \cdot \frac{4}{9}$	$\frac{10}{12} \cdot \frac{1}{5}$	$\frac{3}{5} \cdot \frac{2}{4}$	$\frac{2}{7} \cdot \frac{21}{10}$	$5 \cdot \frac{2}{5} \cdot 3$
$5 \cdot \frac{2}{15}$	$6 \cdot \frac{7}{12}$	$9 \cdot \frac{1}{3}$	$\frac{9}{20} \cdot 10$	$8 \cdot \frac{5}{8}$	$7 \cdot \frac{5}{14}$	$\frac{3}{5} \cdot 25$	$12 \cdot \frac{5}{18}$	$36 \cdot \frac{11}{24}$	$6 \cdot \frac{4}{9} \cdot 3$

- 10 Bəzi misalların cavabı səhvdir. Səhvləri müəyyən edin və düzgün cavabı tapın.

$\frac{3}{2} \cdot \frac{1}{2} = \frac{3}{4}$	$\frac{3}{2} \cdot \frac{1}{5} = \frac{4}{7}$	$\frac{5}{5} \cdot \frac{1}{2} = \frac{1}{5}$	$\frac{1}{9} \cdot \frac{3}{2} = \frac{1}{6}$	$\frac{3}{7} \cdot \frac{2}{3} = \frac{2}{7}$	$\frac{3}{5} \cdot \frac{2}{9} = \frac{1}{15}$	$\frac{5}{8} \cdot \frac{7}{20} = \frac{7}{8}$
---	---	---	---	---	--	--

- 11 Hansı misalın cavabı digərlərindən fərqlənir?

a) $\frac{1}{5} \cdot 3$	$\frac{1}{5} + \frac{1}{5} + \frac{1}{5}$	$1 - \frac{2}{5}$	$\frac{1}{3} \cdot 5$	c) $\frac{3}{4} \cdot 8$	$\frac{1}{4} \cdot (3 \cdot 8)$	$\frac{3}{8} \cdot \frac{1}{4}$	$9 \cdot \frac{2}{3}$
b) $\frac{3}{7} \cdot 4$	$\frac{3}{7} + \frac{3}{7} + \frac{3}{7} + \frac{3}{7} + \frac{3}{7}$	$2 - \frac{2}{7}$	$3 \cdot \frac{4}{7}$	d) $\frac{2}{9} \cdot 3$	$\frac{2}{9} + \frac{2}{9} + \frac{2}{9}$	$\frac{2}{3} \cdot \frac{3}{2}$	$\frac{1}{3} \cdot 2$




Məsələ həlli

- 12 Elxanın fikri doğrudurmu? İzah edin.

$\frac{6 \cdot 2}{9} = \frac{2 \cdot 2}{3} = \frac{4}{3}$ olduğu kimi,
 $\frac{6+2}{9} = \frac{2+2}{3} = \frac{4}{3}$ alınar.



- 13 Gülsüm rəngli kağızdan sahəsi $\frac{3}{4} \text{ m}^2$ olan figur kəsdi. Onun kəsdiyi figur hansı ola bilər? Bu figurun perimetri neçə metrdir?




2.7. Qarışiq ədədlərin vurulması

Araşdırma-müzakirə

Düzbucaklı şəklində olan tarlanın uzunluğu $2\frac{5}{6}$ km, eni $1\frac{3}{5}$ km-dir. Fermer əkin üçün bu tarlanı şəkildəki kimi 4 düzbucaqlı hissəyə ayırdı.

- Hər hissənin sahəsi nə qədərdir?
- Tarlanın ümumi sahəsi nə qədərdir?
- Bu sahələrdən istifadə etməklə $2\frac{5}{6} \cdot 1\frac{3}{5}$ hasilini necə tapmaq olar?




Öyrənmə Qarışiq ədədlərin vurulması

Qarışiq ədədlərin hasilini tapmaq üçün onları düzgün olmayan kəsrə çevirib adi kəsrlər kimi vurmaq lazımdır.

$$1\frac{1}{2} \cdot 5\frac{2}{3} = \frac{3}{2} \cdot \frac{17}{3} = \cancel{\frac{3}{2} \cdot \frac{17}{3}}^1 = \frac{17}{2} = 8\frac{1}{2}$$

Qarışiq ədədlərin hasilini tapmaq üçün sahə modelindən də istifadə etmək olar.



$$1\frac{1}{2} \cdot 5\frac{2}{3} = 1 \cdot 5 + \frac{1}{2} \cdot 5 + 1 \cdot \frac{2}{3} + \frac{1}{2} \cdot \frac{2}{3} = 5 + \frac{5}{2} + \frac{2}{3} + \frac{1}{3} = 8\frac{1}{2}$$

Qarışiq ədədin kəsr və ya natural ədədə hasilini vurmanın paylama xassəsindən istifadə etməklə də tapmaq olar.

$$1\frac{1}{4} \cdot \frac{2}{7} = \left(1 + \frac{1}{4}\right) \cdot \frac{2}{7} = 1 \cdot \frac{2}{7} + \frac{1}{4} \cdot \frac{2}{7} = \frac{2}{7} + \frac{1}{14} = \frac{4}{14} + \frac{1}{14} = \frac{5}{14}$$



Fikirləş!

$2 \cdot 3\frac{1}{4}$ hasilini sahə modelindən istifadə etməklə necə tapmaq olar?

LAYİHE

Çalışma

- 1 Hasili tapın. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın.

NÜMUNƏ $1\frac{1}{4} \cdot 2\frac{2}{3}$

Həlli	Açıqlama
$1\frac{1}{4} = \frac{5}{4}$ $2\frac{2}{3} = \frac{8}{3}$ $\frac{5}{4} \cdot \frac{8}{3} = \frac{5 \cdot 8}{4 \cdot 3} = \frac{10}{3} = 3\frac{1}{3}$ $1\frac{1}{4} \cdot 2\frac{2}{3} = 2 + \frac{1}{2} + \frac{2}{3} + \frac{1}{6} = 3\frac{1}{3}$	<p>Qarşıq ədədlər düzgün olmayan kəsr şəklində yazılır. Alınan kəsrlərin hasili təpilir.</p> <p>Cavabın doğruluğu sahə modeli ilə yoxlanılır.</p>

$$5 \cdot 2\frac{1}{5} \quad 1\frac{1}{8} \cdot 4 \quad 2\frac{1}{2} \cdot \frac{6}{7} \quad 4\frac{2}{3} \cdot 1\frac{2}{7} \quad 3\frac{1}{3} \cdot 1\frac{3}{5} \quad 1\frac{1}{7} \cdot 1\frac{3}{4} \quad 5\frac{4}{7} \cdot 3\frac{1}{2} \quad 3\frac{1}{4} \cdot 2\frac{3}{5} \quad 1\frac{3}{7} \cdot 1\frac{2}{5} \quad 2\frac{1}{4} \cdot 1\frac{1}{3}$$

- 2 Vurmanın paylama xassəsinə əsasən hesablayın. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlayın.

NÜMUNƏ $\frac{1}{3} \cdot 3\frac{3}{4}$

Həlli	Açıqlama
$\frac{1}{3} \cdot 3\frac{3}{4} = \frac{1}{3} \cdot \left(3 + \frac{3}{4}\right)$ $\frac{1}{3} \cdot 3 + \frac{1}{3} \cdot \frac{3}{4} = 1 + \frac{1}{4} = 1\frac{1}{4}$	<p>2-ci vuruq tam və kəsr hissələrinin cəmi şəklində yazılır.</p> <p>Vurmanın paylama xassəsindən istifadə etməklə cavab təpilir.</p>

$$3 \cdot 2\frac{1}{3} \quad 1\frac{1}{8} \cdot 4 \quad 6 \cdot 1\frac{3}{8} \quad 2\frac{1}{2} \cdot \frac{6}{7} \quad 4\frac{2}{3} \cdot \frac{2}{7} \quad \frac{1}{3} \cdot 1\frac{4}{5} \quad \frac{1}{7} \cdot 1\frac{3}{7} \quad 1\frac{4}{7} \cdot \frac{1}{2} \quad 1\frac{1}{4} \cdot \frac{3}{5} \quad 1\frac{3}{7} \cdot \frac{3}{5}$$

Öyrənmə Qarşılıqlı tərs ədədlər

Hasili 1-ə bərabər olan iki ədəd **qarşılıqlı tərs ədədlərdir**. Məsələn, $\frac{1}{3}$ və 3 ; $\frac{2}{3}$ və $\frac{3}{2}$; $\frac{5}{7}$ və $1\frac{2}{5}$ ədədləri **qarşılıqlı tərs ədədlərdir**.

$$\frac{1}{3} \cdot 3 = \frac{1}{3} \cdot \frac{3}{1} = \frac{1 \cdot 3}{3 \cdot 1} = \frac{3}{3} = 1 \quad \frac{2}{3} \cdot \frac{3}{2} = \frac{2 \cdot 3}{3 \cdot 2} = \frac{6}{6} = 1 \quad \frac{5}{7} \cdot 1\frac{2}{5} = \frac{5}{7} \cdot \frac{7}{5} = \frac{5 \cdot 7}{7 \cdot 5} = \frac{35}{35} = 1$$



Yadda saxla!

Adı kəsrin surət və məxrəcinin yerini dəyişməklə alınan yeni kəsr əvvəlki ilə qarşılıqlı tərs ədəddir: $\frac{a}{b}$ və $\frac{b}{a}$ qarşılıqlı tərs ədədlərdir.

$$\frac{a}{b} \cdot \frac{b}{a} = \frac{\cancel{a}^1 \cdot \cancel{b}^1}{\cancel{b}^1 \cdot \cancel{a}^1} = 1$$

LAYİHƏ

- 3 Verilən ədədlər arasında qarşılıqlı tərs ədədləri müəyyən edin.

$\frac{1}{2} \cdot 1\frac{1}{3} \cdot 2$

$\frac{1}{4} \cdot 4$

$2\frac{1}{2} \cdot \frac{3}{5}$

$\frac{2}{3} \cdot 3\frac{1}{2}$

$\frac{5}{6} \cdot 1\frac{2}{5}$

$\frac{3}{8} \cdot 2\frac{2}{3}$

$1\frac{1}{9} \cdot 10$

- 4 Vurmanın qruplaşdırma xassəsindən və qarşılıqlı tərs ədədlərin hasilindən istifadə etməklə ifadələrin qiymətini hesablayın.

$\frac{3}{4} \cdot 2 \cdot 1\frac{1}{3} \cdot \frac{2}{3}$

$\frac{2}{5} \cdot 2\frac{1}{3} \cdot \frac{1}{2} \cdot \frac{3}{7}$

$4\frac{1}{2} \cdot 5 \cdot 1\frac{3}{5} \cdot \frac{2}{9}$

$\frac{4}{7} \cdot 2\frac{1}{2} \cdot 1\frac{3}{4} \cdot \frac{2}{5}$

Məsələ həlli

- 5 Usta Əli tikintidə gün ərzində $7\frac{1}{4}$ saat işləyir. Tikinti şirkəti ona 1 saat üçün 8 manat ödəyir. Şirkət 5 günlük iş həftəsi üçün usta Əliyə nə qədər pul ödəməlidir?



- 6 Müştəri 5 kq meyvə aldı. Bu meyvənin $3\frac{1}{2}$ kq-ı alma, qalanı isə armud idi. 1 kq almanın qiyməti $1\frac{2}{5}$ manat, 1 kq armudun qiyməti isə $2\frac{3}{5}$ manatdır. Müştəri cəmi nə qədər pul ödədi?





- 7 Düzbucaqlı formalı xalçanın uzunluğu və enini ifadə edən ədədlər qarşılıqlı tərs ədədlərdir. Bu xalçanın eni $\frac{4}{5}$ m olarsa, onun perimetri və sahəsi nə qədər olar?



$\frac{4}{5} \text{ m}$

- 8 A və B şəhərlərindən eyni vaxtda minik və yük maşınıları qarşı-qarşıya yola düşdü. Minik maşını 80 km/saat, yük maşını isə 70 km/saat sürətlə hərəkət etdi. $1\frac{3}{4}$ saatdan sonra onlar arasında qalan məsafə 10 km oldu. A və B şəhərləri arasında məsafə nə qədərdir?



LARİHE

2.8. Adi kəsrlərin bölünməsi

Araşdırma-müzakirə

- Samirin fikrinin doğruluğunu bölmə əməli ilə necə izah etmək olar?
- Cavabın doğruluğunu vurma əməli ilə necə yoxlamaq olar?



Şokoladın $\frac{1}{2}$ hissəsini 4 uşaq arasında bərabər böldükdə hər uşaq $\frac{1}{8}$ hissə şokolad düşər.




Öyrənmə Adi kəsrin natural ədədə bölünməsi

3 tamı 4 qrupa bərabər böldükdə hər qrupda $\frac{3}{4}$ hissə alınar.

Deməli, 3-ü 4-ə bölmək üçün 3-ü 4 ilə qarşılıqlı tərs olan ədədə, yəni $\frac{1}{4}$ -ə vurmaq lazımdır.

$$3 : 4 = \frac{3}{4} = 3 \cdot \frac{1}{4}$$





Cavabın doğruluğunu vurma ilə yoxlamaq olar. $\frac{3}{4} \cdot 4 = \frac{3}{4} \cdot \frac{4}{1} = \frac{\cancel{3} \cdot 4^1}{\cancel{4} \cdot 1} = 3 \Rightarrow 3 : 4 = \frac{3}{4}$

- Bir ədədi digərinə bölmək birinci ədədi ikincinin tərsi olan ədədə vurmaq deməkdir:

$$a : b = \frac{a}{b} = a \cdot \frac{1}{b}$$



- Adi kəsrin natural ədədə eyni qayda ilə bölmək olar. Məsələn: $\frac{1}{3} : 2 = ?$




$$\frac{1}{3} : 2 = \frac{1}{3} \cdot \frac{1}{2} = \frac{1}{6}$$

Çalışma

- Təsvirlərə uyğun bölmə əməlini yazın və qisməti tapın.



LAYİHE



- 2) Qisməti tapın. Cavabı vurma əməli ilə yoxlayın.

NÜMUNƏ $\frac{3}{4} : 2$

Həlli	Açıqlama
$\frac{3}{4} : 2 = \frac{3}{4} \cdot \frac{1}{2}$	Adi kəsri natural ədədə bölmək üçün natural ədəd onunla qarşılıqlı tərs olan ədədlə, bölmə əməli isə vurma əməli ilə əvəz edilir.
$\frac{3}{4} \cdot \frac{1}{2} = \frac{3 \cdot 1}{4 \cdot 2} = \frac{3}{8}$	Vurma əməli yerinə yetirilir. Cavab tapılır.
$\frac{3}{8} \cdot 2 = \frac{3}{8} \cdot \frac{2}{1} = \frac{\cancel{3}}{8} \cdot \frac{2}{\cancel{1}} = \frac{3}{4}$	Cavab vurma əməli ilə yoxlanır.
$\frac{3}{5} : 3$ $\frac{1}{2} : 4$ $\frac{5}{6} : 2$ $\frac{3}{4} : 6$ $\frac{4}{7} : 7$ $\frac{3}{8} : 9$ $\frac{2}{3} : 2$ $\frac{4}{9} : 6$ $\frac{2}{3} : 8$	

- 3) Vurma və bölmənin əlaqəsinə əsasən boş xanalara uyğun ədədləri müəyyən edin.


$$3:4 = \frac{\square}{4} \rightarrow 4 \cdot \frac{\square}{4} = 3 \quad 2:\square = \frac{2}{5} \rightarrow \frac{2}{5} \cdot \square = 2 \quad 6:8 = \square \rightarrow \square \cdot 8 = 6$$

$$\frac{2}{5}:2 = \square \rightarrow \square \cdot 2 = \frac{2}{5} \quad \frac{1}{3}:3 = \square \rightarrow \square \cdot 3 = \frac{1}{3} \quad \frac{8}{9}:4 = \square \rightarrow \square \cdot 4 = \frac{8}{9}$$



Riyaziyyat tarixindən

Qədim Misirdə ədədi özündən böyük ədədə bölmək üçün hissə-hissə bölmə üsulundan istifadə olunurdu. Məsələn, bu üsula görə, 5 çörəyi 8 nəfər arasında bölmək üçün əvvəlcə 4 çörək, sonra isə qalan 1 çörək 8 nəfər arasında bölünür.



Öyrənmə Natural ədədin adı kəsrə bölünməsi

2-ni $\frac{1}{3}$ -ə bölmək 2-də neçə $\frac{1}{3}$ olduğunu tapmaq deməkdir. Bunu tapmaq üçün 2 ədədini $\frac{1}{3}$ ilə qarşılıqlı tərs olan ədədə, yəni 3-ə vurmaq lazımdır.

$$1 \quad 1 \rightarrow \frac{1}{3} \quad \frac{1}{3} \quad \frac{1}{3} \quad \frac{1}{3} \quad \frac{1}{3} \quad \frac{1}{3} \quad 2 : \frac{1}{3} = 2 \cdot 3 = 6 \quad \text{Deməli, 2-də 6 dənə } \frac{1}{3} \text{ var.}$$

Bunu vurma əməli ilə yoxlamaq olar: $6 \cdot \frac{1}{3} = 2$

LAYİHƏ




Fikirləş!


Bölən 1-dən kiçik olarsa, qismətin bölünəndən böyük olduğunu necə izah etmək olar? Bir neçə nümunə göstərin.

- 4 Təsvirlərdən istifadə etməklə cavabı tapın və vurma əməli ilə yoxlayın.


a) $3 : \frac{1}{3}$




b) $2 : \frac{1}{8}$



c) $5 : \frac{1}{2}$



d) $4 : \frac{1}{4}$



- 5 Qisməti tapın. Cavabı vurma əməli ilə yoxlayın.

NÜMUNƏ $2 : \frac{4}{5}$

Həlli

$$2 : \frac{4}{5} = 2 \cdot \frac{5}{4} = \frac{2}{1} \cdot \frac{5}{4} = \cancel{\frac{2 \cdot 5}{1 \cdot 4}}^1 = \frac{5}{2} = 2\frac{1}{2}$$

$$2\frac{1}{2} \cdot \frac{4}{5} = \cancel{\frac{5}{2}}^1 \cdot \cancel{\frac{4}{5}}^2 = \frac{2}{1} = 2$$

Açıqlama

Natural ədədi adı kəsrə bölmək üçün əvvəlcə adı kəsr onun tərsi olan ədədlə, bölmə əməli isə vurma əməli ilə əvəz edilir.

Vurma əməli yerinə yetirilir. Cavab təpilir.

Cavab vurma əməli ilə yoxlanır.

$3 : \frac{3}{5}$

$4 : \frac{1}{2}$

$2 : \frac{5}{6}$

$6 : \frac{3}{4}$

$7 : \frac{4}{7}$

$9 : \frac{3}{8}$

$2 : \frac{2}{3}$

$6 : \frac{4}{9}$

$8 : \frac{2}{3}$

- 6 Natural ədədin kəsrə bölünməsi ilə bağlı kimin fikri doğrudur? Nümunələrlə izah edin.



Bölünən və bölənin yerini dəyişdikdə qismət dəyişməz.

Elxan

Bölünən və bölənin yerini dəyişdikdə alınan qismət əvvəlki qismət ilə qarşılıqlı tərs ədədə bərabər olar.



Lalə

Öyrənmə Adı kəsrlərin bölünməsi

Adı kəsri adı kəsrə bölmək üçün bölüməni bölənin tərsi olan kəsrə vurmaq lazımdır.

Məsələn: $\frac{2}{3} : \frac{5}{7} = \frac{2}{3} \cdot \frac{7}{5} = \frac{2 \cdot 7}{3 \cdot 5} = \frac{14}{15}$

$$\frac{a \cdot b}{c \cdot d} : \frac{c \cdot d}{b} = \frac{a}{c} \cdot \frac{b}{d} = \frac{a \cdot b}{c \cdot d}$$

LAYİHE

- 7 Qisməti tapın. Cavabı vurma əməli ilə yoxlayın.

NÜMUNƏ $\frac{4}{7} : \frac{2}{5}$

Həlli	Açıqlama
$\frac{4}{7} : \frac{2}{5} = \frac{4}{7} \cdot \frac{5}{2}$	Bölünən bölənin tərsi olan ədədə vurulur.
$\frac{4}{7} \cdot \frac{5}{2} = \frac{2 \cdot 5}{7 \cdot 1} = \frac{10}{7} = 1\frac{3}{7}$	Vurma əməli yerinə yetirilir. Cavab tapılır.
$1\frac{3}{7} \cdot \frac{2}{5} = \frac{10}{7} \cdot \frac{2}{5} = \frac{2 \cdot 2}{7 \cdot 1} = \frac{4}{7}$	Cavab vurma əməli ilə yoxlanır.

$\frac{3}{5} : \frac{3}{4}$ $\frac{1}{3} : \frac{5}{6}$ $\frac{3}{4} : \frac{1}{8}$ $\frac{5}{9} : \frac{1}{6}$ $\frac{1}{2} : \frac{4}{7}$ $\frac{2}{5} : \frac{8}{11}$ $\frac{7}{10} : \frac{1}{2}$ $\frac{5}{6} : \frac{2}{3}$ $\frac{1}{14} : \frac{6}{7}$ $\frac{7}{15} : \frac{3}{10}$

- 8 Hesablayın və müqayisə edin.

$$\frac{3}{5} : 3 \text{ və } \frac{1}{3} \quad 1\frac{1}{3} \text{ və } \frac{2}{15} : \frac{8}{15} \quad 5\frac{1}{5} - \frac{2}{3} : \frac{4}{9} \text{ və } \frac{6}{7} : 6 \quad \left(2\frac{1}{2} - 1\frac{1}{2}\right) : 3 \text{ və } \frac{1}{5} : 4$$

- 9 Hesablayın.

$$2\frac{1}{3} - \frac{1}{2} : 3 + \frac{3}{4} \cdot 8 \quad 8 - \left(\frac{5}{6} : \frac{2}{3} - 1\frac{1}{8}\right) \cdot 8 \quad 4 + \frac{1}{8} \cdot 6 : \left(2\frac{1}{2} - 1\frac{3}{4}\right) \quad \left(1 - \frac{1}{3}\right) : \left(1 - \frac{1}{5}\right) + 3$$

Məsələ həlli

- 10 Stəkan $\frac{1}{4}$ l meyvə şirəsi tutur. 2 l meyvə şirəsi ilə neçə belə stəkanı doldurmaq olar?



- 11 Hər böyük paketə $\frac{2}{9}$ kq, hər kiçik paketə isə $\frac{2}{15}$ kq sarıkök yiğmaq olur.
 • $\frac{2}{3}$ kq sarıköyü neçə böyük paketə yiğmaq olar?
 • $\frac{4}{5}$ kq sarıköyü neçə kiçik paketə yiğmaq olar?

- 12 Bağban gül kollarını aralarında $\frac{3}{4}$ m məsafə saxlamaqla bir sırada əkdi. Əkilən birinci və sonuncu kolun arasındakı məsafə 12 m oldu. Bağban neçə gül kolu əkdi?




LƏTİFƏ

2.9. Qarışiq ədədlərin bölünməsi

Araşdırma-müzakirə

Bir masa örtüyünün kənarını bəzəmək üçün $\frac{3}{4}$ m lent istifadə olunur. Bir rulonda $2\frac{1}{4}$ m lent var.

- Bir rulon lentlə neçə masa örtüyünü bəzəmək olar? Bunu təsvirdən istifadə etməklə necə tapmaq olar? Cavabınızı vurma əməli ilə yoxlayın.



Öyrənmə Qarışiq ədədlərin bölünməsi

Qarışiq ədədləri bölmək üçün əvvəlcə bu ədədləri düzgün olmayan kəsr şəklində yazmaq, sonra isə kəsrlərin bölünməsi qaydasına əsasən qisməti hesablamaq lazımdır.

$$3\frac{1}{2} : 1\frac{3}{4} = \frac{7}{2} : \frac{7}{4} = \frac{7}{2} \cdot \frac{4}{7} = \cancel{\frac{7 \cdot 4}{2 \cdot 7}}^{\frac{1}{2}} = \frac{2}{1} = 2$$

Çalışma

- 1 Qisməti tapın. Bir neçə cavabın doğruluğunu vurma əməli ilə yoxlayın.


NÜMUNƏ $2\frac{2}{3} : 1\frac{1}{6}$

Həlli	Açıqlama
$2\frac{2}{3} = \frac{8}{3}$ $1\frac{1}{6} = \frac{7}{6}$	Qarışiq ədədlər düzgün olmayan kəsrlər şəklində yazılır.
$\frac{8}{3} : \frac{7}{6} = \frac{8}{3} \cdot \frac{6}{7} = \cancel{\frac{8 \cdot 6}{3 \cdot 7}}^{\frac{8 \cdot 2}{1 \cdot 7}} = \frac{16}{7} = 2\frac{2}{7}$	Bölən onunla qarşılıqlı tərs olan ədədlə, bölmə əməli isə vurma əməli ilə əvəz edilir. Hasil tapılır.
$2\frac{2}{7} \cdot 1\frac{1}{6} = \frac{16}{7} \cdot \frac{7}{6} = \cancel{\frac{16 \cdot 7}{7 \cdot 6}}^{\frac{8}{3}} = \frac{8}{3} = 2\frac{2}{3}$	Cavabın doğruluğu vurma əməli ilə yoxlanılır.


$3\frac{1}{8} : 3$ $4\frac{1}{2} : 9$ $4 : 1\frac{1}{9}$ $5\frac{1}{4} : \frac{1}{2}$ $3\frac{3}{8} : \frac{1}{4}$ $2\frac{4}{7} : 1\frac{4}{5}$ $3\frac{1}{4} : 2\frac{3}{5}$ $3\frac{1}{3} : 6\frac{3}{3}$ $2\frac{2}{3} : 1\frac{2}{9}$

- 2 Təsvirə əsasən qisməti tapın. Cavabın doğruluğunu vurma əməli ilə yoxlayın.


a) $2\frac{2}{3} : 1\frac{1}{3}$



b) $1\frac{3}{5} : \frac{4}{5}$



c) $2\frac{5}{8} : \frac{7}{8}$



Öyrənmə Cəmi ədədə bölmə xassəsindən istifadə etməklə qismətin tapılması

Qarışiq ədədi natural ədədə bölkən qisməti tapmaq üçün qarışiq ədədi tam və kəsr hissələrinin cəmi şəklində yazıb cəmi ədədə bölmə qaydasından istifadə etmək olar.

$$4\frac{3}{5} : 4 = \left(4 + \frac{3}{5}\right) : 4 = 4 : 4 + \frac{3}{5} : 4 = 1 + \frac{3}{5} \cdot \frac{1}{4} = 1 + \frac{3}{20} = 1\frac{3}{20}$$



Fikirləş!

Cəmi ədədə vurma qaydasından istifadə etməklə $6\frac{1}{2} : \frac{1}{4}$ ifadəsinin qiymətini necə tapmaq olar?

- 3 Qarışiq ədədləri tam və kəsr hissələrin cəmi şəklində yazmaqla hesablayın.

$4\frac{1}{8} : 4$

$10\frac{1}{4} : 5$

$27\frac{9}{11} : 9$

$2\frac{1}{5} : \frac{1}{5}$

$4\frac{2}{3} : \frac{1}{9}$

$1\frac{5}{7} : \frac{1}{3}$

$2\frac{1}{4} : \frac{3}{5}$

- 4 Hesablayın.

$\left(3\frac{1}{3} - 2\frac{1}{9}\right) : \left(2\frac{3}{8} - \frac{4}{7} \cdot 1\frac{3}{4}\right)$

$6\frac{1}{2} : 13 - \left(3 - 2\frac{1}{5}\right) : 1\frac{4}{5}$

$\left(1\frac{2}{3} - \frac{3}{7} \cdot 2\frac{1}{3}\right) : 1\frac{1}{2} + \frac{1}{2} : \frac{1}{2}$

- 5 Suallara cavab verin.

a) 5 kq armudu hər birində $2\frac{1}{2}$ kq olmaqla neçə səbətə yiğmaq olar?


b) $10\frac{1}{2}$ manata birinin qiyməti $1\frac{3}{4}$ manat olan neçə dəftər almaq olar?

Masələ hallı

- 6 Aşpaz 1 nəfərlik yeməyə $\frac{1}{8}$ kq düyü istifadə edir. Günortaya qədər $4\frac{3}{4}$ kq, günortadan sonra isə bundan 2 dəfə çox düyü istifadə olundu. Gün ərzində istifadə olunan düyü 100 nəfər üçün kifayət edərmə?



- 7 Dözbucaklı formasında qonaq otağının sahəsi $25\frac{1}{2}$ m²-dir. Bu otağın eni $3\frac{3}{4}$ metrdir. Dözbucaklı formasında mətbəxin uzunluğu qonaq otağının uzunluğundan 2 dəfə kiçik, sahəsi isə qonaq otağının sahəsindən 3 dəfə kiçikdir. Mətbəxin eni, uzunluğu və sahəsi nə qədərdir?



2.10. Ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması

Araşdırma-müzakirə

Evdən muzeyə qədər məsafə 360 metrdir. Evdən kitabxanaya qədər məsafə həmin məsafənin $\frac{2}{3}$ hissəsinə bərabərdir.


- Evdən kitabxanaya qədər yolun uzunluğunu necə tapmaq olar?
- Kitabxanadan muzeyə qədər yolun uzunluğu nə qədərdir? Heykəl ilə müzeyin arasındakı məsafənin tən ortasında yerləşir. Heykəl ilə muzey arasındaki məsafə neçə metrdir?
- Bu, bütün yolun hansı hissəsidir? Bunu necə tapmaq olar?



Öyrənmə Ədədin hissəsinin tapılması

Ədədin hissəsini tapmaq üçün ədədi hissəni göstərən kəsrə vurmaq lazımdır. Məsələn, 8 ədədinin $\frac{3}{4}$ hissəsini belə tapmaq olar.

$$8 \cdot \frac{3}{4} = \frac{\cancel{8}^2 \cdot 3}{\cancel{4}^1} = 6$$



Bir ədəd (a) başqa bir ədədin (b ; burada: $b > a$) hansı hissəsini təşkil etdiyini tapmaq üçün birinci ədəd ikinciyyə bölünür. $a : b = \frac{a}{b}$. Məsələn, 6 ədədi 8-in $\frac{3}{4}$ hissəsini təşkil edir.

$$\frac{6}{8} = \frac{\cancel{6}^3}{\cancel{8}^4} = \frac{3}{4}$$




Fikirləş!

Ədədin hissəsini taparkən cavabın doğruluğunu necə yoxlamaq olar?


Çalışma

- 1 Təsvirlərə əsasən uyğun hissələri tapmaq üçün vurma əməlinə aid misal yazın və cavabı tapın.


a) 1 metrin $\frac{3}{4}$ hissəsi



b) 6 kilogramın $\frac{1}{3}$ hissəsi




c) 15 manatın $\frac{3}{5}$ hissəsi



2

Hesablayın. Cavabın doğruluğunu yoxlayın.

NÜMUNƏ 12 kilogramın $\frac{5}{6}$ hissəsi

Həlli	Açıqlama
$12 \cdot \frac{5}{6} = \frac{12 \cdot 5}{6} = 10 \text{ (kq)}$  $10 : 12 = \frac{10}{12} = \frac{5}{6}$ 10 kq 12 kq-ın $\frac{5}{6}$ hissəsidir.	<p>12 ədədi hissəni göstərən ədədə vurulur. 12 kilogramın $\frac{5}{6}$ hissəsi 10 kilograma bərabərdir.</p> <p>Cavabın doğruluğunu yoxlamaq üçün 10 kq 12 kq-ın hansı hissəsini təşkil etdiyi tapılır.</p>

25 metrin $\frac{3}{5}$ hissəsi

270 qramın $\frac{7}{9}$ hissəsi

63 litrin $\frac{5}{7}$ hissəsi

34 litrin $\frac{1}{2}$ hissəsi

3 saatın $\frac{1}{3}$ hissəsi

120 km-in $\frac{3}{4}$ hissəsi


144 millimetrin $\frac{2}{3}$ hissəsi

6 metrin $\frac{1}{4}$ hissəsi

8 tonun $\frac{5}{6}$ hissəsi

Öyrənmə Hissəsinə görə ədədin tapılması


Hissəsinə görə ədədi tapmaq üçün verilmiş ədədi hissəni göstərən kəsrə bölmək lazımdır. Məsələn, $\frac{3}{4}$ hissəsi 6 olan ədədi belə tapmaq olar.




3

Hissəsinə görə ədədi tapın.


a) $\frac{3}{4}$ hissəsi 9 olan ədəd



b) $\frac{7}{10}$ hissəsi 14 olan ədəd




c) $\frac{3}{8}$ hissəsi 15 olan ədəd



- 4 Hissəsinə görə ədədi tapın. Cavabın doğruluğunu yoxlayın.

NÜMUNƏ $\frac{3}{7}$ hissəsi 9 m olan yolun uzunluğu

Həlli	Açıqlama
$9 : \frac{3}{7} = 9 \cdot \frac{7}{3} = \frac{\cancel{9}^3 \cdot 7}{\cancel{3}^1} = 21(\text{m})$  $\frac{3}{7} \text{ hissəsi} \rightarrow 9 \text{ m}$ $21 \cdot \frac{3}{7} = 9(\text{m})$ <p>$\frac{3}{7}$ hissəsi 9 m olan yolun uzunluğu 21 m-dir.</p>	$\frac{3}{7}$ hissəsi 9 olan ədədi tapmaq üçün 9 ədədi hissəni göstərən $\frac{3}{7}$ ədədinə bölünür.

Cavabın doğruluğunu yoxlamaq üçün 21 metrin $\frac{3}{7}$ hissəsi tapılır.

$\frac{1}{4}$ hissəsi 1 sm olan xəttin uzunluğu

$\frac{2}{5}$ hissəsi 6 t olan balinanın kütləsi

$\frac{1}{3}$ hissəsi 3 l olan bidonun tutumu

$\frac{2}{3}$ hissəsi 8 m olan kəndirin uzunluğu

- 5 Boş xanaya uyğun ədədi müəyyən edin.

- a) 16 metrin $\frac{3}{4}$ hissəsi santimetrə bərabərdir.
 b) $\frac{5}{8}$ hissəsi 40 litrə bərabər olan akvariumun tutumu litrdır.


Məsələ həlli

- 6 Maşın 120 km yol getdi. Bu məsafə bütün yolun $\frac{3}{7}$ hissəsini təşkil edir. Maşın ünvana çatmaq üçün daha neçə kilometr getməlidir?



- 7 İşçinin aylıq gəliri 640 manatdır. Bu gəlirin $\frac{1}{8}$ hissəsi kommunal xərclərə, qalan pulun $\frac{4}{7}$ hissəsi isə ərzağa xərcləndi.
- Bu xərclərdən sonra onun nə qədər pulu qaldı?
 - İşçinin qalan pulu onun aylıq gəlirinin hansı hissəsini təşkil edir?

XÜLASƏ



İlkin problemin həlli

75 paxlava bişirmək üçün hər ərzaqdan nə qədər lazımdır? 75 paxlava 30 paxlavadan $2\frac{1}{2}$ dəfə çox olduğu üçün ($75 : 30 = \frac{75}{30} = 2\frac{1}{2}$) lazım olan hər bir ərzaq $2\frac{1}{2}$ dəfə artırılır.

Ərzaq	Miqdar	
	30 paxlava üçün	75 paxlava üçün
Un	$\frac{1}{2} \text{ kq}$	$2\frac{1}{2} \cdot \frac{1}{2} = \frac{5}{2} \cdot \frac{1}{2} = \frac{5 \cdot 1}{2 \cdot 2} = \frac{5}{4} = 1\frac{1}{4} \text{ (kq)}$
Yumurta	4 dənə	$2\frac{1}{2} \cdot 4 = \frac{5}{2} \cdot 4 = \frac{5 \cdot 4^2}{2 \cdot 1} = 10 \text{ (dənə)}$
Süd	$\frac{1}{5} l$	$2\frac{1}{2} \cdot \frac{1}{5} = \frac{5}{2} \cdot \frac{1}{5} = \frac{5 \cdot 1}{2 \cdot 5} = \frac{1}{2} (l)$
Xama	2 xörək qasığı	$2\frac{1}{2} \cdot 2 = \frac{5}{2} \cdot 2 = \frac{5 \cdot 2^2}{2 \cdot 1} = 5 \text{ (xörək qasığı)}$
Maya	1 çay qasığı	$2\frac{1}{2} \cdot 1 = 2\frac{1}{2} \text{ (çay qasığı)}$
Kərə yağı	$\frac{1}{4} \text{ kq}$	$2\frac{1}{2} \cdot \frac{1}{4} = \frac{5}{2} \cdot \frac{1}{4} = \frac{5 \cdot 1}{2 \cdot 4} = \frac{5}{8} \text{ (kq)}$
Qoz ləpəsi	$\frac{2}{5} \text{ kq}$	$2\frac{1}{2} \cdot \frac{2}{5} = \frac{5}{2} \cdot \frac{2}{5} = \frac{5 \cdot 2^2}{2 \cdot 5} = 1 \text{ (kq)}$

LAYİHE

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Hesablayın.

a) $\frac{3}{4} \cdot \frac{2}{3} + \frac{1}{6} : 1\frac{3}{8}$ b) $\frac{3}{5} \cdot 3 - (2 - 1\frac{1}{5}) : 1\frac{1}{3}$ c) $(3\frac{1}{3} - 2\frac{4}{9}) : (1\frac{3}{8} - \frac{4}{7} \cdot \frac{7}{4})$ d) $(\frac{2}{3} - \frac{4}{9} \cdot \frac{3}{4}) \cdot \frac{3}{5} + \frac{1}{2} : 4$

2. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın.

a) $a = \frac{3}{4}$ olduqda:	$2\frac{7}{14} + a : 1\frac{1}{4}$	$\frac{1}{4} \cdot (2\frac{3}{4} - a) \cdot (a - \frac{1}{2})$
b) $b = \frac{2}{3}$ olduqda:	$5 - b \cdot \frac{3}{7}$	$(1\frac{1}{3} - b \cdot b) \cdot \frac{7}{9}$
		$\frac{3}{8} \cdot (4 - b \cdot b)$

3. Qanuna uyğunluğu tapın və növbəti 2 ədədi yazın.

a) $\frac{3}{5}; 1\frac{1}{5}; 1\frac{4}{5}; \dots$ b) $\frac{2}{9}; \frac{1}{3}; \frac{4}{9}; \dots$ c) $\frac{1}{2}; \frac{3}{4}; 1; \dots$ d) $2\frac{1}{6}; 2\frac{1}{3}; 2\frac{1}{2}; \dots$

4. Uyğun ədədi tapın.

a) $1\frac{3}{5}$ və $1\frac{4}{5}$ ədədlərinin cəminin 5 misli	c) $\frac{4}{9}$ hissəsi 28 olan ədədin $\frac{5}{7}$ hissəsi
b) $\frac{3}{8}$ hissəsi 27 olan ədəddən $1\frac{2}{3}$ dəfə kiçik ədəd	d) 5 ilə $3\frac{1}{2}$ -in $\frac{3}{7}$ hissəsinin fərqi

5. Tənlikləri həll edin.

a) $\frac{1}{3} \cdot x = \frac{5}{6}$ b) $1\frac{2}{7} \cdot a = 1$ c) $\frac{5}{6} : b = 2\frac{1}{2}$ d) $y : 2\frac{1}{3} = \frac{1}{2}$ e) $c : 2\frac{1}{4} = \frac{1}{6}$

6. Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 3 nümunə göstərin.

$\frac{1}{3} < \frac{\square}{6} < 1\frac{5}{6}$ $1\frac{1}{5} < \frac{\square}{20} < 1\frac{3}{4}$ $\frac{4}{3} < \frac{\square}{12} < 1\frac{5}{6}$ $1\frac{1}{5} < \frac{\square}{10} < 1\frac{7}{10}$ $2 < \frac{\square}{6} < 2\frac{2}{3}$

7. Verilən ədədlər arasında ədəd oxunda qeyd olunan nöqtələrə uyğun ədədləri müəyyən edin. Bu ədədlərin hasilini tapın.

a) $\frac{1}{3}, \frac{5}{3}, 2\frac{4}{5}, \frac{9}{4}$



b) $3\frac{1}{3}, \frac{9}{4}, 4\frac{3}{5}, 5\frac{1}{2}, \frac{13}{2}$



8. Uyğun ifadələri yazın və qiymətini tapın.

a) $1\frac{2}{3}$ və onunla $2\frac{2}{5}$ -nin cəminin hasili b) $2\frac{5}{6}$ və $\frac{2}{3}$ ədədlərinin cəmi ilə onların fərqiinin hasili

9. Sağıcı bidondakı südün $\frac{3}{5}$ hissəsini qatlıq çalmaq üçün ayırdı. Sonra qalan südü 4 qaba bərabər payladı. Sağıcı hər qaba bidondakı südün hansı hissəsini tökdü?

10. Aşpaz $8\frac{2}{5}$ kq kartofun $\frac{1}{6}$ hissəsini paytaxt salatına, bundan $\frac{1}{4}$ kq az isə pirojkiyə istifadə etdi. Qalan kartofun $\frac{2}{5}$ hissəsi digər yeməklər üçün istifadə olunarsa, nə qədər kartof qalar?



11. Samirgil maşınla avtovağzala qədər yolun $\frac{3}{8}$ hissəsini getdikdən sonra mənzilbaşına çatmağa 15 km yol qalırdı.



- Samirgildən avtovağzala qədər yolun ümumi uzunluğu nə qədər idi?
- Bu yol Samirgildən dayışgilə qədər olan yolun $\frac{1}{3}$ hissəsinə bərabərdir. Samirgildən dayışgilə qədər yolun uzunluğu nə qədərdir?

12. Reseptdə 1 tort, 1 pitsa və 1 piroq hazırlamaq üçün lazım olan unun miqdarı verilib. 5 stəkan un 1 kiloqrama bərabərdir. 20 tort, 5 pitsa və 12 piroq hazırlamaq üçün cəmi necə kiloqram un lazımdır?


Un məmulatları	İstifadə olunan unun miqdarı
Tort	$2\frac{1}{2}$ stəkan
Pitsa	2 stəkan
Piroq	$1\frac{3}{4}$ stəkan



QURAMA

Qurama – parça hissələrinin bir-birinə tikilməsindən alınan tikmə növüdür. Keçmişdə əl ilə yerinə yetirilən bu tikmə üsulundan döşək üzləri, süfrə örtükləri hazırlanırdı. Günümüzdə isə bu işi robotlar yerinə yetirir.

1. Şəkildəki nümunədə ağ fiqurlar ümumi quramanın hansı hissəsini təşkil edir?
2. Kompüterdən istifadə etməklə şəkildəki quramanı tərəfinin uzunluğu $\frac{9}{50}$ m olan kvadrat formalı sahə üçün çəkin və çəkdiyiniz qurama təsvirini çap edin. Hər düzbucaqlının ölçüsü nə qədər oldu?
3. Kompüterdə müxtəlif həndəsi naxışlardan istifadə etməklə istədiyiniz qurama nümunəsi hazırlayın.
4. Qurama təsvirlərini kompüterdə necə çəkdiyinizi və bunun üçün kəsrlərdən necə istifadə etdiyinizi izah edin. Uyğun təqdimat hazırlayıın.



Bu bölmədə öyrənəcəksiniz:


- onluq kəsləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməyi;
- onluq kəsləri müqayisə etməyi və sıralamağı;
- onluq kəsləri yuvarlaqlaşdırmağı;
- onluq kəsri adı kəsrə, adı kəsri onluq kəsrə çevirməyi;
- onluq kəslər üzərində hesab əməllərini yerinə yetirməyi;
- onluq kəsri 10-un qüvvətlərinə vurmağı və bölməyi;
- məsələlərin həllində onluq kəslərdən istifadə etməyi.

Cəhd edin!

Dünyanın ən sürətli adamı sayılan Hüseyn Bolt 2009-cu ildə keçirilmiş dünya çempionatında 100 m məsafəni 9,58 saniyəyə, 200 m məsafəni isə 19,19 saniyəyə qəçmişdir. Onun hər iki məsafəni təqribən eyni sürətlə qədəğini söyləmək olarmı?



Onluq kəsrlər



Kəmiyyətlərin qiymətlərini, ölçmə və hesablamaların nəticələrini daha dəqiq ifadə etmək üçün onluq kəslərdən istifadə olunur. Məsələn, alış-veriş zamanı məbləği tapmaq, valyuta dəyişmək, aylıq su və elektrik xərcini ödəmək, idman yarışlarında nəticələrin dəqiq olması üçün hesablamalar onluq kəslərlə aparılır.





Adi kəslərdən fərqli olaraq, onluq kəslərlə hesablamalar natural ədədlərə oxşar olduğu üçün daha əlverişlidir.

İlkin yoxlama

- 1 Sözlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın və ədəd oxunda göstərin.

sıfır tam onda altı iki tam onda üç sıfır tam yüzdə səkkiz üç tam yüzdə əlli beş

- 2 Təsvirlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın və ədəd oxunda göstərin.



- 3 Adi kəsri onluq kəsr, onluq kəsri isə adi kəsr şəklində yazın.

$\frac{3}{10}$

$\frac{5}{100}$

$\frac{17}{100}$

$1\frac{7}{10}$

$2\frac{3}{100}$

$0,6$

$0,06$

$0,23$

$1,2$

$1,15$

- 4 Müqayisə edin.

$0,07 \text{ və } 0,2$

$0,27 \text{ və } 0,30$

$\frac{7}{10} \text{ və } 0,8$

$0,14 \text{ və } \frac{13}{100}$

$3\frac{3}{10} \text{ və } 3,30$

- 5 Boş xanaya uyğun ədədləri tapın.

$1 \text{ təklik} = \square \text{ ondabir}$

$1 \text{ təklik} = \square \text{ yüzdəbir}$

$1 \text{ ondabir} = \square \text{ yüzdəbir}$

- 6 Sıranı pozan ədədi müəyyən edin. Həmin ədədin yerini dəyişməklə sıranı düzəldin.

a) Artan sıra

$0,32 \quad 0,4 \quad 0,41 \quad 0,39 \quad 0,5$

b) Azalan sıra

$1,2 \quad 1,05 \quad 1,12 \quad 1,10 \quad 1,01$

- 7 Verilmiş ədədlər arasında yerləşən üç onluq kəsr yazın.

$3,5 \text{ və } 3,9$

$2,7 \text{ və } 3\frac{3}{10}$

$0,25 \text{ və } 0,3$

$1\frac{5}{10} \text{ və } 1,57$

$2,1 \text{ və } 2,2$

$2\frac{8}{10} \text{ və } 3$

- 8 Hesablayın.

$3,2 + 0,4$

$2,5 - 1,3$

$2,28 + 0,3$

$7,64 - 3,2$

$5,15 - 1,15 + 4,7$

- 9 Hesablayın və müqayisə edin.


$3,8 - 1,2 \text{ və } 1,4 + 0,3$

$7 + 1,1 \text{ və } 9,82 - 0,72$

$0,45 + 3,33 \text{ və } 5,76 - 1,52$

- 10 Bir sahədən $23,5$ t, ikinci sahədən isə birincidən $2,3$ t az məhsul yiğdi. İki sahədən cəmi nə qədər məhsul yiğildi?

- 11 1 kq qırmızı almanın qiyməti $2,5$ manatdır. Ağ alma bundan 50 qəpik ucuzdur. 1 kq qırmızı və $\frac{1}{2}$ kq ağ alma üçün nə qədər pul ödəmək lazımdır?




3.1. Onluq kəsrlər



Açar sözlər


Araşdırma-müzakirə



- Şəkildəki kub əvvəl 10 hissəyə, bu hissələrin də hər biri 10 hissəyə və s.-yə bölündü. Hər belə hissəni adı və onluq kəsrlərlə neçə ifadə etmək olar?

Öyrənmə Onluq kəsrlərdə mərtəbə vahidləri

Onluq kəsrlərin yazılışında vergüldən sonra birinci mərtəbə **ondabirlər (OB)**, ikinci mərtəbə **yüzdəbirlər (YB)**, üçüncü mərtəbə isə **mindəbirlər (MB)** mərtəbəsidir.



$$\frac{1}{1000} = 0,001$$


T	OB	YB	MB
•	•	••	•••••
1	,	1	2

1

$$1 \cdot \frac{1}{10} = 0,1$$

$$2 \cdot \frac{1}{100} = 0,02$$


$$5 \cdot \frac{1}{1000} = 0,005$$



$$1 \frac{125}{1000} = 1,125$$

Oxunuşu: bir tam mində yüz iyirmi beş

Açıq şəkildə yazılışı: $1,125 = 1 \text{ T} + 1 \text{ OB} + 2 \text{ YB} + 5 \text{ MB} = 1 + 0,1 + 0,02 + 0,005$



Çalışma

- 1 Onluq kəsr şəklində yazın.

$$\frac{5}{1000}$$

$$\frac{73}{1000}$$

$$\frac{349}{1000}$$

$$2 \frac{3}{1000}$$

$$3 \frac{37}{1000}$$

$$7 \frac{249}{1000}$$

- 2 Sözlərlə verilmiş ədədləri onluq kəsr şəklində yazın.

a) sıfır tam mində yüz qırx üç
b) on bir tam mində yüz otuz iki

c) beş tam mində on altı
d) sıfır tam mində üç yüz qırx yeddi

- 3 Adi kəsr şəklində yazın.

$$0,007$$

$$0,050$$

$$1,199$$

$$10,001$$

$$8,025$$

$$20,020$$


$$12,222$$

$$50,500$$


$$14,428$$

Öyrənmə Mərtəbə vahidləri arasında əlaqə


1 təklik = 10 ondabir




1 ondabir = 10 yüzdəbir



1 yüzdəbir = 10 mindəbir



Onluq kəsrlərin yazılışında vergüldən sonra dördüncü mərtəbə **onmindəbirlər** (OMB), beşinci mərtəbə isə **yüzmindəbirlər** (YMB) və s. mərtəbəsidir. Hər mərtəbə vahidi özündən soldakından 10 dəfə kiçikdir.



23,51425
Tam hissə Kəsr hissə²³
^{0,51425}

Oxunuşu: iyirmi üç tam yüzmində əlli bir min dörd yüz iyirmi beş



Fikirləş!

$0,15 = 0,150 = 0,1500 = \dots$ olduğunu necə izah etmək olar?

- 4 Mərtəbə cədvəlinə uyğun onluq kəsri yazın və uyğun nöqtəni ədəd oxunda göstərin.

a)

O	T	,	OB	YB	MB
•••	••••		••	••••	•

b)

O	T	,	OB	YB	MB
•				••	••••

- 5 Onluq kəsrlərdə qırmızı rənglə verilmiş rəqəmlərin mərtəbə qiymətlərini yazın.
 a) 37,085 b) 51,01 c) 0,352 d) 252,542 e) 45,729 f) 33,353 g) 404,0954
- 6 Onluq kəsrləri açıq şəkildə yazın.
 a) 34,12 b) 0,025 c) 4,583 d) 10,109 e) 0,689 f) 21,425 g) 100,5009
- 7 Doğru olmayan bərabərlikləri tapın və nəyə görə doğru olmadığını izah edin.
 a) $3,2 = 3,02$ b) $0,69 = 0,609$ c) $21,40 = 21,4$ d) $0,05 = 0,05000$ e) $\frac{16}{1000} = 0,16$

Məsələ həlli

- 8 Hər bir onluq kəsr bir hərfə işarələnib. Ondabirlər mərtəbəsindəki rəqəmi cüt, yüzdəbirlər mərtəbəsindəki rəqəmi tək, mindəbirlər mərtəbəsindəki rəqəmi 3-ə bölünən onluq kəsrlərə uyğun hərflərdən istifadə etməklə hansı meyvənin adını yazmaq olar?

$0,656 \rightarrow A$ $1,983 \rightarrow R$ $4,583 \rightarrow K$ $0,233 \rightarrow I$ $1,479 \rightarrow L$ $0,746 \rightarrow \Theta$
 $3,899 \rightarrow S$ $8,652 \rightarrow V$ $0,144 \rightarrow R$ $2,456 \rightarrow G$ $2,471 \rightarrow D$ $0,346 \rightarrow M$

3.2. Müqayisə və sıralama

Araşdırma-müzakirə

Müştəri kütləsi 6,5 qramdan çox və 7 qramdan az olan üzük almaq istədi. O hansı üzüyü ala bilər? Bunu necə müəyyən etmək olar?



Öyrənmə Onluq kəsrlərin müqayisəsi

- Tam hissəsi böyük olan onluq kəsr böyükdür. Məsələn, $3 > 2$ olduğu üçün $3,5 > 2,879$.
- Tam hissələri bərabər olan onluq kəsrləri müqayisə etdikdə vergüldən sonrakı ilk mərtəbədən başlamaqla uyğun mərtəbə vahidlərinin sayı müqayisə olunur.

Tam hissələr bərabərdir. Ondabirlər müqayisə olunur:
 $2 > 1$ olduğu üçün

$$1,203 > 1,123$$

T		OB	YB	MB
1	,	2	0	3
1	,	1	2	3

Tam hissələr və ondabirlərin sayı bərabərdir. Yüzdəbirlər müqayisə olunur:
 $6 > 3$ olduğu üçün


$$1,164 > 1,136$$

T		OB	YB	MB
1	,	1	6	4
1	,	1	3	6

Tam hissələr, ondabirlər və yüzdəbirlərin sayı bərabərdir. Mindəbirlər müqayisə olunur:
 $8 > 2$ olduğu üçün

$$1,188 > 1,182$$

T		OB	YB	MB
1	,	1	8	8
1	,	1	8	2



Fikirləş!

"Tam hissələri bərabər olan iki onluq kəsrdən vergüldən sonrakı rəqəmlərinin sayı çox olan ədəd böyükdür" fikri həmişə doğrudurmu?

Çalışma

- Müqayisə edin.

NÜMUNƏ 4,379 və 4,38

Həlli

- | | | | |
|----------------|---|--|--|
| 4,379 və 4,380 | Tam hissələr bərabərdir. Vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir. | | |
| 4,379 və 4,380 | Ondabirlər mərtəbəsindəki rəqəmlər müqayisə edilir: $3 = 3$ | | |
| 4,379 və 4,380 | Yüzdəbirlər mərtəbəsindəki rəqəmlər müqayisə edilir: $7 < 8$ | | |
| 4,379 < 4,380 | 4,379 ədədi 4,38-dən kiçikdir. | | |

Açıqlama

- | | | | |
|----------------|----------------|-----------------|---------------------------------|
| 5,231 və 2,988 | 0,487 və 0,534 | 0,325 və 0,327 | 0,7 və sıfır tam mində yeddi |
| 4,201 və 3,643 | 7,48 və 7,048 | 0,73 və 0,7300 | 1,041 və bir tam yüzdə qırx bir |
| 2,085 və 2,088 | 1,327 və 1,318 | 0,094 və 0,9400 | sıfır tam yüzdə on beş və 0,150 |

- 2 Müqayisənin doğru olması üçün boş xanalara hansı rəqəmləri yazmaq olar?

$2,4\Box 1 > 2,482$

$8,47\Box < 8,472$

$2,\Box > 2,801$


$1,405 > 1,4\Box$

$\frac{78}{1000} < 0,0\Box$


Öyrənmə Onluq kəsrlərin sıralanması

Ədəd oxunda yerini müəyyən etməklə verilmiş onluq kəsrləri sıralamaq olar.

Məsələn, 0,166; 0,134; 0,12; 0,153 onluq kəsrlərini ədəd oxunda belə sıralamaq olar.



- 3 Ədəd oxunda 2,203; 2,237; 2,165; 2,184; 2,216 ədədlərinə uyğun nöqtələr hərflərlə işaretəlib. Hansı hərfin hansı ədədə uyğun olduğunu müəyyən edin. Verilmiş onluq kəsrləri azalan sıra ilə düzün.



- 4 Sıralayın.

NÜMUNƏ Artan sıra ilə: 1,234 3,405 2,89 2,47

Həlli	Açıqlama
1,234	Verilən ədədlərdən ən kiçiyi tapılır: 1,234 < 3,405
2,47	Qalan ədədlərdən ən kiçiyi tapılır: 2,47 < 2,89
2,89	Qalan ədədlərdən ən kiçiyi tapılır: 2,89 < 3,405
3,405	3,405 verilmiş ədədlərdən ən böyüydür.

Cavab: 1,234 2,47 2,89 3,405

a) Artan sıra ilə

1,24 1,235 1,238 1,23 1,233

b) Azalan sıra ilə

0,43 0,352 0,382 0,367 0,403

- 5 Verilmiş ədədlərdən 1,4 və 1,5 ədədləri arasında yerləşənləri müəyyən edin.

1,38 1,42 1,6 1,402 1,501 1,489 1,492 2,03

- 6 Verilmiş onluq kəsrlərdən 0,1-dən kiçik və 0,08-dən böyük olanlarını seçin.

0,103 0,087 0,091 0,002 0,009 0,088 0,097 0,079

Məsələ həlli

- 7 Samirin fikrində tutduğu onluq kəsr 2,647-dən böyük, 2,66-dan isə kiçikdir. Bu ədədin yüzdəbirlər və mindəbirlər mərtəbəsindəki rəqəmləri eynidir. Samirin fikrində tutduğu ədəd hansı ola bilər?

- 8 Mirvarilər yüngüldən ağır olmaqla sıralanıb. Onların kütləsini göstərən ədədlərin bəzi rəqəmləri pozulub. Bu mirvarilərin kütlələri nə qədərdir?

4,2 9 q


4, 18 q

4,21 q

3.3. Onluq kəsrlərin yuvarlaqlaşdırılması

Araşdırma-müzakirə

Turist gəzinti zamanı 4 dəfə qolundakı məsafəölçənə baxdı. Məsafəölçən vergüldən sonra yalnız bir rəqəmi göstərir.



- 5 km və 6 km arasında orta nöqtəyə hansı hərf uyğundur?
- Məsafəölçənin göstəriciləri ədəd oxunda hərflə işarələnmiş hansı nöqtələrə daha yaxındır? Bunu necə müəyyən etmək olar?

Öyrənmə Onluq kəsrlərin yuvarlaqlaşdırılması

Ölçmələri və ya hesablamları sadələşdirmək üçün onluq kəsrləri müəyyən mərtəbəyə qədər yuvarlaqlaşdırmaq olar. Məsələn, 1,8 ədədini təkliklərə qədər yuvarlaqlaşdırıqda 2 alınır. 0,72 ədədini ondabirlərə qədər yuvarlaqlaşdıranda isə 0,7 alınır.


1,8 ədədinə ən yaxın təkliklər 1 və 2-dir. 1 və 2 arasında orta nöqtə 1,5-dir. $1,8 > 1,5$ olduğu üçün 1,8 ədədi 2-yə daha yaxındır. Deməli, 1,8 ədədini təkliklərə qədər yuvarlaqlaşdıranda 2 alınır: $1,8 \approx 2$

0,72 ədədinə ən yaxın ondabirlər 0,7 və 0,8-dir. 0,7 və 0,8 arasında orta nöqtə 0,75-dir. 0,72 $< 0,75$ olduğu üçün 0,72 ədədi 0,7-yə daha yaxındır. Deməli, ondabirlərə qədər yuvarlaqlaşdıranda 0,7 alınır: $0,72 \approx 0,7$




- Onluq kəsri hər hansı mərtəbəyə qədər yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə etmək olar:

- 1 Yuvarlaqlaşdırılacaq mərtəbədəki rəqəm işarələnir: 1,328
- 2 Bu rəqəmdən sağıdakı rəqəmə baxılır: 1,328
- 3 Bu rəqəm 5-dən kiçikdirsə, işarələnmiş rəqəm olduğu kimi saxlanılır. Bu rəqəm 5 və ya 5-dən böyükdürsə, işarələnmiş rəqəm bir vahid artırılır.
- 4 İşarələnmiş rəqəmin sağindakı bütün rəqəmlər sıfırla əvəz olunur. Kəsr hissənin sonundakı sıfırlar silinir.



Çalışma

- 1 Ədəd oxunda qeyd edilmiş nöqtələrə uyğun onluq kəsrləri müəyyən edin və hansı natural ədədə daha yaxın olduğunu tapmaqla təkliklərə qədər yuvarlaqlaşdırın.



2

Verilmiş onluq kəsrləri ədəd oxundan istifadə etməklə ondabirlərə qədər yuvarlaqlaşdırın.

NÜMUNƏ 1,21

Həlli	Açıqlama
$1,2\cancel{1} \approx 1,2$	1,21 ədədi 1,2 və 1,3 ədədlərindən 1,2-yə daha yaxındır.



 1,26 1,33 1,44 1,35 1,42 1,22 1,39 1,48

3

Onluq kəsrləri qeyd olunmuş mərtəbəyə qədər yuvarlaqlaşdırın.

NÜMUNƏ a) 3,147 b) 6,285

Həlli	Açıqlama
a) $3,1\cancel{4}7 \approx 3,150$ $3,147 \approx 3,15$	7 > 5 olduğu üçün yüzdəbirlər mərtəbəsinə 5 yazılır ($4 + 1 = 5$), sonrakı rəqəm 0-la əvəz olunur. Kəsr hissənin sonundakı 0 silinir.
b) $6,2\cancel{8}5 \approx 6,000$ $6,285 \approx 6$	$2 < 5$ olduğu üçün təkliklər mərtəbəsindəki rəqəm dəyişmir, sonrakı rəqəmlər 0-la əvəz olunur. Vergüldən sonrakı 0-lar silinir.

2,384 3,628 0,482 18,935 0,627 1,634 7,524

4

Yuvarlaqlaşdırın.

a) təkliklərə qədər:	34,72	8,27	0,338	9,501	0,999
b) ondabirlərə qədər:	6,082	0,149	3,572	5,307	1,099
c) yüzdəbirlərə qədər:	7,006	0,828	4,232	2,863	2,999

5

Hər şərtə uyğun 3 onluq kəsr yazın.

- a) Ondabirlərə qədər yuvarlaqlaşdırıldıqda 2,8 alınır.
- b) Yüzdəbirlərə qədər yuvarlaqlaşdırıldıqda 4,36 alınır.
- c) Təkliklərə qədər yuvarlaqlaşdırıldıqda 1 alınır.

Məsələ həlli

6

Lalə fikrində bir onluq kəsr tutdu. Bu onluq kəsr 0, 4, 5 və 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazılsın. Bu ədədi ondabirlərə qədər yuvarlaqlaşdırıldıqda 0,8 alınır. Lalə fikrində hansı onluq kəsri tutdu?

7

Samirin fikri doğrudurmu?



$0,449 \approx 0,45$
və $0,\underline{4}5 \approx 0,5$ olduğu üçün $0,449 \approx 0,5$ olar.

8

Şəkildə dünyanın ən kiçik quşu olan arıquşunun üç növü və onların kütlələri göstərilib.

- Quşların kütləsini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırıldıqda onlardan ikisinin kütləsi bərabər olar?
- Quşların kütləsini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırıldıqda üçünün də kütləsi bərabər olar?




3.4. Adi kəsrin onluq kəsrə, onluq kəsrin adi kəsrə çevrilməsi

Araşdırma-müzakirə

Müştəri $\frac{3}{4}$ kq pendir almaq istədi.


- O hansı bağlamani götürməlidir?
- Bunu necə tapmaq olar?



Öyrənmə Adi kəsrin və qarışiq ədədin onluq kəsrə çevrilməsi


Adi kəsrin surət və məxrəcini eyni natural ədədə vurduqda məxrəc 10-un qüvvətləri (10, 100, 1 000, ...) alınarsa, bu kəsr onluq kəsr şəklində yazmaq olar. Məsələn, $\frac{3}{20}$ kəsrinin surət və məxrəcini 5-ə vurduqda məxrəci 100 olan və əvvəlki kəsrə bərabər olan kəsr alınır. Bu adi kəsr onluq kəsr şəklində belə yazmaq olar:

$$\frac{3}{20} = \frac{3 \cdot 5}{20 \cdot 5} = \frac{15}{100} = 0,15$$



- Qarışiq ədədi onluq kəsr şəklində yazmaq üçün əvvəlcə kəsr hissəsini ayırb onluq kəsrə çevirmək, sonra isə tam hissəni əlavə etmək lazımdır.

Qarışiq ədəd tam və kəsr hissələrin cəmi şəklində yazılır.	Kəsr hissə onluq kəsrə çevrilir.	Tam hissə əlavə olunur.
$3\frac{2}{5} = 3 + \frac{2}{5}$	$\frac{2}{5} = \frac{2 \cdot 2}{5 \cdot 2} = \frac{4}{10} = 0,4$	$3\frac{2}{5} = 3 + \frac{2}{5} = 3 + 0,4 = 3,4$



Fikirləş!

Düzgün olmayan kəsr onluq kəsrə necə çevirmək olar? Nümunə üçün $\frac{15}{4}$ kəsrini onluq kəsrə çevirməklə izah edin.

LAYİHE

Çalışma

- 1 Onluq kəsr şəklində yazın.

NÜMUNƏ a) $\frac{3}{5}$ b) $\frac{54}{25}$

Həlli	Açıqlama
a) $\frac{3}{5} = \frac{3 \cdot 2}{5 \cdot 2} = \frac{6}{10} = 0,6$	Məxrəci 10-a tamamlayan vuruq tapılır: bu, 2 ədədidir. Məxrəc və surət 2-yə vurulur və onluq kəsr şəklində yazılır.
b) $\frac{54}{25} = 2 \frac{4}{25} = 2 + \frac{4}{25} = 2 + \frac{4 \cdot 4}{25 \cdot 4} = 2 + \frac{16}{100} = 2 + 0,16 = 2,16$	Düzgün olmayan kəsr qarışq ədəd şəklində yazılır. Qarışq ədəd tam və kəsr hissələrin cəmi şəklində yazılır. Kəsr hissə onluq kəsrə çevirilir və tam hissə əlavə olunur.

$\frac{4}{5}$ $\frac{3}{4}$ $\frac{7}{20}$ $\frac{1}{4}$ $1\frac{3}{25}$ $2\frac{1}{2}$ $\frac{57}{20}$ $4\frac{8}{25}$ $3\frac{9}{50}$ $2\frac{17}{50}$ $\frac{13}{10}$ $\frac{29}{200}$

- 2 Bölmə əməlini adı kəsr şəklində yazın və onluq kəsrə çevirin.

7 : 10 13 : 25 1 : 50 6 : 40 11 : 10 7 : 5 11 : 4 127 : 20

- 3 Bəzən adı kəsləri ixtisar etdikdən sonra surət və məxrəci müəyyən ədədə vurmaqla məxrəcdə 10-un qüvvətləri alınır. Bu qaydaya əsasən, əvvəlcə kəsri ixtisar edin, sonra isə onluq kəsr şəklində yazın.

$\frac{9}{18}$ $\frac{6}{15}$ $\frac{2}{16}$ $\frac{28}{35}$ $\frac{49}{56}$ $\frac{25}{40}$ $\frac{21}{28}$ $\frac{27}{45}$ $\frac{77}{35}$ $\frac{48}{32}$ $\frac{35}{20}$

- 4 Bərabərliyin doğru olması üçün boş xanaya uyğun rəqəmi tapın.

$\frac{3}{4} = 0, \square 5$	$\frac{17}{20} = 0, \square 5$	$\frac{13}{25} = 0, \square 2$	$\frac{3}{125} = 0, \square 24$	$3\frac{3}{8} = 3, \square 75$
$2\frac{13}{20} = 2, \square 5$	$\frac{11}{4} = \square, 75$	$\frac{12}{5} = 2, \square$	$\frac{15}{10} = \square, 5$	$\frac{32}{25} = 1,2 \square$

Öyrənmə Onluq kəsrin adı kəsrə çevrilməsi

Onluq kəsri adı kəsr və ya qarışq ədəd kimi yazmaq olar. Sonra isə mümkün olarsa, kəsr hissə ixtisar edilir.


$$3,45 = 3\frac{45}{100} = 3 + \frac{45}{100} = 3 + \frac{45:5}{100:5} = 3 + \frac{9}{20} = 3\frac{9}{20}$$

- 5 Onluq kəsləri adı kəsrə, yaxud qarışq ədədlərə çevirin. Kəsr hissəni ixtisar edin.

NÜMUNƏ 0,8

Həlli	Açıqlama
$0,8 = \frac{8}{10} = \frac{8 : 2}{10 : 2} = \frac{4}{5}$	Uyğun adı kəsr yazılır və ixtisar edilir.

0,5 0,25 0,12 0,032 2,4 2,142 3,125 5,450



- 6 Boş xanaya uygun ədədi müəyyən edin.

$$0,19 = \frac{\square}{100}$$

$$0,07 = \frac{\square}{100}$$

$$0,25 = \frac{\square}{100} = \frac{1}{\square}$$

$$3,125 = 3 \frac{\square}{1000} = 3 \frac{1}{\square}$$

- 7 Samir lövhədə 4,025 ədədini düzgün olmayan kəsr şəklində yazmaq istədi. Onun səhvinin müəyyən edin və düzgün həlli yazın.

$$4,025 = 4 + \frac{25}{100} = 4 + \frac{1}{4} = 4\frac{1}{4} = \frac{17}{4}$$



- 8 Onluq kəsrlə verilmiş ölçüləri adı kəsrlə yazın.

0,250 kq

0,3 m

0,12 q

0,125 sm

0,27 ♂

0,5 km

0,25 l

1,125 kq

2,24 m

1,05 q

4,75 sm

1,40 ♂

15,150 km

1,5 l

- 9 Müqayisə edin.

$$\frac{3}{5} \text{ və } 0,58$$

$$\frac{3}{4} \text{ və } 0,8$$

$$\frac{11}{20} \text{ və } 0,6$$

$$\frac{8}{25} \text{ və } 0,38$$

$$\frac{3}{50} \text{ və } 0,06$$

$$\frac{1}{3} \text{ və } 0,25$$

$$\frac{2}{3} \text{ və } 0,75$$

$$\frac{5}{6} \text{ və } 0,8$$

$$\frac{1}{6} \text{ və } 0,17$$

$$\frac{9}{24} \text{ və } 0,375$$

- 10 Sıralayın.

Artan sıra ilə

a) $0,3 \quad 0,25 \quad \frac{1}{3}$

b) $\frac{2}{5} \quad 0,35 \quad \frac{3}{4}$


Azalan sıra ilə

a) $1,2 \quad 1,205 \quad \frac{5}{4}$


b) $3,3 \quad \frac{9}{4} \quad \frac{5}{3}$

Məsələ həlli

- 11 Üfüqi atılmış top $\frac{4}{5}$ m hündürlükdən yerə düşür. Hər dəfə yerə dəydikdən sonra əvvəlki hündürlüyü yarısı qədər qalxır. Top ikinci dəfə yerə dəydikdən sonra hansı hündürlüyə qalxar? Əvvəl adı kəsrlə, sonra isə onluq kəsrlə yazın.



- 12 Qablarda $1\frac{3}{4}$ kq lobya, $\frac{27}{20}$ kq noxud və $1\frac{11}{20}$ kq düyü var. Hər boş qabın kütləsi $\frac{1}{10}$ kilogramdır. Hansı qabda hansı ərzaq var?



3.5. Onluq kəsrlərin toplanması və çıxılması

Araşdırma-müzakirə

Lalə bir albom və bir kitab aldı. O, cassaya 10 manat verdi.

- Kassir Laləyə neçə manat pul qaytarmalıdır?
- Bunu necə tapmaq olar?



Öyrənmə Onluq kəsrlərin toplanması

İki onluq kəsri alt-alta toplamaq üçün natural ədədlərdə olduğu kimi uyğun mərtəbələrdəki rəqəmlər və vergüllər bir-birinin altında yazılır. Sonra isə ən sağdakı mərtəbədən başlamaqla toplanır. Hər mərtəbə üzrə alınan cəm 10 və daha böyük olduqda soldakı mərtəbəyə 1 vahid əlavə olunur. Məsələn, $3,76 + 1,48$ cəmini belə tapmaq olar.

- 1** Onluq kəsrlər alt-alta yazılır.

T	,	OB	YB
• • •		• • • • •	• • • • •
•		• • • •	• • • •

$$\begin{array}{r} 3,76 \\ + 1,48 \\ \hline \end{array}$$

- 2** Yüzdəbirlər toplanır. 10 yüzdəbir 1 ondabir kimi qruplaşdırılır və ondabirlərə əlavə olunur.

T	,	OB	YB
• • •		• • • • •	• • • • •
•		• • ○ ←	• • • •

$$\begin{array}{r} 1 \\ 3,76 \\ + 1,48 \\ \hline 4 \end{array}$$

$$6 \text{ YB} + 8 \text{ YB} = 14 \text{ YB} = 1 \text{ OB} + 4 \text{ YB}$$

- 3** Ondabirlər toplanır. 10 ondabir 1 təklik kimi qruplaşdırılır və təkliklərə əlavə olunur.

T	,	OB	YB
• • •		• • • • •	• • •
• ○ ←		• • •	•

$$\begin{array}{r} 1 \ 1 \\ 3,76 \\ + 1,48 \\ \hline 24 \end{array}$$

$$1 \text{ OB} + 7 \text{ OB} + 4 \text{ OB} = 12 \text{ OB} = 1 \text{ T} + 2 \text{ OB}$$

- 4** Təkliklər toplanır və vergüllərin altında vergül yazıılır.

T	,	OB	YB
• • •		• •	• • •
• •			

$$\begin{array}{r} 1 \ 1 \\ 3,76 \\ + 1,48 \\ \hline 5,24 \end{array}$$

$$1 \text{ T} + 3 \text{ T} + 1 \text{ T} = 5 \text{ T}$$

$$3,76 + 1,48 = 5,24$$

LAYHE



Yadda saxla!

Onluq kəsrlərin cəmini tapmaq üçün uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. Vergüldən sonrakı rəqəmlərin sayı bərabər deyilsə, sıfırlar artırmaqla bərabərləşdirmək olar. Vergül nəzərə alınmadan natural ədədlərdə olduğu kimi toplanır, sonra isə vergüllərin altında vergül yazılır.

Çalışma

- 1 Cəmi tapın.

$$\begin{array}{r} + 0,8 \\ \hline 2,7 \end{array}$$

$$\begin{array}{r} + 7,86 \\ \hline 3,24 \end{array}$$

$$\begin{array}{r} + 3,45 \\ \hline 2,86 \end{array}$$

$$\begin{array}{r} + 4,48 \\ \hline 7,7 \end{array}$$

$$\begin{array}{r} + 2,354 \\ \hline 4,747 \end{array}$$

$$\begin{array}{r} + 7,56 \\ \hline 3,456 \end{array}$$

$$\begin{array}{r} + 1,6 \\ \hline 0,86 \end{array}$$

$$\begin{array}{r} + 3,452 \\ \hline 5,775 \end{array}$$

$$\begin{array}{r} + 12,58 \\ \hline \end{array}$$

- 2 Alt-alta yazmaqla toplayın.

$$0,7 + 1,5 \quad 2,32 + 1,72 \quad 4,64 + 3,39 \quad 8,64 + 2,472 \quad 2,753 + 8,648 \quad 1,25 + 0,965 + 2,8$$

- 3 Toplananları təkliklərə qədər yuvarlaqlaşdıraraq cəmi təxmin edin, sonra dəqiq hesablayın.

$$7,92 + 12,14$$

$$2,82 + 31,19$$

$$17,09 + 18,87$$

$$105,28 + 14,71$$

$$7,2 + 2,9 + 5,8$$

- 4 Adi kəsri onluq kəsr şəklində yazın və cəmi tapın.

$$\frac{3}{4} + 8,27$$

$$\frac{3}{8} + 2,875$$

$$\frac{3}{20} + 0,85$$

$$\frac{18}{25} + 1,28$$

$$2\frac{11}{20} + 1,23 + 6\frac{11}{50}$$

- 5 Əvvəl təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin.

$$3,5 + 3,9 \text{ və } \frac{13}{2}$$

$$5,7 \text{ və } 2,7 + \frac{1}{2}$$

$$2,4 + 3,8 \text{ və } 0,24 + 6,873$$



Riyaziyyat tarixindən

Onluq kəsrlərin və onlar üzərində əməllərin sistemli şəkildə şərhini ilk dəfə Orta Asiya alimi Qiyasəddin əl-Kaşı vermişdir. O, 1427-ci ildə tamamladığı "Hesabın açarı" kitabında onluq kəsrlərdən istifadə edir, bu kəsrlərlə əməllərin qaydalarını verir və misallarla izah edir. Mərtəbələri göstərmək üçün onları şaquli xətlərlə ayıır, müxtəlif rəngli mürəkkəblə yazır, bəzən mərtəbələrin adını sözlərlə bütöv qeyd edirdi.

Avropada uzun müddət əl-Kaşının əsərləri haqqında məlumat olmayıb. Avropada onluq kəsrlər barədə ilk dəfə ingilis riyaziyyatçısı Simon Stevin 1585-ci ildə özünün "Onluqlar" ("De Thiende") əsərində yazmışdı.



**QIYASƏDDİN
ƏL-KAŞİ**
(1380 – 1429)

LAHİHE

Öyrənmə Onluq kəsrlərin çıxılması

İki onluq kəsri alt-alta çıxdıqda vergüldən sonrakı rəqəmlərin sayı bərabər deyilsə, sıfırlar artırmaqla bərabərləşdirilir. Sonra uyğun mərtəbələrdəki rəqəmlər bir-birinin altında yazılır və ən sağdakı mərtəbədən başlamaqla çıxılır. Çıxmamaq mümkün olmadıqda özündən soldakı mərtəbədən 1 vahid ayrılır və həmin rəqəmə 10 vahid kimi əlavə olunur. Məsələn, $4,4 - 2,67$ fərqini belə tapmaq olar.

- 1** Onluq kəsrlər alt-alta yazılır və vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir.

T	,	OB	YB
• • • •	,	• • • •	

$$\begin{array}{r} 4,40 \\ - 2,67 \\ \hline \end{array}$$

- 2** 1 ondabir ayrılır və 10 yüzdəbir kimi yüzdəbirlərə əlavə olunur. Yüzdəbirlər çıxılır.

T	,	OB	YB
• • • •	,	• • • •	• • •

$$\begin{array}{r} 10 \\ \curvearrowleft \\ 4,40 \\ - 2,67 \\ \hline 3 \end{array} \Rightarrow \begin{array}{r} 310 \\ 4,40 \\ - 2,67 \\ \hline 3 \end{array}$$

$$4 \text{ OB} = 3 \text{ OB} + 10 \text{ YB}$$

$$10 \text{ YB} - 7 \text{ YB} = 3 \text{ YB}$$

- 3** 1 təklik ayrılır və 10 ondabir kimi ondabirlərə əlavə olunur. Ondabirlər çıxılır.

T	,	OB	YB
• • • •	,	• • •	• • •

$$\begin{array}{r} 10 \\ \curvearrowleft \\ 310 \\ \overline{4,40} \\ - 2,67 \\ \hline 3 \end{array} \Rightarrow \begin{array}{r} 31310 \\ 4,40 \\ - 2,67 \\ \hline 73 \end{array}$$

$$4 \text{ T} + 3 \text{ OB} = 3 \text{ T} + 13 \text{ OB}$$

$$13 \text{ OB} - 6 \text{ OB} = 7 \text{ OB}$$

- 4** Təkliklər çıxılır və vergüllərin altında vergül yazılır.

T	,	OB	YB
• • • •	,	• • •	• • •

$$\begin{array}{r} 31310 \\ 4,40 \\ - 2,67 \\ \hline 1,73 \end{array}$$

$$3 \text{ T} - 2 \text{ T} = 1 \text{ T}$$

$$4,4 - 2,67 = 1,73$$



Fikirləş!

Natural ədədlərin çıxılması qaydasından istifadə etməklə onluq kəsrləri necə çıxməq olar?

- 6** Fərqi tapın.

$$\begin{array}{r} - 3,2 \\ \hline 1,7 \end{array}$$

$$\begin{array}{r} - 4,6 \\ \hline 1,17 \end{array}$$

$$\begin{array}{r} - 2,58 \\ \hline 0,39 \end{array}$$

$$\begin{array}{r} - 8,04 \\ \hline 6,87 \end{array}$$

$$\begin{array}{r} - 3,64 \\ \hline 1,72 \end{array}$$

$$\begin{array}{r} - 9,204 \\ \hline 8,418 \end{array}$$

$$\begin{array}{r} - 5,23 \\ \hline 2,369 \end{array}$$

$$\begin{array}{r} - 1,3 \\ \hline 0,06 \end{array}$$

$$\begin{array}{r} - 8,06 \\ \hline 7,088 \end{array}$$

- 7** Alt-alta yazmaqla çıxın.

$$3,5 - 1,8$$

$$3,42 - 2,71$$

$$4,5 - 2,65$$

$$5,241 - 3,453$$

$$8,72 - 3,056$$

- 8** Onluq kəsrləri təkliklərə qədər yuvarlaqlaşdırmaqla fərqi təxmin edin, sonra dəqiqlik hesablayın.

$$17,8 - 9,12$$

$$37,1 - 19,87$$

$$48,88 - 9,1$$

$$63,81 - 19,082$$

- 9 Adi kəsrı onluq kəsr şəklində yazın və fərqi tapın.

$\frac{3}{4} - 0,62$

$\frac{7}{5} - 0,78$

$\frac{19}{20} - 0,785$

$3,32 - \frac{1}{4}$

$\frac{1}{2} - 0,27$

- 10 Hesablayın.

$1,6 + 2,7 - 3,9$

$3,78 - 2,19 + 0,5$

$\frac{1}{4} + 0,84 - 0,127$

$\frac{7}{8} + 1,382 - 0,9$

- 11 Əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin.

$3,5 - 2,9 \text{ və } 2,3$

$1,9 + 0,8 \text{ və } 3,2 - \frac{1}{2}$

$2,1 - 1,9 \text{ və } 5,24 - 4,873$

- 12 Boş xanalara uyğun rəqəmləri tapın.

$$\begin{array}{r} + \quad \square, 2 \square 3 \\ \hline 5, \square 8 \square \\ \hline 12, 2 1 7 \end{array}$$

$$\begin{array}{r} + \quad 6, \square 2 \square \\ \hline \square, 8 \square 6 \\ \hline 11, 0 0 1 \end{array}$$

$$\begin{array}{r} - \quad 7, \square 4 \square \\ \hline \square, 3 \square 5 \\ \hline 4, 7 9 8 \end{array}$$

$$\begin{array}{r} - \quad 12, 2 \\ \hline 3, \square 1 5 \\ \hline \square, 1 \square 5 \end{array}$$

- 13 Tənlikləri həll edin.

$x + 15,8 = 20$

$y - 2,3 = 4,9$

$a + 4,3 = 10 - 4,3$

$5,2 - b = 4 - 1,5$

- 14 Boş xanalara uyğun ədədləri tapın.

a) $\boxed{} + 2,48 \rightarrow 5,12 - 1,5 \rightarrow \boxed{} + 3,56 \rightarrow \boxed{} - 3,9 \rightarrow \boxed{}$

b) $\boxed{} + 2,8 \rightarrow \boxed{} + 3,98 \rightarrow \boxed{} - 0,33 \rightarrow \boxed{} + 1,8 \rightarrow 8,25$

Məsələ həlli

- 15 Düzbucaqlı formada bağın uzunluğu 12,4 m, eni isə 3,8 m-dir. Bağın perimetri boyu hasar çəkmək və 3,6 m enində qapı qoymaq lazımdır. Bunun üçün neçə metr uzunluqda hasar çəkmək tələb olunur?

- 16 Samir məftildən üçbucaq düzəltdi. Üçbucağın tərəflərinən birinin uzunluğu 2,7 sm-dir. İkin-ci tərəf birincidən 0,8 sm uzundur. Üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmindən 4,7 sm qıсадır. Bunun üçün Samir neçə santimetr uzunluqlu məftildən istifadə etdi?



- 17 İki bidonda cəmi 14,8 l süd var. Bidonlardan birindəki süd o birindən 2,8 l çoxdur. Hər bidonda nə qədər süd var?



Məsələ və misallar

- 1 Onluq kəsrlərdə qırmızı ilə işaretlənmiş rəqəmin mərtəbə qiymətini müəyyən edin. Bu kəsrləri açıq şəkildə yazın.

0,327 0,872 1,204 3,494 9,845 32,083 742,3265

- 2 Adi kəsri onluq kəsr, onluq kəsri adi kəsr şəklində yazın.

$\frac{23}{10}$ $\frac{37}{100}$ $\frac{107}{100}$ $\frac{23}{1000}$ $\frac{2023}{1000}$ 0,041 0,0039 1,015

- 3 Əvvəlcə kəsri ixtisar edin, sonra isə onluq kəsr şəklində yazın.

$\frac{6}{15}$ $\frac{21}{35}$ $\frac{6}{24}$ $\frac{15}{125}$ $\frac{6}{12}$ $\frac{42}{56}$ $\frac{27}{36}$ $\frac{12}{30}$ $\frac{36}{45}$ $\frac{18}{40}$ $\frac{6}{75}$ $\frac{100}{40}$ $\frac{119}{35}$

- 4 Onluq kəsrləri a) yüzdəbirlərə; b) ondabirlərə; c) təkliklərə qədər yuvarlaqlaşdırın.

0,515 8,889 9,506 9,506 73,528 1,953 2,999

- 5 Onluq kəsrləri təkliklərə qədər yuvarlaqlaşdırmaqla cəmi və ya fərqi təxminin edin, sonra dəqiq hesablayın.

43,91 + 36,32 87,23 – 38,94 78,18 + 29,92 51,09 – 20,9

- 6 Qanuna uyğunluğu müəyyən edin, növbəti iki ədədi yazın.

a) 1,4 2,1 2,8 3,5 ... b) 7,1 6,3 5,5 4,7 ... c) 1,25 $\frac{7}{4}$ 2,25 $2\frac{3}{4}$...

- 7 Kartlardakı ədədləri artan sıra ilə düzün və alınan sözü oxuyun.

0,2	0,028	0,19	0,182	0,0189	0,1078
Z	Ə	İ	R	T	B

- 8 Verilmiş onluq kəsrlər arasından $\frac{1}{2}$ -dən böyük, $\frac{3}{4}$ -dən kiçik olanları seçin və artan sıra ilə düzün.

0,63 0,77 0,805 0,563 0,751 0,499 0,7 0,505

- 9 Verilən ədədləri artan sıra ilə düzün.

a) $\frac{2}{3}$ $\frac{5}{6}$ $\frac{5}{3}$ 0,7 b) $\frac{3}{8}$ 0,37 $\frac{4}{5}$ 0,4 c) 1,99 $\frac{6}{4}$ 2 $2\frac{11}{5}$

- 10 Əvvəl təxmin etməklə, sonra isə hesablamaqla müqayisə edin.

5,02 – 1,95 və 1,17 + 0,83 0,013 + 0,088 və 4 – 1,97 4,037 – 2,999 və 0,01 – 0,009

- 11 Boş xanaya uyğun ədədi şifahi tapın.

20 + 3 + 0,4 + 0,01 + 0,008 = □ 40 + 6 + 0,8 + □ + 0,003 = 46,873

- 12 Boş xanalara uyğun rəqəmlər tapın.

$$\begin{array}{r} \boxed{}, 3 \boxed{} 2 \\ + 5, \boxed{} 3 \boxed{} \\ \hline 10, 1 1 1 \end{array}$$

$$\begin{array}{r} 3, \boxed{} 8 \boxed{} \\ + \boxed{}, 9 \boxed{} 7 \\ \hline 6, 0 2 1 \end{array}$$

$$\begin{array}{r} \boxed{}, 2 \boxed{} 1 \\ - 1, \boxed{} 6 \boxed{} \\ \hline 3, 3 3 3 \end{array}$$

$$\begin{array}{r} 7, \boxed{} 4 \boxed{} \\ - \boxed{}, 3 \boxed{} 5 \\ \hline 4, 7 9 8 \end{array}$$

- 13 İfadələrin qiymətini tapın.

a) $c = 3,4 - 1,56$ olduqda: $c + 0,16$ $c + 1,56$ $c - 1,84$

b) $m = 3,783 + 2,217$ olduqda: $m - 5,95$ $m + 0,61$ $m - 3,783$

- 14 Tənlikləri həll edin.

$x + 0,75 = 2,1$

$y - 1,67 = 2,34$

$2,03 + a = 5 - 1,9$

$2 - b = 1,2 - 0,38$

- 15 Uyğun tənlikləri yazın və həll etməklə suallara cavab verin.

a) 2,48 ilə hansı ədədin fərqi 1,7-yə bərabərdir?

b) 3,4-ün üzərinə hansı ədədi əlavə etdikdə 4,5 alınar?

- 16 Uzunluğu 16,25 m olan məftildən 7,8 m kəsdilər. Hansı hissə uzundur: kəsilən hissə, yoxsa qalan hissə? Nə qədər?

- 17 Lalə kafedən 1,90 manata buterbrod, 1,75 manata şirə və 1,45 manata nanəli konfet alıb 10 manat verdi. Kassir ona neçə manat qaytarmalıdır?

- 18 Üç təkanla uzunluğa tullanma yarışlarında şagirdlərin hər təkan üçün nəticələri cədvəldə metrlə verilib. Nəticələrin cəminə görə yarışın qalibi kimdir?

Adı	Təkan	1-ci təkan	2-ci təkan	3-cü təkan
Səbinə		3,17	2,85	2,48
Aynur		3,58	2,4	2,06
Lalə		3,32	2,6	2,35

- 19 Yanaşı düzülmüş dörd torbadan birincisində 6,2 kq, hər sonraki torbada əvvəlkindən 1,7 kq çox kartof var. Dörd torbada cəmi neçə kilogram kartof var?

- 20 Zooparkda ayının kütləsi 0,65 t, begemotun kütləsi isə bundan 2,8 t çoxdur. Fil ilə begemotun birlikdə kütləsi 7,9 t olarsa, filin kütləsi nə qədərdir?



- 21 Üçaşırımlı körpünün orta aşırımının uzunluğu 53,4 m-dir. Kənar aşırımların hər biri orta aşırımdan 7,6 m qıсадır. Körpünün uzunluğu nə qədərdir?



3.6. Onluq kəsrlərin 10-un qüvvətlərinə vurulması və bölünməsi

Araşdırma-müzakirə

Gün ərzində sağılan süd 7,5 litrlik kiçik bidonlara yiğilir.

- 10, 100 belə bidona neçə litr süd doldurmaq olar?
- Bir bidondakı süddən 10 banka qatlıq çalınır. Bir banka qatlıq neçə litr süddən alınır? Bunu necə tapmaq olar?



Öyrənmə Onluq kəsrin 10-un qüvvətlərinə (10, 100, 1 000 və s.) vurulması

$$0,1 \cdot 10 = 0,1 + \underbrace{\dots + 0,1}_{10} = 1$$

$$0,1 \cdot 100 = 0,1 + \underbrace{\dots + 0,1}_{100} = 10$$

$$0,1 \cdot 1\,000 = 0,1 + \underbrace{\dots + 0,1}_{1000} = 100$$

Onluq kəsri 10, 100, 1000 və s.-yə vurduqda vergül bu vuruqdakı sıfırların sayı qədər sağa sürüsdürülür.

	Y	O	T	OB	YB	MB
$3,217 \cdot 1$ →			3	,	2	1
$3,217 \cdot 10$ →		3	2	,	1	7
$3,217 \cdot 100$ →	3	2	1	,	7	

$$3,217 \cdot 1 = 3,217$$

$$3,217 \cdot 10 = 32,17$$

$$3,217 \cdot 100 = 321,7$$

Bunu adi kəslərdən istifadə etməklə də göstərmək olar.

$$3,217 \cdot 10 = 3 \frac{217}{1000} \cdot 10 = \frac{3217}{1000} \cdot 10 = \frac{3217}{1000} \cdot \frac{10}{1} = \frac{3217 \cdot 10^1}{1000 \cdot 1} = \frac{3217}{100} = 32,17$$



Fikirləş!

$3,217 \cdot 100$ və $3,217 \cdot 1\,000$ hasilərini adi kəslərdən istifadə etməklə necə tapmaq olar?

Çalışma

- 1 Hesablayın.

NÜMUNƏ a) $1,06 \cdot 100$ b) $0,1472 \cdot 10^3$

Həlli	Açıqlama
a) $1,06 \cdot 100 = 106,0 = 106$	100-də iki sıfır var. Vergül iki mərtəbə sağa sürüsdürülür: 106
b) $0,1472 \cdot 10^3 = 147,2$	10^3 -də üç sıfır var. Vergül üç mərtəbə sağa sürüsdürülür: 147,2

1,2 · 10

3,27 · 10

4,73 · 100

0,4321 · 100

2,05731 · 1000

0,73 · 10

2,08 · 10

8,38 · 10²

1,035 · 10²

0,0242 · 10³

- 2 Boş xanaya uygun ədədi tapın.

$\square \cdot 10 = 9,7$

$\square \cdot 10 = 12,97$

$6,9731 \cdot \square = 697,31$

$\square \cdot 100 = 3,72$

$1,27 \cdot \square = 12,7$

$30,01 \cdot \square = 3\ 001$

$0,0052 \cdot \square = 0,052$

$0,0052 \cdot \square = 52$

Öyrənmə Onluq kəsrin 10-un qüvvətlərinə (10, 100, 1 000 və s.) bölünməsi

$1,0 : 10 = 0,1$

Çünki: $10 \cdot 0,1 = 1,0$

$0,1 : 10 = 0,01$

Çünki: $10 \cdot 0,01 = 0,1$

$0,1 : 100 = 0,001$

Çünki: $100 \cdot 0,001 = 0,1$

Bələliklə, onluq kəsri 10, 100, 1 000 və s.-yə böldükdə vergül böləndəki sıfırların sayı qədər sola sürüsdürülür.

$32,6 : 1$

$32,6 : 10$

$32,6 : 100$

O	T	OB	YB	MB
3	2	6		
3	,	2	6	
0	,	3	2	6

$32,6 : 1 = 32,6$

$32,6 : 10 = 3,26$

$32,6 : 100 = 0,326$

Bunu adı kəsrlərdən istifadə etməklə də göstərmək olar. Məsələn:

$$32,6 : 100 = 32 \frac{6}{10} : 100 = \frac{326}{10} : \frac{100}{1} = \frac{326}{10} \cdot \frac{1}{100} = \frac{326}{1000} = 0,326$$



Dikkət!

Onluq kəsri 10-un qüvvətlərinə bölkən ədədin solunda rəqəm çatmadıqda sıfırlar əlavə edib sonra vergül qoyulur: $32,6 : 1000 = 0,0326$

- 3 Hesablayın.

NÜMUNƏ a) $132,5 : 100$ b) $3 : 10$ c) $2 : 10^2$

Həlli	Açıqlama
a) $132,5 : 100 = 1,325$	100-də iki sıfır var. Vergül iki mərtəbə sola sürüsdürülür. 1,325
b) $3 : 10 = 3,0 : 10 = 0,3$	Ədədin yazılışında vergül olmadığı üçün sonuna vergül qoyulur və vergül böləndəki sıfırların sayı qədər sola sürüsdürülür: 0,3
c) $2 : 10^2 = 2 : 100 = 2,0 : 100 = 0,02$	Ədədin sonuna vergül qoyulur və vergül böləndəki sıfırların sayı qədər sola sürüsdürülür: 0,02

$42,5 : 10$

$45,5 : 100$

$42,5 : 1000$

$3,02 : 100$

$83,2 : 1\ 000$

$45 : 100$

$7,8 : 10^2$

$9,089 : 10^3$

- 4 Boş xanaya uyğun ədədi tapın.

$2,7 : \square = 0,27$

$\square : 100 = 0,0234$

$\square : 100 = 0,062$

$46,3 : \square = 0,0463$

5 Hesablayın və müqayisə edin.

$$0,802 \cdot 100 \text{ və } 80,3 : 10$$

$$23,7 : 10^2 \text{ və } 0,03 \cdot 10$$

$$4,2 \cdot 10^2 \text{ və } 704,9 : 10$$

6 İfadələrin qiymətini tapın.

$$0,341 \cdot 10 - 16,4 : 10$$

$$78,3 : 10 + 0,329 \cdot 10$$

$$0,035 \cdot 10^2 - 26,8 : 10$$

Məsələ həlli

7 Sürəcü 10 l benzin üçün 9,2 manat ödədi.

- 1 l benzin neçəyədir?
- 100 l benzin üçün nə qədər ödəmək lazımdır?

8 Xəritələr müəyyən miqyaslarla verilir. Məsələn, xəritədə 1 : 1 000 000 yazısı 1 sm məsafənin həqiqətdə 1 000 000 sm məsafəyə bərabər olması deməkdir. Həmin miqyaslı xəritədə cədvəldəki məsafələrin ölçülərini santimetrə çevirin və cədvəli tamamlayın.

Həqiqi məsafə (km)	Həqiqi məsafə (sm)	Xəritə üzərində (sm)
150		
		2,5
800 000		

- Şəkildə verilmiş Azərbaycanın xəritəsində 1 sm məsafə həqiqətdə təqribən 36 km-ə bərabərdir. Həqiqətdə Bakıdan hava ilə 360 km məsafədə olan Balakən xəritə üzərində paytaxtımızdan neçə santimetr məsafədə yerləşir? Əvvəl hesablamaqla, sonra ölçməklə tapın.




3.7. Onluq kəsrin natural ədədə vurulması

Araşdırma-müzakirə

Valyutadəyişmə məntəqəsində hər valyutanın 1 vahidinin neçə manat olduğu göstərilib.

- 2 dollar almaq üçün neçə manat vermək lazımdır?
- Bunu təsvir olunan mərtəbə cədvəli ilə necə izah etmək olar?

Valyuta məzənnəsi	
1 USD (\$)	1,7 ₼
1 EUR (€)	1,7674 ₼
1 TRY (₺)	0,1103 ₼



- 50 türk lİRƏSI almaq üçün neçə manat vermək lazımdır? Bunu necə tapmaq olar?

Öyrənmə Onluq kəsrin natural ədədə vurulması

Onluq kəsrə natural ədədin hasilini tapmaq üçün natural ədədlərin vurulması qaydasından istifadə etmək olar. Bunun üçün həmin ədədlər vergül nəzərə alınmadan vurulur. Sonra hasildə sağıdan onluq kəsrə vergüldən sonrakı rəqəmlərin sayı qədər rəqəm ayrıilib vergül qoyulur. Məsələn, $2,56 \cdot 3$ hasilini belə tapmaq olar.

- 1 Ədədlər alt-alta yazılırlar.
- 2 Vergül nəzərə alınmadan hasil tapılır.
- 3 Hasildə sağıdan iki rəqəm ayırmaqla vergül qoyulur.

$$\begin{array}{r} \times 2,56 \\ \hline 3 \end{array}$$

$$\begin{array}{r} \times 256 \\ \hline 3 \\ 768 \end{array}$$


$$\begin{array}{r} \times 2,56 \\ \hline 3 \\ 7,68 \end{array}$$

Vergüldən sonra 2 rəqəm
Vergüldən sonra 2 rəqəm

- Hasili adı kəslərlə ifadə etməklə də tapmaq olar:

$$2,56 \cdot 3 = 2 \frac{56}{100} \cdot 3 = \frac{256}{100} \cdot \frac{3}{1} = \frac{256 \cdot 3}{100} = \frac{768}{100} = 768 : 100 = 7,68$$

- Onluq kəsrin natural ədədə vurulmasını ədəd oxunda təsvir etmək olar.



$$2,56 \cdot 3 = 2,56 + 2,56 + 2,56 = 7,68$$

Çalışma

- 1 Vurma əməlini yerinə yetirin. Bir neçə cavabı təkrar toplama ilə yoxlayın.

NÜMUNƏ $12,3 \cdot 14$

Həlli
$\begin{array}{r} \times 123 \\ \hline 14 \\ \hline 492 \\ + 123 \\ \hline 1722 \end{array}$

Açıqlama

Vergülü nəzərə alınmadan vurma yerinə yetirilir.
Vuruqda vergüldən sonra 1 rəqəm olduğu üçün hasildə də sağıdan 1 rəqəm ayırmaqla vergül qoyulur.

$$4 \cdot 1,5$$

$$0,8 \cdot 4$$

$$3,4 \cdot 15$$

$$3,2 \cdot 6$$

$$0,25 \cdot 25$$

$$3,02 \cdot 18$$

$$42,5 \cdot 10$$

$$2,254 \cdot 3$$

$$2,32 \cdot 8$$

$$0,052 \cdot 34$$

$$258 \cdot 0,005$$

$$0,189 \cdot 25$$

2 Hasili tapın.

NÜMUNƏ $0,03 \cdot 500$

Həlli

$$0,03 \cdot 500 = 0,03 \cdot 100 \cdot 5 = (0,03 \cdot 100) \cdot 5 = 3 \cdot 5 = 15$$

yaxud

$$0,03 \cdot 500 = 0,03 \cdot 5 \cdot 100 = (0,03 \cdot 5) \cdot 100 = 0,15 \cdot 100 = 15$$

Açıqlama

Qruplaşdırma xassəsinə əsasən hasil tapılır.

$$2,4 \cdot 20$$

$$3,2 \cdot 30$$

$$0,54 \cdot 400$$

$$3,02 \cdot 400$$

$$4,042 \cdot 2\,000$$

$$0,071 \cdot 3\,000$$

3 Vurmanın xassələrindən istifadə etməklə hesablayın.

$$1,83 \cdot 4 \cdot 2,5$$

$$2 \cdot 3,42 \cdot 5$$

$$4 \cdot 0,25 \cdot 0,7$$

$$3,2 \cdot 0,5 \cdot 4$$

$$8 \cdot 0,25 \cdot 0,3$$

$$2,15 \cdot 0,25 \cdot 40$$

4 Tənlikləri həll edin.

$$x : 10 = 2,03$$

$$b : 2 = 3,6$$

$$a : 3 = 1,8 + 0,7$$

$$y : 4 = 1,02 \cdot 10$$

5 Hesablayın və müqayisə edin.

$$0,24 \cdot 10 \text{ və } 0,46 \cdot 5$$

$$3,2 \cdot 6 \text{ və } 6,4 \cdot 3$$

$$2,3 \cdot 5 \cdot 0,2 \text{ və } 0,08 \cdot 40$$

$$0,32 \cdot 50 \text{ və } 40 \cdot 0,38$$

6 Boş xanalara uyğun rəqəmləri yazın. Hasildə tam hissəni vergüllə ayırin.

$$\begin{array}{r} \times 5, \square 3 \\ \quad \quad \quad 7 \\ \hline \square 8 \ 0 \ \square \end{array}$$

$$\begin{array}{r} \times 3, \square 3 \ 4 \\ \quad \quad \quad 6 \\ \hline \square 12 \ \square 4 \end{array}$$

$$\begin{array}{r} \times 28, \square \\ \quad \quad \quad 2 \ 3 \\ \hline + \square \square \square 5 \\ \quad \quad \quad 5 \ 7 \ \square \\ \hline 6 \ \square \ 5 \ 5 \end{array}$$

$$\begin{array}{r} \times \square 3, \square \\ \quad \quad \quad \square 7 \\ \hline + 1 \ 6 \ \square 8 \\ \quad \quad \quad \square 6 \ 8 \\ \hline \square \square 1 \ 8 \end{array}$$

7 Təkliklərə qədər yuvarlaqlaşdırın və hasilin təqribi qiymətini şifahi hesablayın.

$$2,4 \cdot 7$$

$$5,1 \cdot 2$$

$$8,15 \cdot 3$$

$$3,85 \cdot 5$$

$$7,399 \cdot 3$$

$$9,99 \cdot 27$$

8 Qanuna uyğunluğu müəyyən edin və növbəti iki ədədi tapın.


a) 1,1 2,2 4,4 8,8 ...

b) 0,2 0,6 1,8 5,4 ...

c) 0,06 0,3 1,5 7,5 ...

Məsələ həlli


- 9 Düzbucaqlı formasında olan bağçanın uzunluğu 6 m-dir. Bağçanın eni uzunluğundan 1,2 m qıсадır. Bağçanın perimetri və sahəsi nə qədərdir?
- 10 Avtomobil 85,74 km yola, motosiklet isə 172,45 km yola 10 l benzin sərf edir. Avtomobil və motosikletin hər biri 40 l benzin sərf edərsə, motosikletin getdiyi yol avtomobilin getdiyi yoldan nə qədər çox olar?
- 11 1 kq pendir 3,45 man, 1 kq yağı isə bundan 4 dəfə bahadır. Müştəri 2 kq pendir və 1 kq yağı aldı. O, satıcıya 25 manat verərsə, satıcı ona nə qədər pul qaytarmalıdır?



3.8. Onluq kəsrlərin vurulması

Araşdırma-müzakirə

- $0,4 \cdot 0,1$ və $0,4 \cdot 0,6$ hasilini müxtəlif üsullarla necə tapmaq olar?
- Cavabın doğruluğunu təsvirdə verilən, tərəfləri 10 bərabər hissəyə bölünmüş vahid kvadrat üzərində necə izah etmək olar?



Öyrənmə Ədədin 0,1-ə, 0,01-ə və s.-yə vurulması

Ədədi 0,1-ə vurmaq,
həmin ədədi 10-a bölmək deməkdir.

$$43,7 \cdot 0,1 = 43,7 \cdot \frac{1}{10} = 43,7 : 10 = 4,37$$

Ədədi 0,01-ə vurmaq,
həmin ədədi 100-a bölmək deməkdir.

$$43,7 \cdot 0,01 = 43,7 \cdot \frac{1}{100} = 43,7 : 100 = 0,437$$

Beləliklə, onluq kəsri 0,1-ə vurdुqda vergül bir rəqəm, 0,01-ə vurdुqda iki rəqəm, 0,001-ə vurdurda isə üç rəqəm sola sürüsdürülür. Hasildə rəqəmlər çatmadıqda sola sıfırlar əlavə olunur.

$$43,7 \cdot 0,1 = 4,37 \quad 43,7 \cdot 0,01 = 0,437 \quad 43,7 \cdot 0,001 = 0,0437$$

Çalışma

- 1 Hesablayın.

$$10 \cdot 0,1$$

$$36 \cdot 0,1$$

$$472 \cdot 0,01$$

$$7 \cdot 0,1$$

$$0,1 \cdot 0,1$$

$$89,5 \cdot 0,1$$

$$100 \cdot 0,1$$

$$3,6 \cdot 0,1$$

$$47,2 \cdot 0,1$$

$$70 \cdot 0,1$$

$$0,01 \cdot 0,1$$

$$200 \cdot 0,01$$

$$1000 \cdot 0,1$$

$$36 \cdot 0,01$$

$$472 \cdot 0,1$$

$$700 \cdot 0,01$$

$$0,01 \cdot 0,01$$

$$37 \cdot 0,001$$

- 2 Boş xanaya uyğun ədədi tapın.

$$23 \cdot \square = 0,23$$

$$\square \cdot 0,1 = 6,43$$

$$0,3 = \square \cdot 0,1$$

$$0,01 \cdot \square = 0,0001$$

Öyrənmə Onluq kəsrlərin vurulması

- Onluq kəsrlərin hasilini vurmanın xassələrindən istifadə etməklə tapmaq olar.
Məsələn, $4,53 \cdot 2,4$ hasilini belə tapmaq olar.

$$4,53 \cdot 2,4 = 453 \cdot 0,01 \cdot 24 \cdot 0,1 = (453 \cdot 24) \cdot (0,01 \cdot 0,1) = 10\,872 \cdot 0,001 = 10,872$$

- Onluq kəsrlərin hasilini tapmaq üçün natural ədədlərin vurulması qaydasından da istifadə etmək olar. Bunun üçün həmin ədədlər vergül nəzərə alınmadan vurulur. Sonra hər iki vuruqda vergüldən sonrakı rəqəmlərin ümumi sayı tapılır. Hasildə sağdan bu sayda rəqəm ayrılır və vergül qoyulur.
Məsələn, $3,72 \cdot 0,6$ hasilini belə tapmaq olar.

1 Ədədlər alt-alta yazılır.

$$\begin{array}{r} 3,72 \\ \times 0,6 \\ \hline \end{array}$$

2 Vergül nəzərə alınmadan
hasil tapılır.

$$\begin{array}{r} 372 \\ \times 6 \\ \hline 2232 \end{array}$$

3 Hasildə sağdan üç rəqəm ayırmalı
və vergül qoyulur.

$$\begin{array}{r} 3,72 \\ \times 0,6 \\ \hline 2,232 \end{array}$$

Vergüldən sonra 2 rəqəm
Vergüldən sonra 1 rəqəm
Vergüldən sonra 3 rəqəm

- 3 Vurma əməlini yerinə yetirin. Cavabın inandırıcı olduğunu hasili təxmin etməklə yoxlayın.

NÜMUNƏ $2,83 \cdot 5,2$

Həlli	Açıqlama																		
$ \begin{array}{r} \times 2,83 \\ \quad\quad\quad 5,2 \\ \hline \quad\quad\quad 566 \\ + \quad\quad\quad 1415 \\ \hline \quad\quad\quad 14,716 \end{array} $ $2,83 \cdot 5,2 \approx 3 \cdot 5 = 15$	Vergülü nəzərə almadan vurma yerinə yetirilir. Hasildə sağıdan onluq kəsrlərdə vergüldən sonrakı rəqəmlərin ümumi sayı ($2+1=3$) qədər rəqəm ayırmaqla vergül qoyulur. Onluq kəsrləri təkliklərə qədər yuvarlaqlaşdırmaqla hasil təxmin edilir. $14,716 \approx 15$ olduğuna görə cavab inandırıcıdır.																		
<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="padding: 2px;">1,2 · 2,4</td> <td style="padding: 2px;">2,5 · 1,6</td> <td style="padding: 2px;">3,32 · 0,4</td> <td style="padding: 2px;">0,06 · 0,4</td> <td style="padding: 2px;">7,5 · 7,5</td> <td style="padding: 2px;">13,2 · 1,32</td> </tr> <tr> <td style="padding: 2px;">0,24 · 3,5</td> <td style="padding: 2px;">2,64 · 5,2</td> <td style="padding: 2px;">6,05 · 4,25</td> <td style="padding: 2px;">1,08 · 0,05</td> <td style="padding: 2px;">1,2 · 0,12</td> <td style="padding: 2px;">0,4 · 0,4</td> </tr> <tr> <td style="padding: 2px;">14,8 · 6,1</td> <td style="padding: 2px;">19,8 · 4,2</td> <td style="padding: 2px;">25,3 · 3,9</td> <td style="padding: 2px;">2,9 · 4,19</td> <td style="padding: 2px;">3,17 · 1,9</td> <td style="padding: 2px;">9,99 · 0,9</td> </tr> </table>	1,2 · 2,4	2,5 · 1,6	3,32 · 0,4	0,06 · 0,4	7,5 · 7,5	13,2 · 1,32	0,24 · 3,5	2,64 · 5,2	6,05 · 4,25	1,08 · 0,05	1,2 · 0,12	0,4 · 0,4	14,8 · 6,1	19,8 · 4,2	25,3 · 3,9	2,9 · 4,19	3,17 · 1,9	9,99 · 0,9	
1,2 · 2,4	2,5 · 1,6	3,32 · 0,4	0,06 · 0,4	7,5 · 7,5	13,2 · 1,32														
0,24 · 3,5	2,64 · 5,2	6,05 · 4,25	1,08 · 0,05	1,2 · 0,12	0,4 · 0,4														
14,8 · 6,1	19,8 · 4,2	25,3 · 3,9	2,9 · 4,19	3,17 · 1,9	9,99 · 0,9														

- 4 Əvvəl təxmin etməklə, sonra isə hesablamaqla müqayisə edin.

$14,2 \cdot 2,8 \text{ və } 3,8 \cdot 8,5$

$0,24 \cdot 0,6 \text{ və } 0,32 \cdot 0,4$

$0,9 \cdot 0,82 \text{ və } 0,8 \cdot 0,92$

- 5 İfadələrin qiymətini hesablayın.

$3,2 \cdot (2,8 + 1,7)$

$4,4 - 1,8 \cdot 2,2$

$0,45 \cdot 2 \cdot 0,6$

$0,25 \cdot (3,2 - 0,7) \cdot 4$

- 6 Tənlikləri həll edin.

$y - 8 = 5,6 \cdot 2,4$

$x : 0,1 = 6,3$

$m : 0,01 = 0,23$

$n : 3,6 = 0,01$

Məsələ həlli

- 7 Uşaqların fikirləri doğrudurmu? Nümunələrlə izah edin.

1-dən fərqli iki ədədin hasili bu ədədlərin hər birindən böyükdür.



Lalə

1-dən fərqli iki natural ədədin hasili bu ədədlərin hər birindən böyükdür.




Elxan

- 8 Parçanın 1 metrinin qiyməti 25,40 manatdır. Kostyum üçün 3,5 m parça alındı. Neçə manat pul ödənildi?

- 9 Temperaturu ölçmək üçün Selsi ($^{\circ}\text{C}$) şkalalı termometrlə yanaşı, bir çox ölkədə Farenheytt ($^{\circ}\text{F}$) şkalalı termometrdən də istifadə olunur. Selsi ilə verilən temperaturu Farenheytt ölçüsünə aşağıdakı düsturla çevirmək olar:

$$F = 1,8 \cdot C + 32$$


Termometr $36,6^{\circ}\text{C}$ göstərir. Bu temperatur neçə dərəcə Farenheytdir?



3.9. Onluq kəsrin natural ədədə bölünməsi

Araşdırma-müzakirə

- 1,2 l süd 3 stekana bərabər boşaldıdı. Hər stekanda nə qədər süd oldu? Bunu verilən modelə görə necə izah etmək olar?
- Bəs 2 l süd 4 stekana bərabər boşaldılsa, hər stekanda nə qədər süd olar?
- Bunu natural ədədlərin bölmə qaydasından istifadə etməklə necə tapmaq olar?



Öyrənmə Onluq kəsrin natural ədədə bölünməsi (bölmənən bölgəndən böyük olan hal)

Onluq kəsrini natural ədədə bölmək üçün əvvəlcə tam hissə bölünür. Tam hissə bölündükdən sonra qismətdə vergül qoyulur, sonra isə bölmə natural ədədlərin bölünmə qaydası üzrə davam etdirilir. Məsələn, $18,12 : 4$ qismətini belə tapmaq olar.

1 Tam hissə bölünür, qismətdə vergül qoyulur. Qalıqda 2 təklik alınır.

$$\begin{array}{r} 18,12 \\ - 16 \\ \hline 2 \end{array}$$

2 Ondabirlər bölünür. $2 T = 20$ OB kimi ondabirlərə əlavə olunur. 21 ondabir 4-ə bölünür. Qalıqda 1 ondabir alınır.

$$\begin{array}{r} 18,12 \\ - 16 \\ \hline 21 \\ - 20 \\ \hline 1 \end{array}$$

$$18,12 : 4 = 4,53$$

3 Yüzdəbirlər bölünür. $1 OB = 10 YB$ kimi yüzdəbirlərə əlavə olunur. 12 yüzdəbir 4-ə bölünür.

$$\begin{array}{r} 18,12 \\ - 16 \\ \hline 21 \\ - 20 \\ \hline 12 \\ - 12 \\ \hline 0 \end{array}$$

- Bölmənən və bölgəni adı kəsrlerlə ifadə etməklə qisməti belə tapmaq olar:

$$18,12 : 4 = 18 \frac{12}{100} : \frac{4}{1} = \frac{1812}{100} \cdot \frac{1}{4} = \frac{\cancel{1812} \cdot 1}{\cancel{100} \cdot \cancel{4}} = \frac{453}{100} = 4 \frac{53}{100} = 4,53$$

Çalışma

- Qisməti tapın.

NÜMUNƏ $59,4 : 22$

Həlli	
$\begin{array}{r} 59,4 \\ - 44 \\ \hline 154 \\ - 154 \\ \hline 0 \end{array}$	

Açıqlama
Tam hissə bölündükdən sonra vergül qoyulur və bölmə davam etdirilir.

$$11,2 : 7$$

$$5,4 : 3$$

$$10,8 : 6$$

$$24,8 : 8$$

$$13,53 : 11$$

$$31,2 : 13$$

$$17,6 : 8$$

$$72,9 : 9$$

$$14,31 : 3$$

$$35,14 : 7$$

$$51,84 : 12$$

$$36,306 : 18$$

Öyrənmə Onluq kəsrin natural ədədə bölünməsi (bölnən böldən kiçik olan hal)

Bölnən böldən kiçik olduqda qismətin tam hissəsi 0-a bərabər olur. 0-dan sonra vergül qoyulur və bölmə davam etdirilir. Məsələn, $3,12 : 12$ qismətini belə tapmaq olar.

- 1** Tam hissə bölnəmədiyi üçün qismətdə 0 yazılır, vergül qoyulur. Qalıqda 3 təklik qalır.

$$\begin{array}{r} 3,12 \\ - 0 \\ \hline 3 \end{array}$$

- 2** Ondabirlər bölnür. $3 \text{ T} = 30 \text{ OB}$ kimi ondabirlərə əlavə olunur. 31 ondabir 12-yə bölnür. Qalıqda 7 ondabir alınır.

$$\begin{array}{r} 3,12 \\ - 0 \\ \hline 31 \\ - 24 \\ \hline 7 \end{array}$$

$$3,12 : 12 = 0,26$$

- 3** Yüzdəbirlər bölnür. $7 \text{ OB} = 70 \text{ YB}$ kimi yüzdəbirlərə əlavə olunur. 72 yüzdəbir 12-yə bölnür.

$$\begin{array}{r} 3,12 \\ - 0 \\ \hline 31 \\ - 24 \\ \hline 72 \\ - 72 \\ \hline 0 \end{array}$$



Fikirləş!

Bölnəni adı kəsrə yazımaqla $3,12 : 12$ qismətini necə tapmaq olar?

- 2** Qisməti tapın.

NÜMUNƏ $0,615 : 41$

Həlli	Açıqlama
$\begin{array}{r} 0,615 \\ - 0 \\ \hline 61 \\ - 41 \\ \hline 205 \\ - 205 \\ \hline 0 \end{array}$	Bölnənin tam hissəsi böldən kiçik olduğu üçün qismətə 0 yazılır və vergül qoyulur. 6 ondabir 41-ə bölnəmədiyi üçün qismətin ondabirlər mərtəbəsinə 0 yazılır. Sonra 61 yüzdəbir 41-ə bölməklə bölmə davam etdirilir.

5,6 : 8	0,21 : 3	1,68 : 6	1,52 : 4	2,88 : 48	45,9 : 255
7,2 : 9	0,48 : 4	1,54 : 7	2,52 : 6	4,32 : 36	38,5 : 154

- 3** Daha asan hesablamaq üçün bölnəni uyğun natural ədədlə əvəz etməklə qisməti təxmin edin. Sonra dəqiq hesablayın və cavabın inandırıcılığını yoxlayın.

$4,5 : 5$

$4,4 : 2$

$62,4 : 3$

$26,1 : 9$

$126,06 : 6$

$21,3 : 10$

- 4** Əvvəl təxmin etməklə, sonra isə hesablamaqla müqayisə edin.

$23,76 : 6$

$və 20,65 : 7$

$10,35 : 9$

$və 4,55 : 5$

$37,4 : 17$

$və 46,2 : 14$

$0,94 : 2$

$və 7,52 : 8$

Öyrənmə Onluq kəsrin natural ədədə bölünməsi (bölnənin kəsr hissəsinə sıfırların əlavə edilməsi)

Bəzən bölnəndəki bütün mərtəbələr bölnsə də qalıqda sıfır alınır. Bu zaman kəsr hissənin sonuna sıfırlar əlavə etməklə bölmə davam etdirilir.

Məsələn, 6,2-ni 5-ə bölgəkən əvvəlcə tam hissə bölnür. Sonra ondabirlər bölnür və qalıqda 2 ondabir alınır. 2 ondabir 20 yüzdəbir kimi 5-ə bölnür və cavab tapılır. Yəni $6,2 = 6,20$ olduğundan $6,2 : 5$ qisməti $6,20 : 5$ bölmə əməlini yerinə yetirməklə tapılır.

$$6,2 : 5 = 1,24$$

$$\begin{array}{r} 6,20 \\ - 5 \\ \hline 12 \\ - 10 \\ \hline 20 \\ - 20 \\ \hline 0 \end{array}$$

Bu bölmə əməlinin nəticəsini adi kəsrərlə belə tapmaq olar:

$$6,2 : 5 = 6\frac{2}{10} : 5 = \frac{62}{10} \cdot \frac{1}{5} = \frac{62}{50} = \frac{62 \cdot 2}{50 \cdot 2} = \frac{124}{100} = 124 : 100 = 1,24$$

Bir natural ədəd digərinə tam bölnmədikdə bölnənin sonuna vergül qoyulur və sıfır əlavə edilir. Sonra bölmə əməli yerinə yetirilir. Qalıq sıfır alınmadıqda bölnənin sonuna sıfırlar əlavə etməklə bölmə əməli davam etdirilir. Məsələn, $17 = 17,00$ olduğundan $17 : 4$ qisməti $17,00 : 4$ bölmə əməlini yerinə yetirməklə tapılır.

$$17 : 4 = 4,25$$

$$\begin{array}{r} 17,00 \\ - 16 \\ \hline 10 \\ - 8 \\ \hline 20 \\ - 20 \\ \hline 0 \end{array}$$

- 5 Bölmə əməlini yerinə yetirin. Cavabın doğruluğunu vurma əməli ilə yoxlayın.

$7,2 : 5$	$8,4 : 8$	$0,4 : 5$	$61,8 : 15$	$7 : 2$	$9 : 4$	$6 : 15$
$4,1 : 4$	$9,4 : 8$	$0,2 : 4$	$4,19 : 4$	$30 : 12$	$49 : 14$	$6 : 25$

- 6 Surəti məxrəcə bölməklə adi kəsrərlə onluq kəsr şəklində yazın.

$\frac{4}{5}$	$\frac{3}{4}$	$\frac{7}{8}$	$\frac{6}{15}$	$\frac{8}{20}$	$\frac{3}{24}$	$\frac{15}{4}$	$\frac{25}{8}$	$\frac{24}{60}$	$\frac{35}{70}$	$\frac{129}{30}$	$\frac{196}{40}$
---------------	---------------	---------------	----------------	----------------	----------------	----------------	----------------	-----------------	-----------------	------------------	------------------

- 7 Tənlikləri həll edin.

$5 \cdot x = 6,2$	$12 \cdot d = 36,6$	$9 : c = 6$	$2,7 : y = 18$	$20 \cdot p = 9$
$9 \cdot a = 9,36$	$4 \cdot b = 2,4$	$8 \cdot m = 9,6$	$7 \cdot n = 4,9$	$3,5 : k = 14$

Məsələ həlli

- 8 Birinci avtomobil 4 saatda 370 km, ikinci isə 5 saatda 447,5 km məsafə qət etdi. Bu avtomobilərin sürətləri yolboyu dəyişməzsə, onlar hansı sürətlə getmişlər?
- 9 Hansı qutudakı yuyucu tozun 1 kilogramının qiyməti daha ucuzdur və neçəyədir?
- 10 Düyünün 1 kiloqramı 3,25 manata, qarabaşığın 1 kiloqramı isə 2,50 manatadır. 13 manata nə qədər düyü almaq olar? Həmin pul alyanın qarabaşaq düydən nə qədər çox olar?



3.10. Ədədin onluq kəsrə bölünməsi

Araşdırma-müzakirə

Aşpaz hər sendviçə 0,1 kq pendir istifadə edir. 0,6 kq pendirdən neçə sendviç hazırlanar? Bunu necə tapmaq olar?



Öyrənmə Ədədin 0,1-ə, 0,01-ə və s.-yə bölünməsi

Ədədi 0,1-ə bölmək onu 10-a vurmaq, 0,01-ə bölmək isə 100-ə vurmaq deməkdir.

$$3,12 : 0,1 = 3,12 : \frac{1}{10} = 3,12 \cdot \frac{10}{1} = 3,12 \cdot 10 = 31,2$$

$$3,12 : 0,01 = 3,12 : \frac{1}{100} = 3,12 \cdot \frac{100}{1} = 3,12 \cdot 100 = 312$$

Beləliklə, onluq kəsri 0,1-ə böldükdə vergül bir rəqəm, 0,01-ə böldükdə iki rəqəm sağa sürüsdürülür.

$$3,12 : 0,1 = 31,2 \quad 3,12 : 0,01 = 312$$



Fikirləş!

Onluq kəsri 0,001-ə böldükdə vergülü hansı istiqamətə və neçə rəqəm sürüsdürmək lazımdır?
Bir neçə nümunə əsasında izah edin.

Çalışma

- 1 Qisməti tapın. Bir neçə cavabın doğruluğunu vurma əməli ilə yoxlayın.

NÜMUNƏ $2,38 : 0,01$

Həlli	Açıqlama
$2,386 : 0,01 = 238,6$	Onluq kəsr 0,01-ə bölündüyü üçün bölünəndə vergül iki rəqəm sağa sürüsdürülür.
$238,6 \cdot 0,01 = 2,386$	Ədədi 0,01-ə vurduqda vergül iki rəqəm sola sürüsdürülür.

$10 : 0,1$	$10 : 0,01$	$6,3 : 0,1$	$0,48 : 0,01$	$0,072 : 0,01$	$1,0234 : 0,001$
$100 : 0,1$	$100 : 0,01$	$8,02 : 0,1$	$8,6 : 0,01$	$3,027 : 0,01$	$0,0432 : 0,001$

- 2 Boş xanaya uyğun ədədi tapın.

$\square : 0,1 = 7,4$	$\square : 0,1 = 82,1$	$\square : 0,01 = 7,32$	$0,732 : \square = 73,2$	$35 : \square = 350$
-----------------------	------------------------	-------------------------	--------------------------	----------------------

- 3 Tənlikləri həll edin.

$$0,1 \cdot x = 4,2$$

$$0,01 \cdot a = 3,246$$

$$8,64 : b = 0,1$$

$$0,415 : c = 0,01$$

Öyrənmə Ədədi onluq kəsrə bölmə


1,2 ədədini 0,15 ədədinə bölmək üçün bölünəndə neçə 0,15 olduğunu tapmaq lazımdır.

$$1,2 = 120 \text{ YB} \quad \text{və} \quad 0,15 = 15 \text{ YB}$$

$$1,2 : 0,15 = 120 \text{ YB} : 15 \text{ YB} = 8$$


Deməli, 1,2-ni hər birində 0,15 olan 8 qrupa bölmək olar.

$$1,2 = 120 \text{ YB}$$



$$1,2 : 0,15 = ?$$

$$0,15 = 15 \text{ YB}$$



$$1,2 : 0,15 = 8$$

Ədədin onluq kəsrə bölmənməsini natural ədədə bölmə qaydasına uyğun yerinə yetirmək olar. Bunuñ üçün bölünən və bölen 10-un elə qüvvətinə vurulur ki, bölen natural ədədə çevrilsin. Məsələn, 0,126 : 0,45 qismətini belə tapmaq olar.

1 Bölünən və bölen 100-ə vurulur.

$$0,126 : 0,45 = 12,6 : 45$$

$\times 100$

$\times 100$

2 Onluq kəsrin natural ədədə bölmə qaydası ilə qismət tapılır.

$$0,126 : 0,45 = 0,28$$

$$\begin{array}{r} 12,6 \\ - 0 \\ \hline 126 \\ - 90 \\ \hline 360 \\ - 360 \\ \hline 0 \end{array} \quad | \quad \begin{array}{r} 45 \\ 0,28 \\ \hline \end{array}$$



Yadda saxla!

Ədədi onluq kəsrə bölmək üçün bölen natural ədədə çevrilənədək bölünən və böldənə vergül eyni sayda rəqəm qədər sağa sürüşdürülr. Sonra isə bölmə əməli natural ədədə bölmə qaydasından istifadə etməklə yerinə yetirilir.

$$8,72 : 0,4 = 87,2 : 4 = 21,8$$

4 Qisməti tapın.

NÜMUNƏ a) $9 : 0,02$ b) $7,18 : 0,2$

Həlli	Açıqlama
<p>a) $9 : 0,02 = 900 : 2$</p> <p style="text-align: center;">$\times 100$</p> <p style="text-align: center;">$\times 100$</p> <p>$\begin{array}{r} 900 \\ - 8 \\ \hline 10 \\ - 10 \\ \hline 0 \end{array} \quad \quad \begin{array}{r} 2 \\ 450 \end{array}$</p> <p>b) $7,18 : 0,2 = 71,8 : 2$</p> <p style="text-align: center;">$\times 10$</p> <p style="text-align: center;">$\times 10$</p> <p>$\begin{array}{r} 71,8 \\ - 6 \\ \hline 11 \\ - 10 \\ \hline 18 \\ - 18 \\ \hline 0 \end{array} \quad \quad \begin{array}{r} 2 \\ 35,9 \end{array}$</p>	<p>a) Bölünən və bölen 100-ə vurulur və natural ədədə bölmə qaydası ilə bölünür. $9 : 0,02 = 900 : 2 = 450$</p> <p>b) Bölünən və bölen 10-a vurulur və natural ədədə bölmə qaydası ilə bölünür. $7,18 : 0,2 = 71,8 : 2 = 35,9$</p>

5 : 0,04

0,84 : 4,2

29,4 : 0,14

3,175 : 2,54

42,4 : 0,4

0,75 : 1,5

18 : 0,9

8,2 : 4,1

14,8 : 0,04

22,275 : 4,125

4,84 : 4,4

7,2 : 0,18

5 Hesablayın və müqayisə edin.

$$16,9 : 1,3 \text{ və } 12,1 : 1,1$$

$$7 : 1,4 \text{ və } 0,9 : 0,18$$

$$36 : 0,9 \text{ və } 8,4 : 0,16$$

6 Tənlikləri həll edin.

$$1,2 \cdot x = 3,24$$

$$0,42 \cdot y = 1,05$$

$$21,28 : a = 5,6$$

$$0,54 : b = 1,5$$

7 Bölmə əməllərindən bir neçəsini yerinə yetirin. Qanunauyğunluğa əsasən digər misalları şifahi həll edin.

a) $0,1575 : 0,5$

$1,575 : 0,5$

$15,75 : 0,5$

$157,5 : 0,5$

$1575 : 0,5$

b) $1,268 : 4$

$1,268 : 0,4$

$1,268 : 0,04$

$1,268 : 0,004$

$1,268 : 0,0004$

8 Hesablayın. Bölünən və böləni təkliklərə qədər yuvarlaqlaşdırmaqla qisməti təxmin edin və cavabın inandırıcı olduğunu yoxlayın.

$48,38 : 5,9$

$35,36 : 5,2$

$71,76 : 7,8$

$28,29 : 13,8$

9 Boş xanalara uyğun ədədləri tapın.

Malın adı	Yağ	Süd	Parça	Qələm	Pomidor
Miqdarı	<input type="checkbox"/> kq	<input type="checkbox"/> l	3,5 m	<input type="checkbox"/> ədəd	3,5 kq
1 vahidinin qiyməti	7,5 man	2,5 man	<input type="checkbox"/> man	2,3 man	<input type="checkbox"/> man
Məbləğ	17,25 man	4,5 man	60,55 man	16,1 man	7,35 man

10 Suallara cavab verin.

a) $0,6 \text{ l}$ südü hər birinə $0,15 \text{ l}$ olmaqla neçə stekana boşaltmaq olar?

b) Uzunluğu $3,25 \text{ m}$ olan taxta parçasını hər birinin uzunluğu $0,65 \text{ m}$ olan hissələrə böldülər. Neçə hissə alındı?

c) Avtomobil 210 km məsafəni $2,5$ saata qət etdi. Bütün yolboyu avtomobilin sürəti dəyişməyibsə, o hansı sürətlə hərəkət etmişdir?

d) $22,5 \text{ km/saat}$ sürətlə hərəkət edən velosipedçi $33,75 \text{ km}$ məsafəni neçə saata qət edər?

11 Tənlik qurub həll etməklə suallara cavab verin.

a) $1,4$ -ü hansı ədədə vurduqda hasil $2,38$ -ə bərabər olar?

b) $5,32$ ədədini hansı ədədə böldükdə qismət $1,4$ -ə bərabər olar?

Məsələ hallı

12 Aynur $2,08 \text{ kq}$ yağı aldı və $24,96 \text{ manat}$ ödədi. O, yağın 1 kilogramının qiymətinin təqribən 10 man olduğunu fikirləşdi. Onun təxminini inandırıcıdır mı?

13 Müştəri $1,2 \text{ kq}$ qırmızı və $2,5 \text{ kq}$ ağ alma aldı və cəmi $6,16 \text{ manat}$ ödədi. 1 kq qırmızı almanın qiyməti $1,8 \text{ manatdır}$. Hansı alma daha ucuzdur?



3.11. Onluq və adı kəsrlər üzərində əməllər

Araşdırma-müzakirə

Alma dolu yesiyin kütləsi 9,8 kq-dir. Boş yesiyin kütləsi bunun $\frac{1}{5}$ his-səsi qədərdir. Yesikdə nə qədər alma var? Bunu necə tapmaq olar?



Öyrənmə Adı və onluq kəsrlərin daxil olduğu ədədi ifadələr

Adı və onluq kəsrlər daxil olan ifadələrin qiymətini tapmaq üçün adı kəsri onluq kəsrə, yaxud onluq kəsri adı kəsrə çevirib hesablamamaq olar. Məsələn, $0,4 \cdot \frac{3}{4}$ hasilini belə tapmaq olar:

$$0,4 \cdot \frac{3}{4} = 0,4 \cdot 0,75 = 0,3 \quad \text{və ya} \quad 0,4 \cdot \frac{3}{4} = \frac{4}{10} \cdot \frac{3}{4} = \cancel{\frac{4 \cdot 3}{10 \cdot 4}}^1 = \frac{3}{10} = 0,3$$

- Kəsrin surət və ya məxrəcində onluq kəsr olarsa, kəsrin bölmə ilə əlaqəsinə görə sadələşdirmək olar.

$$\frac{a}{b} = a : b = a \cdot \frac{1}{b} (b \neq 0)$$

Məsələn, $\frac{7,2}{12}$ kəsrini belə sadələşdirmək olar:

$$\frac{7,2}{12} = 7,2 : 12 = 0,6 \quad \text{və ya} \quad \frac{7,2}{12} = 7,2 \cdot \frac{1}{12} = 7\frac{2}{10} \cdot \frac{1}{12} = \frac{72}{10} \cdot \frac{1}{12} = \cancel{\frac{72 \cdot 1}{10 \cdot 12}}^6 = \frac{6}{10} = 0,6$$

- Hesab əməllərinin xassələrini adı və onluq kəsrlərə tətbiq etməklə uyğun ifadələri sadələşdirib onların qiymətini tapmaq olar. Bu zaman əməllər natural ədədlərdə olduğu ardıcılıqla yerinə yetirilir. Məsələn:

$$1,7 + (4,3 - 3,9) \cdot \frac{3}{4} = 1,7 + 0,4 \cdot \frac{3}{4} = 1,7 + \frac{4}{10} \cdot \frac{3}{4} = 1,7 + \cancel{\frac{4 \cdot 3}{10 \cdot 4}}^1 = 1,7 + \frac{3}{10} = 1,7 + 0,3 = 2$$

$$\boxed{1} 4,3 - 3,9 = 0,4$$

$$\boxed{2} 0,4 \cdot \frac{3}{4} = 0,3$$

$$\boxed{3} 1,7 + 0,3 = 2$$

Çalışma

- 1 Sadələşdirin. Cavabı adı və ya onluq kəsr şəklində yazın.

$$\frac{1,8}{3}$$

$$\frac{5,6}{8}$$

$$\frac{9}{3,6}$$

$$\frac{9,6}{7,2}$$

$$\frac{2,4}{3} + \frac{0,8}{2}$$

$$\frac{4,6}{5} + \frac{0,32}{4}$$

$$\frac{8}{1,6} - \frac{4,8}{1,2}$$

- 2 Əməllər ardıcılılığını müəyyən edin və ifadənin qiymətini hesablayın.

$$(45 - 22,5) : 7,5 + 1\frac{1}{2}$$

$$45 - 22,5 : (7,5 + 1\frac{1}{2})$$

$$45 - 22,5 : 7,5 + 1\frac{1}{2}$$

$$2,4 \cdot \left(3,2 + \frac{4}{5}\right) - 1,6$$

$$3,2 \cdot 1,5 + 6^3 : 1,2$$

$$9,8 - 0,4 \cdot \left(\frac{3}{4} + 1,25\right) + 6 : 1,2$$

$$\left(2 \cdot 0,7 + \frac{4,8}{8}\right) \cdot 4\frac{1}{2}$$

$$\left(\frac{6,4}{1,6} - \frac{4,5}{3}\right) : 1\frac{1}{3}$$

$$\left(\frac{6}{1,2} - \frac{1,4}{0,7}\right) : (2^2 - 1)$$

Öyrənmə Surət və məxrəcində ədədi ifadələr olan kəsrlər

Kəsrin surət və məxrəcində natural ədəd, adı və ya onluq kəsrlər olduqda kəsrin bölmə ilə əlaqəsinə görə bu kəsri sadələşdirmək olar. Məsələn:

$$\frac{5}{\frac{2}{3}} = 5 : \frac{2}{3} = 5 \cdot \frac{3}{2} = \frac{15}{2} = 7\frac{1}{2} = 7,5$$

$$\frac{2\frac{1}{4}}{\frac{9}{16}} = \frac{9}{4} : \frac{9}{16} = \frac{9}{4} \cdot \frac{16}{9} = \frac{4}{1} = 1$$

$$\frac{\frac{3}{4}}{1,5} = \frac{3}{4} : 1,5 = \frac{3}{4} : 1\frac{5}{10} = \frac{3}{4} : \frac{15}{10} = \frac{3}{4} \cdot \frac{10}{15} = \frac{1}{2} \cdot \frac{5}{5} = \frac{1}{2} = 0,5$$

3 Sadələşdirin.

$$\frac{7}{\frac{3}{4}}$$

$$\frac{2}{\frac{4}{5}}$$

$$\frac{6}{\frac{7}{2}}$$

$$\frac{5}{\frac{8}{2}}$$

$$\frac{6}{\frac{10}{3}}$$

$$\frac{4}{\frac{9}{3}}$$

$$\frac{1\frac{2}{3}}{\frac{3}{4}}$$

$$\frac{3\frac{1}{8}}{\frac{5}{16}}$$

$$\frac{2}{\frac{5}{10,8}}$$

$$\frac{1\frac{1}{4}}{1,5}$$

4 Hesablayın.

NÜMUNƏ $\frac{5 - 2,2}{4 - 1\frac{2}{3}}$

Həlli

$$(5 - 2,2) : (4 - 1\frac{2}{3}) = 2,8 : 2\frac{1}{3} = \frac{28}{10} : \frac{7}{3} = \\ = \frac{28}{10} \cdot \frac{3}{7} = \frac{12}{10} = 1,2$$

Açıqlama

Kəsrin bölmə ilə əlaqəsindən istifadə olunur. Əməllərdən və əməllər ardıcılığından istifadə etməklə ifadənin qiyməti tapılır.

$$\frac{\frac{1}{2} - \frac{1}{6}}{2}$$

$$\frac{3}{\frac{1}{2} + \frac{1}{4}}$$

$$\frac{\frac{1}{2} + \frac{1}{6}}{\frac{1}{2} - \frac{1}{6}}$$

$$\frac{1,2 + 1\frac{4}{5}}{0,8}$$

$$\frac{\frac{1}{5} + \frac{1}{3}}{2 - 1,2}$$

$$\frac{1,9 + \frac{4}{5}}{2,5 - \frac{1}{4}}$$

$$\frac{2 \cdot 1,2 - \frac{1}{2}}{1,5 + \frac{2}{5}}$$

5 Hesablayın.

NÜMUNƏ a) 2,4-ün $\frac{3}{4}$ hissəsi b) 7,2-nin 0,4 hissəsi

Həlli

$$a) 2,4 \cdot \frac{3}{4} = 2\frac{4}{10} \cdot \frac{3}{4} = \frac{24}{10} \cdot \frac{3}{4} = \\ = \frac{6}{10} \cdot \frac{3}{1} = \frac{18}{10} = 1,8$$

$$2,4 \cdot 0,75 = 1,8.$$

$$b) 7,2 \cdot 0,4 = 2,88$$

$$7,2 \cdot 0,4 = 7\frac{2}{10} \cdot \frac{4}{10} = \frac{72}{10} \cdot \frac{4}{10} = \frac{288}{100} = 2,88$$

Açıqlama

Ədədin kəsrlə verilmiş hissəsini tapmaq üçün ədədi hissəni göstərən kəsər vurmaq lazımdır.

- a) 2,4 ədədi hissəni göstərən $\frac{3}{4}$ kəsrinə, yaxud $\frac{3}{4} = 0,75$ onluq kəsrinə vurulur.
 b) 7,2 ədədi hissəni göstərən 0,4 kəsrinə, yaxud $0,4 = \frac{4}{10}$ -ə vurulur:

1,8-in $\frac{2}{3}$ hissəsi

1,2-nin $\frac{4}{5}$ hissəsi

2,7-nin $\frac{4}{9}$ hissəsi

4,5-in 0,4 hissəsi

8,4-ün 0,3 hissəsi

3,6-nın 0,5 hissəsi

6 Tapın.

NÜMUNƏ a) $\frac{3}{4}$ hissəsi 1,8 olan ədədi b) 0,4 hissəsi 3,2 olan ədədi

Həlli	Açıqlama
a) $1,8 : \frac{3}{4} = 1\frac{8}{10} : \frac{3}{4} = \frac{18}{10} : \frac{4}{3} = \frac{12}{5} = 2,4$	<i>Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissəni göstərən kəsrə bölmək lazımdır.</i>
b) $3,2 : 0,4 = 32 : 4 = 8$	a) 1,8 ədədi hissəni göstərən $\frac{3}{4}$ kəsrinə bölünür. b) 3,2 ədədi hissəni göstərən 0,4 kəsrinə bölünür.

$\frac{3}{5}$ hissəsi 1,8 olan ədədi

$\frac{4}{9}$ hissəsi 3,2 olan ədədi

$\frac{3}{7}$ hissəsi 1,5 olan ədədi

0,9 hissəsi $\frac{4}{7}$ olan ədədi

0,4 hissəsi $\frac{5}{6}$ olan ədədi

0,8 hissəsi 2,8 olan ədədi

7 Hesablayın.

- a) $2\frac{1}{2}$ kq-ın 0,4 hissəsini
b) 3,4 manatın 0,5 hissəsini

- c) 0,3 hissəsi 1,8 litr olan qabın tutumunu
d) 0,2 hissəsi 4,4 sm olan parçanın uzunluğunu

Məsələ həlli

8 Uzunluğu 2,5 m, eni isə uzunluğunun $\frac{4}{5}$ hissəsi qədər olan düzbucaqlı lövhənin perimetri və sahəsi nə qədərdir?



9 Şagird kitabxanadan 96 səhifəlik kitab götürdü. O, birinci gün kitabın $\frac{1}{4}$ hissəsini, ikinci gün isə oxunmayan səhifələrin 0,5 hissəsini oxudu. Oxunmayan neçə səhifə qaldı?

10 Düzbucaqlının tərəfləri $\frac{1}{2}$ m və 0,3 m-dir. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın sahəsi nə qədərdir?


11 Şəkər çuğundurundan kütləsinin $\frac{1}{6}$ hissəsi qədər şəkər tozu istehsal edilir. Fermer hər biri 1,75 t yük tutan 12 maşın şəkər çuğunduru tədarük edib zavoda göndərdi. Yığılan bu məhsuldan nə qədər şəkər tozu istehsal edildi?



12 Bir düşərgədən digərinə hərəkət edən turist dəstəsi yolun 0,7 hissəsini gedib dincəlmək üçün dayandı. Onlar da-yandıqları yerdən ikinci düşərgəyə qədər daha 2,4 km yol getməli idilər. Düşərgələr arasındaki məsafə nə qədərdir?



XÜLASƏ



İlkin problemin həlli

Hüseyin Bolt 100 m məsafəni 9,58 saniyəyə, 200 m məsafəni isə 19,19 saniyəyə qaçmışdır.

- 100 m məsafəyə qaçış sürəti kalkulyatorda hesablanır:

$$10,438413361691$$

$$100 : 9,58 \approx 10,438\dots \text{m/san}$$

- 200 m məsafəyə qaçış sürəti hesablanır:

$$10,4220948410630$$

$$200 : 19,19 \approx 10,422\dots \text{m/san}$$



Hər iki məsafəyə qaçış sürəti ondabirlərə və yüzdəbirlərə qədər yuvarlaqlaşdırılır, sonra isə müqayisə edilir.

Yuvarlaqlaşdırma	100 m	200 m	Müqayisə
Ondabirlərə qədər	$10,438\dots \approx 10,4$	$10,422\dots \approx 10,4$	$10,4 = 10,4$
Yüzdəbirlərə qədər	$10,438\dots \approx 10,44$	$10,422\dots \approx 10,42$	$10,44 \neq 10,42$

Hüseyin Boltun hər iki məsafəyə qaçma sürətini yüzdəbirlərə qədər yuvarlaqlaşdırıldıqda fərqli, ondabirlərə qədər yuvarlaqlaşdırıldıqda isə bərabər ədədlər alınır.

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Boş xanalara uyğun rəqəm və ya ədədi tapın.

a) $\square,27 = 0,2 + 0,07$

b) $2,\square 18 = 2 + 0,4 + 0,01 + \square$

c) $5,3\square 7 = 5 + \square + 0,09 + \square$

2. Müqayisənin doğru olması üçün boş xanalara uyğun rəqəmləri müəyyən edin.

a) $3,128 < 3,1\square\square < 3\frac{13}{100}$

b) $0,2\square < 0,\square 01 < \frac{21}{100}$

c) $1,18\square < 1,1\square 1 < 1\frac{19}{100}$

3. İfadələrin qiymətlərini əvvəl təxmin edin, sonra toplamanın xassələrindən istifadə etməklə dəqiq hesablayın. Cavabların inandırıcı olub-olmadığını müəyyən edin.

a) $3,087 + 2,81 + 2,013$

b) $4,012 + 0,9 + 5,088$

c) $5,196 - 1,98 + 2,804$

4. Vurmanın paylama xassəsinə əsasən hesablayın.

a) $3,4 \cdot 1,2 + 1,6 \cdot 1,2$

b) $4,5 \cdot 6\frac{3}{10} - 4,5 \cdot 2,3$

c) $2,76 \cdot 7,8 + 2,76 \cdot 2\frac{1}{5}$

5. İfadələrin qiymətini tapın.

$3,58 + (10 - 0,024) : \frac{4}{5} + 215 \cdot 0,01$

$18,2 : \left(1,6 - \frac{9}{10}\right) - 2,5 \cdot (3,4 + 0,8)$

6. Hesablayın.

$\frac{4}{5} : 0,4$

$3,2 : \frac{8}{9}$

$\frac{2}{3} : 0,2$

$\frac{5}{6} : 1,5$

$\frac{5}{12} : 0,01$

$\frac{18}{10,2 - 9,75}$

$\frac{7,6 - 2,35}{15}$

$3,6 + 1\frac{2}{5}$

$\frac{4\frac{4}{5} - 1,65}{1\frac{2}{5} \cdot (0,9 + \frac{3}{5})}$

$\frac{1,05 : (5,1 - 4,8)}{1\frac{1}{4} \cdot (6 - 1,56)}$

7. Uyğun riyazi ifadə yazın və qiymətini hesablayın.

- a) 1,2 və $\frac{2}{5}$ ədədlərinin cəminin $3\frac{3}{5}$ və 2,1 ədədlərinin fərqiñə hasili
 b) 3,4 və 1,3 ədədlərinin fərqiñin 0,7 və $\frac{4}{5}$ ədədlərinin cəminə nisbəti

8. Tənlikləri həll edin.

x + 0,65 = 0,3

y - 2,4 = 0,84 : 1,4

$\frac{2}{3} \cdot a = 5 - 0,68$

b : 1,3 = 1,8 + 0,7

9. Uyğun vahidlərlə ifadə edin.

- | | | | | | |
|----------------|---------|--------|---------|---------|---------|
| a) metrlə: | 2,15 km | 65 sm | 0,9 km | 150 sm | 0,05 km |
| b) kilogramla: | 10,5 t | 1,2 t | 1200 q | 50 q | 0,001 t |
| c) saatla: | 1,5 gün | 90 dəq | 2,5 gün | 150 dəq | 240 dəq |

10. Uyğun tənlikləri yazıb həll etməklə suallara cavab verin.

- a) Hansı ədədin 1,2 ilə hasili 2,68 ədədinin 1,6-ya bölünməsindən alınan qismətə bərabərdir?
 b) 0,72 ədədini hansı ədədə böldükdə qismət 0,5 ilə 1,8-in hasilinə bərabər olar?

LAYİHE

11. Samir məftildən tərəfləri $7,4\text{ m}$, $8,2\text{ m}$, $9,6\text{ m}$ olan üçbucaq düzəlddi. O, müvafiq uzunluqlu məftildən kvadrat düzəltsə, bu kvadratın sahəsi nə qədər olar?

12. Bazarda 1 kq alma 1,30 manata, 1 kq çiyələk 2,40 manata satılır.

- a) Müştəri $3,2\text{ kq}$ alma, $2,5\text{ kq}$ çiyələk alıb 20 manat verdi. Satıcı ona nə qədər pul qaytarmalıdır?
b) Müştəri satıcı ilə sövdələşərək $4,5\text{ kq}$ almaya $4,95$ manat verdi. O, almanın 1 kiloqramını neçəyə aldı? Bu, təklif olunan qiymətdən nə qədər ucuzdur?

13. Aynur idman yeri üzrə yarışlarda iştirak etdi. O, nəzərdə tutulan məsafənin $0,6$ hissəsini getdikdən sonra finiş çatmağına hələ 3 km qalırdı. Yarış məsafəsi nə qədər idi?



STEAM

YÜKSƏKSÜRƏTLİ QATARLAR

Sürəti 250 km/saat -dan yuxarı olan qatarlar yüksəksürətlili qatarlar hesab olunur. Dünyada ilk belə qatar 1964

1. Hazırda ən sürətlili qatarlar, onların sürəti və necə hərəkət etdikləri barədə internetdən məlumat toplayın və "Şinkansen" qatarı ilə müqayisə edin.

2. Belə qatarlar Azərbaycanda olsa idi, cədvəldə göstərilən bir şəhərdən başqaşına nə qədər vaxta çatdığını hesablayın (qatarın bütün yol boyu sürətinin dəyişmədiyini qəbul edin). Verilmiş xəritəyə əsasən ($1\text{ sm} = 50\text{ km}$) məsafələri kilometrlə tapın və cədvəli tamamlayın.

Hesablamaları onluq kəsrləri yüzdəbirlərə qədər yuvarlaqlaşdırmaqla aparın.

Marşrut	Məsafə	Zaman
Bakı – Ucar		
Bakı – Gəncə		
Bakı – Şuşa		
Astara – Qazax		

3. Internetdən istifadə etməklə Bakıdan İstanbula dəmir yolunun layihəsini qurun və uzunluğunu tapın. Bu yol ilə Bakıdan İstanbula 3 saatda çatmaq üçün xəyalı qatarın sürəti nə qədər olmalıdır?



Bölmə 4


Bu bölmədə öyrənəcəksiniz:

- faizlə onluq və adi kəsrləri əlaqələndirməyi;
- ədədin faizini tapmağı;
- faizinə görə ədədi tapmağı;
- kəmiyyəti müəyyən faiz qədər artırmağı və azaltmağı;
- faizə aid məsələ həll etməyi.

Cəhd edin!

Dairəvi diaqramda ailənin avqust ayındaki bütün xərclərinin paylanması göstərilib. Məsələn, ailənin avqust ayındaki xərclərinin $\frac{40}{100}$ -ni, yəni $\frac{40}{100}$ hissəsinə ərzaq xərcləri təşkil edir.

Avqust ayındaki xərclər








- Ailənin hər bir xərcini aylıq xərcin hissəsi kimi adı və onluq kəsrlərlə necə göstərmək olar?
- Ailənin avqust ayındaki ümumi xərci 1 200 manat olarsa, hər xərc neçə manat təşkil etmişdir?
- Sentyabr ayında ailənin aylıq xərci 10% artdıqdan sonra neçə manat olar?

Faiz

Bəzən kəmiyyətin hissəsinə faizlə ifadə etmək daha əlverişli olur. Məsələn, faizdən bank kreditləri, endirimlər, qiymətlərin qalxması, büdcənin hesablanması, statistika və digər sahələrdə geniş istifadə olunur.

Faiz % simvolu ilə işarə edilir.


$$\frac{1}{100} = 1\%$$




İlkin yoxlama

- 1 Mavi hissələr tamın hansı hissəsini təşkil edir? Adı kəsr və onluq kəsrlə yazın.


a)



b)



c)



- 2 Boş xanalara uyğun ədədləri tapın.

a) $\frac{3}{10} = \frac{\square}{100}$ c) $\frac{8}{25} = \frac{\square}{100}$ e) $\frac{\square}{4} = \frac{75}{100}$ g) $\frac{\square}{5} = \frac{120}{100}$ i) $\frac{21}{300} = \frac{\square}{100}$ k) $\frac{27}{150} = \frac{\square}{100}$

b) $\frac{7}{20} = \frac{\square}{100}$ d) $\frac{67}{50} = \frac{\square}{100}$ f) $\frac{5}{2} = \frac{\square}{100}$ h) $\frac{48}{200} = \frac{\square}{100}$ j) $\frac{16}{40} = \frac{\square}{100}$ l) $\frac{35}{250} = \frac{\square}{100}$

- 3 Adi kəsri onluq kəsrə, onluq kəsri adi kəsrə çevirin.

$\frac{49}{100}$

$\frac{3}{50}$

$\frac{17}{20}$

0,13

0,02

1,45

$\frac{9}{100}$

$\frac{27}{25}$

$\frac{7}{4}$

0,65

0,7

1,09

- 4 Tapın.

a) 40-in $\frac{3}{4}$ hissəsini

e) 120-nin $\frac{3}{10}$ hissəsini

b) 15-in $\frac{3}{5}$ hissəsini

f) 420-nin $\frac{7}{100}$ hissəsini

c) $\frac{1}{2}$ hissəsi 17 olan ədədi

g) $\frac{7}{9}$ hissəsi 42 olan ədədin $\frac{1}{6}$ hissəsini

d) $\frac{2}{3}$ hissəsi 50 olan ədədi

h) $\frac{1}{3}$ hissəsi 8 olan ədədin $\frac{3}{4}$ hissəsini

- 5 Suallara cavab verin.

a) 60 m^2 sahənin $\frac{2}{5}$ hissəsi neçə kvadrat metrdir?

b) Anbardakı 120 t buğdanın $\frac{11}{12}$ hissəsini dəyirmana göndərdilər. Anbara nə qədər buğda qaldı?

c) Qiymətinin $\frac{4}{5}$ hissəsi 12 manat olan köynək neçəyədir?

d) Uzunluğu 50 sm olan lentdən 10 sm kəsildi. Lentin hansı hissəsi kəsildi?

- 6 Çəndə 375 l su var. Bu, çənin tutumunun $\frac{5}{6}$ hissəsini təşkil edir.

- Çənin tutumu neçə litrdir?

- Çənin $\frac{7}{10}$ hissəsi neçə litr su tutar?



4.1. Faiz, adı kəsr, onluq kəsr



Açar sözlər

Araşdırma-müzakirə

Cədvəldə hər uşağın kürəciklərinin sayı və onlardan neçəsinin qırmızı rəngdə olduğu qeyd edilib.

- Hansı uşaqda qırmızı kürəciklər onun bütün kürəciklərinin daha çox hissəsini təşkil edir? Bunu necə tapmaq olar?

Uşaqlar	Qırmızı kürəciklərin sayı	Bütün kürəciklərin sayı
Elxan	33	100
Aynur	11	25
Səbinə	9	20
Anar	19	50

Öyrənmə Faiz

Bəzən ədəd və ya kəmiyyətin hissəsini ifadə etmək üçün faizdən istifadə olunur. **1 faiz** tamın yüzdəbir hissəsidir.


Faiz % simvolu ilə işarə olunur: $\frac{1}{100} = 1\%$.

Məsələn, tamın 100 bərabər hissəsindən 17-si onun 17%-ni təşkil edir:

$$\frac{17}{100} = 17 \cdot \frac{1}{100} = 17 \cdot 1\% = 17\%.$$

Ümumiyyətlə, $\frac{n}{100}$ kəsrini faizlə belə ifadə etmək olar:

$$\frac{n}{100} = n\%$$



Xanaların $\frac{1}{100}$ hissəsi, yəni 1%-i mavi, $\frac{17}{100}$ hissəsi, yəni 17%-i narancı rəngdədir.







Fikirləş!

Tamın 100%-ə bərabər olduğunu necə izah etmək olar? Tamın 18%-ni çıxdıqda onun neçə faizi qalar?

Çalışma

- Rənglənmiş hissəyə uyğun adı kəsr yazın və faizlə ifadə edin.

NÜMUNƏ	Həlli	Açıqlama
$\frac{33}{100} = 33\%$	Kvadrat 100 kiçik bərabər kvadrata bölündüb və onlardan 33-ü rənglənib. Rənglənmiş hissəyə uyğun adı kəsr $\frac{33}{100}$ -dür. Bu kəsrin faizlə ifadəsi 33%-dir.	LƏYİHƏ



2 Adi kəsrləri faizlə ifadə edin.

- $\frac{3}{100}$ $\frac{8}{100}$ $\frac{9}{100}$ $\frac{10}{100}$ $\frac{15}{100}$ $\frac{35}{100}$ $\frac{50}{100}$ $\frac{53}{100}$ $\frac{90}{100}$ $\frac{100}{100}$

3 Adi kəsrləri məxrəcləri 100 olan kəsrlərlə əvəz edin və faizlə ifadə edin.






NÜMUNƏ a) $\frac{13}{20}$ b) $\frac{21}{75}$

Həlli	Açıqlama
a) $\frac{13}{20} = \frac{13 \cdot 5}{20 \cdot 5} = \frac{65}{100} = 65\%$	Verilən kəsr məxrəci 100 olan kəsr şəklində yazılır. Alınan kəsr faizlə ifadə olunur.
b) $\frac{21}{75} = \frac{21 : 3}{75 : 3} = \frac{7}{25} = \frac{7 \cdot 4}{25 \cdot 4} = \frac{28}{100} = 28\%$	Kəsr ixtisar edilir, məxrəci 100 olan kəsr şəklində yazılır. Alınan kəsr faizlə ifadə olunur.

- $\frac{3}{10}$ $\frac{8}{50}$ $\frac{21}{25}$ $\frac{2}{5}$ $\frac{1}{2}$ $\frac{7}{20}$ $\frac{3}{4}$ $\frac{22}{40}$ $\frac{3}{12}$ $\frac{45}{300}$ $\frac{50}{250}$

4 Dairənin rənglənmiş hissələrini kəsrlə və faizlə yazın.

NÜMUNƏ	Həlli	Açıqlama
	$\frac{1}{5} = \frac{1 \cdot 20}{5 \cdot 20} = \frac{20}{100} = 20\%$	Dairənin $\frac{1}{5}$ hissəsi rənglənib. $\frac{1}{5}$ kəsri məxrəci 100 olan kəsr şəklində yazılır və faizlə ifadə olunur.



Öyrənmə Onluq kəsrlərin faizlə ifadəsi

Onluq kəsrləri də faizlə ifadə etmək olar. Bunun üçün onluq kəsr məxrəci 100 olan adi kəsr şəklində yazılır, sonra isə alınan kəsr faizlə ifadə edilir.

$$0,43 = \frac{43}{100} = 43\%$$





Yadda saxla!

Onluq kəsrini faizlə ifadə etmək üçün bu ədədi 100-ə vurmaq, yəni vergülü iki rəqəm sağa sürüşdurmək lazımdır. Bu zaman alınan ədədin sağına faiz işarəsi (%) yazılır.

$$0,43 = 0,43 \cdot 100\% = 43\%$$

$$0,43 = 43\%$$

- 5 Onluq kəsrləri faizlə ifadə edin.

NÜMUNƏ 0,8

Həlli	Açıqlama
$0,8 = 0,8 \cdot 100\% = 80\%$	0,8 onluq kəsrini 100-ə vurulur və faiz işarəsi (%) yazılır.
0,64 0,07 0,99 0,52 0,01 1,0 0,42 0,36 0,2 0,5 0,15 0,1 0,02 0,55 0,05 0,4 0,61 0,08 0,3 0,95	

Öyrənmə Faizin adı kəsrlə və onluq kəsrlə ifadəsi


Faizi adı kəsrlə ifadə etmək olar. Bunun üçün faizi göstərən ədəd $\frac{1}{100}$ -ə vurulur. Mümkün olduqda alınmış adı kəsr ixtisar edilir.

$$25\% = 25 \cdot \frac{1}{100} = \frac{25}{100} = \frac{1}{4}$$

Faizi onluq kəsrlə ifadə etmək olar. Bunun üçün faizi göstərən ədədi 0,01-ə vurmaq, yəni bu ədəddə vergülü iki rəqəm sola sürüşdurmək lazımdır. Bu zaman % işarəsi atılır.

$$25\% = 25 \cdot 0,01 = 0,25$$

$$25\% = 0,25$$



Xanaların 25%-i, yəni $\frac{1}{4}$ və ya 0,25 hissəsi mavi rəngdədir.



Fikirləş!

Faizi onluq kəsr şəklində yazmaq üçün adı kəsrlərin onluq kəsrlərə çevrilməsi qaydasından necə istifadə etmək olar? Nümunələr göstərməklə izah edin.

- 6 Faizlə verilmiş hissəni adı və onluq kəsrlə yazın.

NÜMUNƏ 18%

Həlli	Açıqlama
$18\% = \frac{18}{100} = \frac{9}{50}$ $18\% = 0,18$	Faizlə verilən hissə məxrəci 100 olan adı kəsrlə əvəz edilir və alınan kəsr ixtisar olunur.
	Faizi göstərən ədəd 100-ə bölünür, yəni vergül iki rəqəm sola sürüşdürürlür.

60% 4% 12% 35% 82% 6% 49% 75% 10% 100%

7

Adi kəsr, onluq kəsr və ya faizlə verilmiş hissələri digər iki formada yazın.

0,32

 $\frac{24}{100}$ $\frac{7}{20}$

16%

0,4

0,05

 $\frac{18}{72}$

48%

90%

0,52



Riyaziyyat tarixindən

Faiz (ərəbcə: *fayız*) bir şeyin yüzdə biri mənasını daşıyır. Qədim romalılar hələ onluq say sistemindən çox-çox qabaq ədədin yüzdəbir hissəsindən istifadə etməyə başlamışdır. Məsələn, Roma imperatoru Avqustun əmri ilə hərraclarda satılan bütün malların qiymətinin $\frac{1}{100}$ hissəsi vergi kimi alınırırdı. Uzun illər faiz dedikdə 100 manatın gəliri və ya ziyanı kimi başa düşüldürdü. % işarəsindən istifadə edilməsi isə "faiz" sözünün italyanca (*pro cento*, yaxud sadəcə: *cto*) çapı zamanı baş vermiş bir xəta ilə əlaqədardır.

1665-ci ildə Parisdə nəşr olunan "Kommersiya hesabına rəhbərlik" kitabında çapçı səhvən "cto" əvəzinə % işarəsi yığmışdır. Sonradan isə bu işarə faizin işarəsi kimi qəbul edilir. Bu işarənin yaranmasının gedisini belə təsvir etmək olar:

pro cento → *cento* → *cto* → *c/o* → %



8

İfadələrə uyğun hissələri adi kəsrlə yazın, sonra onluq kəsr və faizlə ifadə edin.


- a) 10 bayraqdan 3-ü qırmızıdır.
b) 20 şirə qutusundan 8-i alma şirəsidir.

- c) 25 şagirddən 12-si oğlandır.
d) 50 stəkandan 17-si şüşədir.


Məsələ həlli

9


Hansi figurun daha çox faizi rənglənmişdir?



A



B



C

10

Samir, Səbinə və Elxan növbə ilə eyni kompüterdə oynadılar.

Ümumi vaxtın 30%-ni Samir, $\frac{1}{4}$ hissəsini Səbinə, 0,45 hissəsini isə Elxan oynadı. Kim kompüterdə daha çox oynadı?



4.2. Ədədin faizi


Araşdırma-müzakirə

Cədvəl və dairəvi diaqramda aprel ayında günlərin neçə faizinin yağışlı, günəşli, dumanlı və ya buludlu olduğu təsvir edilib.

- Ay ərzində neçə gün yağışlı, günəşli, dumanlı və ya buludlu oldu? Bunu necə tapmaq olar?

Aprel ayındaki hava durumu


Günlər	Faiz
Yağışlı günlər	10%
Günəşli günlər	40%
Dumanlı günlər	20%
Buludlu günlər	30%



Öyrənmə Ədədin faizinin tapılması

Mağazalarda endirimlər, bank kreditləri və ya maaş artımları çox zaman faizlə verilir. Bunun üçün verilmiş ədədin müəyyən faizini tapmaq lazımlı gəlir.

Ədədin faizini tapmaq üçün ədəd 100-ə bölünür və faizi təqribən ədədə vurulur. Məsələn, 60-in 25%-ni tapmaq üçün 60 ədədinin $\frac{1}{100}$ hissəsi təqribən ədədə (25-ə) vurulur.



$$60 \cdot \frac{1}{100} = \frac{60}{100} \longrightarrow \frac{60}{100} \cdot 25 = \frac{60 \cdot 25}{100} = 15 \quad \text{Faizi təqribən ədəd}$$

- Faizi adı kəsr, yaxud onluq kəsr şəklində yazmaqla da ədədin faizini tapmaq olar. Məsələn, 60 ədədinin 15%-i onun $\frac{15}{100}$ və ya $0,15$ hissəsinə bərabərdir.

$$60 \cdot \frac{15}{100} = 9 \quad \text{və ya } 60 \cdot 0,15 = 9.$$

Deməli, a ədədinin $n\%$ -i belə təqribən:

$$a \cdot \frac{n}{100} \quad \text{Faizi təqribən ədəd}$$

$$a \cdot \frac{n}{100} \quad \text{Faizi təqribən ədəd}$$



Yadda saxla!

Bəzən ədədin 10%, 20%, 25%, 50%, 75%-ni təqribən istifadə etmək əlverişlidir. Məsələn, ədədin 50%-i onun $\frac{1}{2}$ hissəsi deməkdir.

Faiz	10%	20%	25%	50%	75%
Onluq kəsr	0,1	0,2	0,25	0,5	0,75
Adi kəsr	$\frac{1}{10}$	$\frac{1}{5}$	$\frac{1}{4}$	$\frac{1}{2}$	$\frac{3}{4}$



Fikirləş!

16-nın 25%-ni, 25-in 20%-ni, 30-un 50%-ni, 28-in 75%-ni şifahi necə təqribən tapmaq olar?

Çalışma

- 1 Verilmiş ədəd və ya kəmiyyətlərin uyğun faizlərini tapın.

NÜMUNƏ 90-in 5%-i

Həlli	Açıqlama
1-ci üsul. $\frac{90}{100} \cdot 5 = \frac{9}{10} \cdot 5 = 0,9 \cdot 5 = 4,5$	90-in 1%-i tapılır və 5-ə vurulur.
2-cü üsul. $90 \cdot \frac{5}{100} = 4,5$ və ya $90 \cdot 0,05 = 4,5$	5% adı kəsrlə ($\frac{5}{100}$) ifadə olunur və 90-a vurulur. 5% onluq kəsrlə (0,05) ifadə olunur və 90-a vurulur.

- a) 20-nin 40%-i d) 80 km-in 15%-i g) 36 sm-in 25%-i
b) 130-un 10%-i e) 50 dəq-nin 30%-i h) 45 l-in 80%-i
c) 150 kq-in 60%-i f) 48 m²-in 75%-i i) 150 manatın 20%-i

- 2 Faizi tapın və hesablayın.

- a) 250-nin 20%-i ilə 125-in 40%-nin cəmini
b) 140-in 40%-i ilə 300-ün 6%-nin fərqini
c) 80-in 15%-i ilə 48-in 25%-nin hasilini
d) 150-nin 60%-i bölünsün 18-in 50%-i

- 3 Hesablayın.

NÜMUNƏ 400 km-in 40%-nin 50%-ni

Həlli	Açıqlama
1-ci üsul. $400 \cdot 0,4 = 160$; $160 \cdot 0,5 = 80$	Əvvəlcə 400-ün 40%-i, sonra alınan ədədin 50%-i tapılır.
2-ci üsul. $400 \cdot 0,4 \cdot 0,5 = 160 \cdot 0,5 = 80$	40% və 50% onluq kəsrlərlə əvəz olunur, 400 ədədi bu onluq kəsrlərə ardıcıl vurulur.


- a) 240 m-in 10%-nin 80%-ni b) 80 kq-in 60%-nin 15%-ni c) 45 l-in 20%-nin 40%-ni

Öyrənmə Ədədin faizinin təqribi tapılması

Ədədin özünü və faizi göstərən ədədi yuvarlaqlaşdırmaqla faizi təqribi hesablamaq olar. Məsələn, 152 ədəдинin 38%-i təqribi belə tapılı bilər: $152 \approx 150$ və $38 \approx 40$.

$$152 \cdot \frac{38}{100} \approx 150 \cdot \frac{40}{100} = 60, \text{ yaxud } 152 \cdot 0,38 \approx 150 \cdot 0,4 = 60$$

Beləliklə, 152-nin 38%-i təqribən 60-a bərabərdir.





4 Əvvəl təqribi, sonra isə kalkulyatorda hesablayın.

a) $998 \cdot 53\%$ -i

c) $405 \cdot 24\%$ -i

e) $1\,232 \cdot 9\%$ -i

b) $496 \cdot 21\%$ -i

d) $816 \cdot 73\%$ -i

f) $5\,007 \cdot 11\%$ -i



5 Təxmin etməklə müqayisə edin. Kalkulyatorda hesablamaqla nəticəni yoxlayın.

a) $105 \cdot 12\%$ -i və $148 \cdot 9\%$ -i

c) $16 \cdot 72\%$ -i və $58 \cdot 19\%$ -i

b) $480 \cdot 25\%$ -i və $396 \cdot 31\%$ -i

d) $79 \cdot 41\%$ -i və $41 \cdot 79\%$ -i

Masələ həlli

6 Suallara cavab verin.

a) Mağazaya 240 qutu meyvə şirəsi gətirdilər. Bu qutuların 15%-i nar şirəsidir. Mağazaya neçə qutu nar şirəsi gətirdilər?

b) Samir imtahanda 25 sualın 80%-nə düzgün cavab verdi. O neçə suala düzgün cavab verdi?

c) Kinoteatrda 360 yer var. Bir film üçün bu yerlərin 60%-nə bilet satıldı. Bu film üçün neçə bilet satılmadı?


d) Lalə 240 səhifəlik kitabın 70%-ni oxudu. O, kitabı oxuyub bitirmək üçün daha neçə səhifə oxumalıdır?

7 Fermada qaz, ördək və toyuğun ümumi sayı 1 600 ədəddir. Bunun 45%-i toyuq, 25%-i ördəkdir. Fermada neçə qaz var?



8 "Şahinlər" futbol komandası yarış mövsümündə 30 görüş keçirdi. Komanda oyunlarının 40%-də qalib gəldi, 30%-də isə uduzdu. Digər oyunlarda isə heç-heçə qeydə alındı. Komanda neçə oyunu heç-heçə etdi?

9 Bağda 60 ağaç var. Onlardan 50%-i alma, 25%-i armud, 15%-i gavalı, qalanı isə şaftalı ağaclarıdır. Bağda hər ağaçdan neçə dənədir?



10 Bir həftədə Anar 80 səhifəlik kitabın 45%-ni, Lalə 140 səhifəlik kitabın 30%-ni, Elxan isə 72 səhifəlik kitabın 50%-ni oxudu. Bir həftədə kim daha çox səhifə oxudu?



4.3. Faizinə görə ədədin tapılması

Araşdırma-müzakirə


Şirniyyatçı keks bişirdi. O, qabdakı südün müəyyən hissəsindən istifadə etdikdən sonra qabda əvvəlki südün 25%-i qaldı.

- Əvvəl qabda nə qədər süd var idi? Bunu necə tapmaq olar?



Öyrənmə Faizinə görə ədədin tapılması

Ədədin faizi məlum olduqda ədədin özünü tapmaq olar. Məsələn, 40%-i 24 sm-ə bərabər olan lentin uzunluğunu tapaqla. Bunun üçün əvvəlcə 24-ü 40-a böülüb ədədin 1%-nə uyğun hissə tapılır. Sonra isə həmin hissəni 100-ə vurmaqla ədəd özü tapılır.



$$24 : 40 = 0,6 \quad 0,6 \cdot 100 = 60$$

Başqa sözlə, faizinə görə ədədi tapmaq üçün verilmiş ədədi faizə uyğun kəsrə bölmək lazımdır.

$$24 : \frac{40}{100} = 24 : \frac{2}{5} = \cancel{24} \cdot \frac{5}{\cancel{1}} = 12 \cdot 5 = 60 \quad \text{və ya} \quad 24 : 0,4 = 240 : 4 = 60$$

Deməli, 40%-i 24 sm olan lentin uzunluğu 60 sm-dir.

Çalışma

- 1 Faizinə görə ədədi və ya kəmiyyəti tapın.

NÜMUNƏ 20%-i 18 olan ədəd

Həlli	Açıqlama
$18 : \frac{20}{100} = 18 : \frac{1}{5} = 18 \cdot \frac{5}{1} = 90$	$20\% = \frac{20}{100} = \frac{1}{5}$, 18 ədədi $\frac{1}{5}$ kəsrinə bölündür.
və ya $18 : 0,2 = 180 : 2 = 90$	$20\% = 0,2$. 18 ədədi 0,2 onluq kəsrinə bölündür.

- a) 15%-i 36 olan ədəd
b) 50%-i 13 olan ədəd
c) 18%-i 16,2 olan ədəd
d) 20%-i 72 olan ədəd

- e) 25%-i 32 manat olan məbləğ
f) 55%-i 44 sm olan lentin uzunluğu
g) 80%-i 38,4 l olan qabın tutumu
h) 75%-i 27 kq olan kisənin kütləsi


2 Hesablayın. Müqayisə edin.

- a) 25%-i 40 olan ədəd və 60%-i 90 olan ədəd
- b) 50%-i 180 olan ədəd və 20%-i 72 olan ədəd
- c) 20%-i $5\frac{1}{2}$ kq olan kütlə və 40%-i 11,2 kq olan kütlə

3 Hesablayın.

NÜMUNƏ 30%-i 10,8 olan ədədin 50%-ni

Həlli	Açıqlama
$30\% = 0,3$ $10,8 : 0,3 = 36$	Əvvəlcə 30%-i 10,8 olan ədəd təpilir. Bunun üçün 10,8 ədədi 0,3-ə bölünür.
$50\% = 0,5$ $36 \cdot 0,5 = 18$	Alınan ədədin, yəni 36-nın 50%-i təpilir.



a) 10%-i 7 olan ədədin 60%-ni

d) 60%-i 96 olan ədədin 35%-ni

b) 80%-i 112 kq olan kütlənin 25%-ni


e) 40%-i 60 m olan uzunluğun 10%-ni

c) 24%-i 86,4 / olan tutumun 2%-ni

f) 6%-i 2,7 m² olan sahənin 15%-ni

Məsələ həlli

4 A şəhərindən B şəhərinə yük aparan maşın 144 km yol qət etdikdən sonra bütün yolun 55%-i qaldı. A və B şəhərləri arasındaki məsafə neçə kilometrdir?



5 Rəngsaz günortaya qədər divarın 35%-ni, günortadan sonra isə 25%-ni boyadı.

- O, gün ərzində divarın cəmi neçə faizini boyadı?
- Divarın gün ərzində rənglənən hissəsi 120 m² olarsa, bütün divarın sahəsi neçə kvadrat metrdir?



4.4. Kəmiyyətin müəyyən faiz artırılması və azaldılması

Araşdırma-müzakirə

İşçinin aylıq əməkhaqqı 1 000 manatdır. Yaxşı işlədiyinə görə ayın sonunda ona əməkhaqqının 30%-i qədər mükafat verildi.

- İşçi ayın sonunda cəmi neçə manat pul aldı? Bunu necə hesablamış olar?
- Hər bir vətəndaş ayın sonunda aldığı pulun 14%-ni dövlətə gəlir vergisi ödəyir. İşçi aldığı bütün puldan gəlir vergisi ödəyərsə, onun nə qədər pulu qalar?



Öyrənmə Kəmiyyəti müəyyən faiz artırmaq və azaltmaq

Bəzən ədədi müəyyən faiz artırmaq və ya azaltmaq lazım gəlir. Bunun üçün əvvəlcə ədədin verilən faizi hesablanır. Sonra əvvəlki ədədə əlavə olunur və ya ondan çıxılır.

NÜMUNƏ 1. Ölkəmizdə istehsal edilən və satılan bəzi malların üzərinə 18% ƏDV (əlavə dəyər vergisi) əlavə edilir. Məsələn, marketdə alış-veriş edərkən kassa çekində əsas məbləğ 35 man olursa, onun üzərinə 18% ƏDV əlavə olunduqdan sonra alınan yekun məbləğ belə hesablanır:

$$\begin{array}{ccc} \text{Əsas məbləğ} & + & \text{ƏDV miqdari} \\ 35 & + & 6,3 \\ \downarrow & & \\ 35 \cdot \frac{18}{100} = 6,3 & & \end{array}$$

SATIŞ ÇEKİ Çek nömrəsi № 150			
Mağaza: Market	Tarix: 22.06.2022	Kassa: 4	Saat: 15:25:20
Malın adı	Miqdar	Qiymət	Toplam
Yumurta (adəd)	20	0,20 ₼	4,00 ₼
Un (kg)	1	3,00 ₼	3,00 ₼
Süd (litr)	1	1,00 ₼	1,00 ₼
Yağ (paket)	3	4,00 ₼	12,00 ₼
Ət (kg)	1,5	10,00 ₼	15,00 ₼
Cəmi:		35,00 ₼	
Ədv 18%		6,30 ₼	
Yekun məbləğ:		41,30 ₼	

NÜMUNƏ 2. Mağazada bütün geyim mallarına 20% endirim etdirilər. İlkən qiyməti 150 man olan paltonun endirimdən sonrakı qiyməti belə hesablanır:

$$\begin{array}{ccc} \text{İlkən qiymət} & - & \text{Endirim} \\ 150 & - & 30 \\ \downarrow & & \\ 150 \cdot \frac{20}{100} = 30 & & \end{array}$$



Fikirləş!

Bir kəmiyyəti 100% artırırdıqda o neçə dəfə artar? Nümunələr göstərməklə izah edin.

Çalışma

- 1 Hesablayın.

NÜMUNƏ a) 40 ədədini 20% artırın. b) 70 ədədini 15% azaldın.


Həlli	Açıqlama
a) $40 \cdot \frac{20}{100} = 8$ və ya $40 \cdot 0,2 = 8$ $40 + 8 = 48$	40-in 20%-i hesablanır və 40-a əlavə edilir.
b) $70 \cdot \frac{15}{100} = 10,5$ və ya $70 \cdot 0,15 = 10,5$ $70 - 10,5 = 59,5$	70-in 15%-i hesablanır və 70-dən çıxılır.
80-i 15% artırın	240-i 50% artırın
72-ni 25% artırın	15-i 100% azaldın
40-i 30% artırın	65-i 20% azaldın
150-ni 80% azaldın	25-i 25% azaldın
47-ni 100% artırın	35-i 30% azaldın
92-ni 10% artırın	60-i 15% azaldın

Öyrənmə 100%-dən böyük faizlər

İstənilən ədəd özünün 100%-nə bərabərdir. Ədədi müəyyən faiz artırıldığda alınan ədədi başqa üsulla da tapmaq olar. Bu zaman artırılacaq faiz ilə 100%-in cəmi tapılır. Sonra ədədin həmin cəmə bərabər faizi hesablanır.


Məsələn, ədədi 20% artırıldığda həmin ədədin 120%-nə bərabər olan ədəd alınır. 40 ədədini 20% artırmaq üçün 40-in 120%-ni hesablamak olar:

$$100\% + 20\% = 120\% \rightarrow 120\% = \frac{120}{100} = 1,2 \quad 40 \cdot \frac{120}{100} = 40 \cdot 1,2 = 48$$



• Ədədi müəyyən faiz azaltmaq üçün də oxşar üsuldan istifadə etmək olar. Bunun üçün 100% ilə həmin faizin fərqi tapılır. Sonra ədədin həmin fərqə bərabər faizi tapılır. Məsələn, ədədi 40% azaltıldığda onun 60%-nə bərabər olan ədəd alınır. 50 ədədini 40% azaltmaq üçün 50-nin 60%-ni hesablamak olar:

$$100\% - 40\% = 60\% \rightarrow 50 \cdot \frac{60}{100} = 50 \cdot 0,6 = 30$$



2

Kəmiyyətləri verilən faiz qədər artırın və ya azaldın.

NÜMUNƏ a) 420 manatı 12% artırın. b) 180 kq-ı 45% azaldın.


Həlli	Açıqlama	
a) $420 \cdot \frac{112}{100} = 420 \cdot 1,12 = 470,4$	Ədədi 12% artırmaq üçün onun $100\% + 12\% = 112\%$ -i tapılır.	
b) $180 \cdot \frac{55}{100} = 180 \cdot 0,55 = 99$	Ədədi 45% azaltmaq üçün onun $100\% - 45\% = 55\%$ -i tapılır.	
a) 420 manatı 10% artırın	f) 144 km-i 75% azaldın	k) 80 qəpiyi 35% azaldın
b) 360 ml-i 40% azaldın	g) 240 m ² -i 70% artırın	l) 705 q-ı 20% azaldın
c) 24 tonu 30% artırın	h) 124 l-i 75% artırın	m) 650 q-ı 2% artırın
d) 960 sm ² -i 25% azaldın	i) 300 manatı 23% azaldın	n) 175 m-i 36% artırın
e) 640 kq-ı 15% artırın	j) 35 sm-i 20% artırın	o) 40 dəqiqəni 50% artırın

Məsələ həlli

- 3 Müştəri bankdan bir il müddətinə 2 400 manat kredit götürdü. Razılaşmaya görə, o, banka bir ildən sonra götürdüyü kredit məbləğinin 20%-ni əlavə ödəməli idi. Müştəri bir il sonra banka cəmi neçə manat pul ödəməlidir?
- 4 Fermada 1-ci gün 1800 l, ertəsi gün isə bundan 17% az süd sağıldı. İki gündə fermada cəmi neçə litr süd sağıldı?
- 5 Bir həftədə Anar 80 səhifə, Lalə isə ondan 30% çox səhifə oxudu. Samirin oxuduğu səhifə sayı isə Laləninkindən 25% az oldu. Kim daha çox səhifə oxudu: Anar, yoxsa Samir? Nə qədər?
- 6 Mağazada malın 12% endirimdən sonrakı qiyməti 44 manat oldu. Bu malın endirimdən əvvəlki qiyməti neçə manat idi?
- 7 Birinci mağazada 650 manata satılan soyuducuya 20%, ikinci mağazada isə 700 manata satılan eyni markalı soyuducuya 26% endirim edilir. Endirimdən sonra hansı mağazada bu soyuducu daha ucuz qiymətə satılır?
- 8 Qiyməti 60 manat olan paltarın qiymətini əvvəlcə 20% artırırlar. Bir müddət sonra alınan yeni qiyməti 20% azaltırlar. Qiymət dəyişmələrindən sonra paltarın qiyməti neçə manat oldu?



XÜLASƏ



İllkin problemin həlli

Suallara cavab verin.

- Ailənin xərclərinin hər bir hissəsini adi və onluq kəsrlərlə necə göstərmək olar?


Geyim: $20\% = \frac{20}{100} = \frac{1}{5} = 0,2$ Ərzaq: $40\% = \frac{40}{100} = \frac{2}{5} = 0,4$

Kommunal: $10\% = \frac{10}{100} = \frac{1}{10} = 0,1$ Digər: $30\% = \frac{30}{100} = \frac{3}{10} = 0,3$

- Ailənin avqust ayındakı ümumi xərci 1 200 manat olarsa, ay üzrə hər xərc neçə manat təşkil etmişdir?

Geyim: $1 200 \cdot 0,2 = 240$ (man)

Kommunal: $1 200 \cdot 0,1 = 120$ (man)



Ərzaq: $1 200 \cdot 0,4 = 480$ (man)

Digər: $1 200 \cdot 0,3 = 360$ (man)

- Sentyabr ayında ailənin aylıq xərci 10% artarsa, neçə manat olar?

1-ci üsul

$$1200 \cdot \frac{10}{100} = 120$$

$$1200 + 120 = 1320$$

2-ci üsul

$$100\% + 10\% = 110\% = 1,1$$

$$1200 \cdot 1,1 = 1320$$

LAYİHE

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Adı kəsr, onluq kəsr və ya faizlə verilmiş hissələri digər iki formada yazın.

- a) 0,67 c) $\frac{47}{100}$ e) 0,9 g) 48% i) 80% k) $\frac{75}{300}$ m) $\frac{9}{180}$ o) 130% q) 1,2 s) 108%
 b) 30% d) $\frac{9}{25}$ f) 0,02 h) $\frac{3}{5}$ j) 0,1 l) 7% n) $\frac{27}{45}$ p) $1\frac{3}{4}$ r) $\frac{160}{100}$ t) $\frac{5}{4}$

2. Sıralayın.

Artan sıra ilə

- a) $\frac{3}{4}$; 0,25; 40% b) 0,25; 30%; $\frac{1}{5}$; $\frac{3}{2}$

Azalan sıra ilə

- a) 60%; $\frac{7}{10}$; 0,3 b) $1\frac{2}{5}$; $\frac{7}{20}$; 145%; 1,42

3. Verilmiş ədəd və ya kəmiyyətlərin uyğun faizlərini tapın.

- a) 35-in 20%-i b) 70 sm-in 16%-i c) 24 m-in 75%-i d) 120 l-in 15%-i

4. Hesablayın.

- a) 600-ün 20%-nin 70%-ni d) 70%-i 2,1 ton olan maşının kütləsini
 b) 160-ın 30%-nin 75%-ni e) 2,5%-i 15 l olan çənin tutumunu
 c) 240-ın 10%-nin 80%-ni f) 88%-i 44 sm olan lentin uzunluğunu

5. Hesablayın.

- a) 60 km-i əvvəlcə 100% artırın, sonra alınan uzunluğu 50% azaldın.
 b) 450 kq-ı əvvəlcə 10% azaldın, sonra alınan kütləni 20% azaldın.



6. Yer kürəsində təqribən $1\ 386\ 000\ 000\ 000\ \text{km}^3$ su vardır. Bunun 2,5%-i şirin, qalanı isə duzlu sudur. Yer kürəsində nə qədər şirin su, nə qədər duzlu su var?

7. İki usta birlikdə 30 masa düzəltmək üçün sifariş aldı. Bir həftə ərzində ustalardan biri bu sifarişin 30%-ni, digəri isə 40%-ni yerinə yetirdi. Sifarişi tamamlamaq üçün daha neçə masa düzəltmək lazımdır?

8. Mebel mağazasında işləyən satıcının aylıq maaşı 600 manatdır. Mağaza rəhbərliyi ilə razılaşmaya əsasən, o satdığı mebellərin qiymətinin 2%-i qədər mükafat alır. Satıcı mart ayında 24 000 manatlıq mebel satarsa, o həmin ayda cəmi nə qədər pul alar?



9. Gün ərzində bir bağdan 960 kq meyvə yiğildi. Bu meyvələrin 25%-i alma idi. Almaların 40%-i şirə çəkilməsi üçün zavoda göndərildi. Zavoda neçə kilogram alma göndərildi?

10. Supermarkedə bayramla əlaqədar bütün mallara 7% endirim edildi. Müştəri cassada 67 man 89 qəp ödəyərsə, onun aldığı malların endirimdən əvvəlki qiyməti neçə manat idi?

11. Usta Əlinin maaşı 750 manat, usta Həsənin maaşı isə 720 manatdır. Növbəti ay usta Əlinin maaşı 8%, usta Həsənin maaşı isə 10% artırıldı. Kimin maaşı daha çox oldu? Neçə manat?




STEAM

GENEALOGİYA

Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən sahədir.

Hər bir insanın bədəni yalnız ona məxsus genetik koda uyğun təşkil olunub. Genlər insan hüceyrələrinin nüvəsində yerləşən DNT molekullarında toplanır və nəsildən-nəslə ötürülür. Hər bir insanın DNT molekulünün təqribən yarısı atadan, yarısı isə anadan keçir.

Nəsil şəcərəsi



Öz DNT-nizdə valideyn və əcdadlarınızın təqribi payını göstərməklə cədvəli tamamlayın.

Nəsil nümayəndəsi (ata xətti üzrə)	İnsanın DNT-də nəsil nümayəndəsinin təqribi payı		
	Adi kəsrlə	Onluq kəsrlə	Faizlə
Sən	$\frac{1}{1}$	1,0	100%
Ata	$\frac{1}{2}$	0,5	50%
Baba			
Babanın atası			
Babanın babası			
Babanın babasının atası			

1. Nəsil şəcərəsi sxemini davam etdirməklə sizin neçə babanız, neçə babanızın atası, neçə babanızın babası olduğunu tapın.
2. Sizin DNT-də babanızın babasının atasından birinin təqribi payı neçə faizdir?
3. Atanız üçün belə cədvəl qurun və onun DNT-sində babalarınızın babalarından birinin təqribən neçə faiz payı olduğunu tapın.
4. Internetdə ailə şəcərəsinə görə hər insanın əcdadlarının vaxtilə Yer üzündə hansı ərazilərdə yaşadıqları barədə xüsusi axtarış sistemləri yaradılıb. Bu sistemlər barədə məlumat toplayın və təqdimat hazırlayın.

BİRİNCİ YARIMİL ÜZRƏ ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

- 1 İkirəqəmli natural ədədlərin sayını tapmaqla bağlı kimin fikri doğrudur? İzah edin.



İkirəqəmli ədədlərin sayını tapmaq üçün 99-dan birrəqəmli ədədlərin sayını çıxaram.

İkirəqəmli ədədlərin sayını tapmaq üçün ən böyük ikirəqəmli ədəddən ən kiçik ikirəqəmli ədədi çıxaram.



- 2 Rum rəqəmləri ilə verilən ədədləri artan sırada düzün.

MVIII DXIX XXV LXXIV XLIX

- 3 Ədədləri a) yüzlüklər, b) minliklər, c) on-minliklər, d) milyonluqlara qədər yuvarlaqlaşdırın.

8 599 121

31 119 083

627 629 978

2 456 396 992

- 4 Kitabın 24 səhifəsi var.
• Kitabın səhifələrinin nömrələrində 1 rəqəmindən neçə dəfə istifadə olunur?



- Kitabın səhifələrinin nömrələrində cəmi neçə rəqəmdən istifadə olunur?
- Kitabın 104 səhifəsi olsa idi, onun səhifələrinin nömrələrində cəmi neçə rəqəmdən istifadə olunardı?

- 5 Vurma və bölmənin xassələrindən istifadə etməklə əlverişli üsulla hesablayın.

$165 \cdot 14 - 125 \cdot 14$

$25 \cdot 137 + 25 \cdot 63$

$31\ 999\ 996 : 4$

$2\ 995 \cdot 12$

$280\ 280\ 007 : 7$

$105\ 999 \cdot 11$

- 6 Boş xanalara uyğun ədədləri müəyyən edin. Bir neçə nümunə göstərin.

a) $2\frac{1}{2} < \square$

c) $3\frac{1}{5} < \square < 3\frac{1}{3}$

b) $1\frac{1}{2} < \square < 2\frac{1}{6}$

d) $\square < 4\frac{1}{2} < \square$

- 7 İfadələrin qiymətini tapın.

a) $m - n = 10$ olduqda: $121 \cdot m - 121 \cdot n$

b) $m + n = 12$ olduqda: $m \cdot 205 + n \cdot 205$

c) $m \cdot n = 30$ olduqda: $m \cdot 125 \cdot n \cdot 4$

- 8 İfadələrin qiymətini hesablayın və müqayisə edin.

a) $210 + (4^3 - 8 \cdot 5) \cdot 5$ və
 $576 - (52 \cdot 5 + 5^3) : 5^2$

b) $(100^2 - 1\ 054 \cdot 7 - 78) : (5^3 - 113)$ və
 $(7^3 \cdot 2 + 10^2 : 2) : (43 - 5^2 - 2^4)$

- 9 Hesablayın.

a) ƏBOB (20, 35) · ƏKOB (12, 36)

b) ƏKOB (12, 18) : ƏBOB (6, 9)

- 10 Uyğun tənlikləri yazıb həll etməklə suallara cavab verin.

a) Hansı ədədi 0,4-ə böldükdə 1,6 və 2,5 ədədlərinin cəmindən 2 dəfə böyük olar?

b) 4,2 ədədini hansı ədədə vurduqda alınan qismət $2\frac{2}{5}$ və $\frac{7}{12}$ ədədlərinin hasilindən 2,3 vahid kiçik olar?

- 11 Hesablayın və müqayisə edin.

a) 65 ədədinin 20%-i və 65 ədədinin $\frac{2}{5}$ hissəsi

b) $\frac{1}{4}$ hissəsi 40,5 olan ədədin 75%-i və $\frac{3}{4}$ hissəsi 60,75 olan ədədin 80%-i

12 Sıralayın.

a) Artan sıra ilə

50% 0,4 61% 0,42 $\frac{7}{10}$

b) Azalan sıra ilə

81% 0,82 $\frac{1}{5}$ $\frac{3}{20}$ 75%

13 Hesablayın.

a) $32 - 0,5 \cdot \left(3\frac{1}{2} + 1\frac{2}{3}\right) : 1\frac{1}{9} - 1,2 \cdot 10$

b) $\frac{1,25 + 2,05}{15 \cdot 0,4}$

c) $\frac{5\frac{1}{2} - 3,72}{0,6 : \frac{1}{4}}$

d) $\frac{1,2 + 3\frac{3}{5}}{0,8 \cdot 0,5}$

e) $\frac{9 : \left(4\frac{3}{4} - 4,6\right)}{0,2 \cdot 1\frac{1}{4} + 5,75}$

14 Tənlikləri həll edin.

$m + 0,65 = 2\frac{1}{2} \cdot 5$ $2,4 - y = 2,6 - 0,64 : 1,6$

$x + 0,12 = 1\frac{1}{3} \cdot 0,6$ $\frac{3}{5} \cdot a = 8 - 26,8 : 4$

15 Suallara cavab verin.

a) $a = 2$ olduqda b -nin hansı natural qiymətlərində $\frac{b}{a+3}$ ifadəsi düzgün kəsr olar?

b) c -nin hansı natural qiymətlərində $\frac{c}{3}$ kəsri 0,5-dən böyük düzgün kəsr olar?


16 Kalkulyatorun 2 və 5 düymələri işləmir. Bu kalkulyatorda $299 \cdot 6 - 5028 : 4$ ifadəsinin qiymətini necə hesablamaq olar?



17 Qiyməti 32 000 manat olan təzə maşının qiyməti əvvəl 15% artırıldı, sonra isə 15% endirim edildi. Endirimdən sonra maşının qiyməti necə manat oldu?



18 Şəkildəki qurama hər birinin tərəfi $12\frac{2}{5}$ sm olan kiçik kvadratlar-dan ibarətdir.



- Bu quramanın sahəsi nə qədərdir?
- Uzunluğu 186 sm və eni 62 sm olan qurama hazırlamaq üçün neçə belə kiçik kvadrat lazımdır?

19 Şirkətin işçisi istirahət üçün 240 manat pul ayırdı. Bu onun 4 həftədə şirkətdən aldığı pulun 30%-nə bərabərdir. İşçi 1 həftə ərzində 40 saat işləyərsə, şirkət ona 1 iş saatı üçün nə qədər zəhmət haqqı ödəyir?

20 Verilən məlumatlara əsasən hər heyvan-dan hazırda təxminən nə qədər var?

- Son on il ərzində 17 000-e yaxın şərq ovalıq qorillalarının sayı 50% azalmışdır.
- Son yüz il ərzində 100 000-e yaxın pələngdən təxminən 3,2%-i qalmışdır.
- Qoruma imkanlarının artırılması nəticəsində 2 410 qara kərgədanın sayı təxminən 90% artmışdır.



21 Lalə üç ay ərzində yağışlı günlərin sayını qeyd etdi. Oktyabr ayında yağışlı günlərin sayı 10-a bərabər oldu. Noyabr ayında yağışlı günlərin sayı bundan $1\frac{3}{5}$ dəfə çox oldu. Dekabr ayında isə əvvəlki iki aydakı yağışlı günlərin ümumi sayının 50%-nə bərabər oldu. Üç ayda yağışlı günlərin sayı nə qədər oldu?

LƏTİN HƏM

SÖZLÜK

10-un qüvvəti – hər biri 10-a bərabər olan vuruqların hasili.

$$100\,000 = \underbrace{10 \times 10 \times 10}_{5} \times \underbrace{10 \times 10 \times 10}_{5} = 10^5$$

qüvvətin
üstü
qüvvətin
əsası

Ardıcıl ixtisar – kəsrin surət və məxrəcinin onların ortaq bölənlərinə ardıcıl bölməklə ixtisar edilməsi.

$$\frac{12}{18} = \frac{\cancel{6}}{\cancel{9}} = \frac{2}{3}$$

Düzgün kəsr – surəti məxrəcindən kiçik olan kəsr. Düzgün kəsr 1-dən kiçikdir.

Düzgün olmayan kəsr – surəti məxrəcindən böyük və ya ona bərabər olan kəsr. $\frac{2}{2}, \frac{4}{3}, \frac{5}{1}$ Düzgün olmayan kəsr 1-dən böyük və ya 1-ə bərabərdir.

Ədədin açıq şəkildə yazılışı – ədədin mərtəbə qiymətlərinin cəmi şəklində yazılışı.

$$\begin{aligned} 24,638 &= 20 + 4 + 0,6 + 0,03 + 0,008 \\ 24,638 &= 2 \text{ O} + 4 \text{ T} + 6 \text{ OB} + 3 \text{ YB} + 8 \text{ MB} \end{aligned}$$

Ədədin bölgənləri – natural ədədin qalıqsız böldüyü natural ədədlər. Bu zaman alınan qismət də verilən ədədin bölgənidir.

15-in bölgənləri

$$1 \quad 3 \quad \swarrow \quad \searrow \quad 5 \quad 15$$

Ədədin bölgənləri – natural ədədin qalıqsız böldüyü natural ədədlər. Hər bir natural ədədin misilləri onun bölgənidir.


Ədədin kubu – ədədin üçüncü dərəcədən qüvvəti.

$$\begin{aligned} 3 \cdot 3 \cdot 3 &= 3^3 \\ a \cdot a \cdot a &= a^3 \end{aligned}$$


Ədədin kvadratı – ədədin ikinci dərəcədən qüvvəti.

$$\begin{aligned} 4 \cdot 4 &= 4^2 \\ a \cdot a &= a^2 \end{aligned}$$

Ən böyük ortaq bölen (ƏBOB) – verilmiş natural ədədlərin hər birinin böleni olan ən böyük natural ədəd.



Ən kiçik ortaq bölünən (ƏKOB) – verilmiş natural ədədlərin hər birinə bölünən ən kiçik natural ədəd.



Faiz – tamın yüzdəbir hissəsi. Faiz % simvolu ilə işarə olunur: $\frac{1}{100} = 1\%$.

Məsələn, tamın 100 bərabər hissəsindən 17-si onun 17%-ni təşkil edir:

$$\frac{17}{100} = 17 \cdot \frac{1}{100} = 17 \cdot 1\% = 17\%$$

Hind-ərəb rəqəmləri – hazırda istifadə etdiyimiz (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) rəqəmlər.

Kəsrin ixtisar edilməsi – kəsrin surət və məxrəcini onların ortaq böleninə bölmək.

$$\frac{4}{10} = \frac{2}{5} \rightarrow \frac{4}{10} = \frac{4:2}{10:2} = \frac{2}{5}$$

Qarışık ədəd – tam hissəsi natural ədəd, kəsr hissəsi düzgün kəsr olan ədəd.

$$1\frac{1}{2}, 3\frac{2}{3}$$

Qarşılıqlı tərs ədədlər –

hasili 1-ə bərabər iki ədəd. $\frac{a}{b} \cdot \frac{b}{a} = \frac{\cancel{a}^1 \cdot \cancel{b}^1}{\cancel{b}^1 \cdot \cancel{a}^1} = 1$

Mövqeli say sistemi – rəqəmin mərtəbə qiyməti onun möqeyindən asılıdır. Eyni bir rəqəm yerindən asılı olaraq müxtəlif qiymətlər ala bilər.

$$\begin{array}{c} 72 \\ \downarrow \\ 7 \times 10 = 70 \end{array}$$

$$\begin{array}{c} 728 \\ \downarrow \\ 7 \times 100 = 700 \end{array}$$

Mövqesiz say sistemi – ədədlərin yazılışında ki işarələrin qiyməti mövqelərindən asılı deyil. Məsələn, rum rəqəmləri ilə ədədlərin yazılışı mövqesiz say sistemi əmələ gətirir.

Natural ədədlər – saymaq üçün istifadə olunan ədədlər (1, 2, 3, 4, ...). Natural ədədlər sonsuz saydadır.

Onluq kəsrlərin mərtəbə vahidləri – onluq kəsrlərin yazılışında vergüldən sonra birinci mərtəbə ondabirlər (OB), ikinci mərtəbə yüzdəbirlər (YB), üçüncü mərtəbə isə mindəbirlər (MB) mərtəbəsidir.

T	OB	YB	MB
•	•	••	•••••
1	,	1	2

\downarrow $1 \cdot \frac{1}{10} = 0,1$ $2 \cdot \frac{1}{100} = 0,02$ $5 \cdot \frac{1}{1000} = 0,005$

Onluq say sistemi – bütün ədədlər 10 rəqəmin (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) köməyi ilə yazılır. Onluqlardan başlayaraq hər mərtəbə vahidi özündən sağıdakından 10 dəfə böyükdür.

$\times 10 \times 10 \times 10$
Yüztrilyonl.
Ontilyonl.
Trilyonl.
Yüzmilyardl.
Onnilyardl.
Milyardl.
Yüzmilyonl.
Onmilyonl.
Milyonl.
Yüzminl.
Onminl.
Minl.
Yüzl.
Onl.
Təkl.

Ortaq bölən – verilmiş natural ədədlərin hər birinin böləni olan ədəd. Məsələn, 2 ədədi 6 və 10-un ortaq bölənidir.

Ortaq bölünən – verilmiş ədədlərin hər birinə bölünən natural ədəd. Məsələn, 12 ədədi 3 və 4-ün ortaq bölünənidir.

Ortaq məxrəcə gətirmək – kəsrlərin surət və məxrəclərini tamamlayıcı vuruşa vurmaqla məxrəcləri bərabər olan kəsrlər şəklində yazmaq.

$$\frac{2}{3} = \frac{2 \cdot 4}{3 \cdot 4} = \frac{8}{12} \quad \frac{3}{4} = \frac{3 \cdot 3}{4 \cdot 3} = \frac{9}{12}$$

Rum rəqəmləri – I (bir), V (beş), X (on), L (əlli), C (yüz), D (beş yüz), M (min). Bütün digər ədədlər bu rəqəmlərin köməyi ilə yazılır.

$$IV \rightarrow 4 \quad XX \rightarrow 20$$

Tam ixtisar – kəsrin surət

və məxrəcini onların

ƏBOB-na bölməklə verilən

kəsrə bərabər ixtisar olun-

$$\frac{12}{18} = \frac{2}{3}$$

ƏBOB (18, 12) = 6


mayan kəsrin alınması.

Tamamlayıcı vuruq – kəsri yeni məxrəcə gətirmək üçün onun surət və məxrəcini vurulduğu ədəd.

$$\begin{array}{c} \text{tamamlayıcı vuruq} \\ \frac{3}{5} = \frac{3 \cdot 2}{5 \cdot 2} = \frac{6}{10} \end{array}$$

Təqribi hesablama – belə hesablama nəticəsində həqiqi qiymətə yaxın ədəd alınır.

Yuvarlaqlaşdırma – müəyyən mərtəbədən sağda yerləşən rəqəmlər sıfırlarla əvəz edilir. Həmin mərtəbədən sağıdakı rəqəm 5-ə bərabər və ya 5-dən böyük olarsa, bu rəqəm 1 vahid artırılır. Əks halda qeyd olunan mərtəbədəki rəqəm dəyişmir.



CAVABLAR

1-ci bölmə

- s.8 **10.** 60 m
 s.15 **6.** Sosial şəbəkə, internet, mobil telefon
7. Merkuri, Neptun; 3-cü
 s.17 **7.** 373 milyard bayt, 87 milyard bayt, 286 milyard bayt
 s.22 **10.** 100
11. a) 0, 1, 4, 5, 6, 9; b) 2, 3, 7, 8
 s.29 **9.** 49
10. 430 man
11. 8 600 sm^2
12. 430 760 sm^3
 s.33 **14.** Xeyr
15. 20
16. 1 sm, 2 sm, 4 sm, 8 sm; 8 sm.
17. 1, 3 və ya 9 gül; 11 dəstə
18. 12 saat
 s.36 **15.** 18 saat

2-ci bölmə

- s.42 **13.** a) $\frac{1}{2}$; b) $1\frac{1}{4}$ m; c) $2\frac{2}{3}$
14. $1\frac{1}{2}$ m
15. $\frac{1}{2}$ stəkan
 s.46 **8.** 5A sinfində
 s.50 **10.** $\frac{7}{20}; \frac{13}{20}$
11. $\frac{9}{10}; 1\frac{2}{5}$
12. $1\frac{1}{3}$ saat; xeyr
 s.55 **11.** $6\frac{7}{10}$ kq
 s.61 **10.** $2\frac{1}{4}$ stəkan
11. $3\frac{7}{12}$ kq
 s.63 **11.** 4 dostu ilə
12. $21\frac{4}{5}$ litr
13. $\frac{5}{12}$ hissə
14. $1\frac{9}{10}$ m artıq
 s.67 **13.** 2-ci figur, $4\frac{1}{10}$ m
 s.70 **5.** 290 man
6. $8\frac{4}{5}$ man
7. $P = 4\frac{1}{10}$ m; $S = 1 \text{ m}^2$
8. $272\frac{1}{2}$ km

- s.74 **10.** 8 stəkan
11. 3 böyük; 6 kiçik
12. 17
 s.76 **5.** a) 2; b) 6
6. Bəli.
7. $2\frac{1}{2}$ m; $3\frac{2}{5}$ m; $8\frac{1}{2}$ m^2
 s.79 **6.** 160 km
7. 240 man; $\frac{3}{8}$
 s.82 **9.** $\frac{1}{10}$ hissə
10. $3\frac{51}{100}$ kq
11. 24 km; 72 km
12. $16\frac{1}{5}$ kq

3-cü bölmə

- s.84 **10.** 44,7 t
11. 3,5 man
 s.86 **8.** GİLAS
 s.88 **7.** 2,655
8. 4,209 q 4,218 q 4,219 q
 s.90 **6.** 0,754
7. Xeyr
 s.93 **11.** $\frac{1}{5}$ m, 0,2 m
12. 1 – düyü, 2 – lobya,
 3 – noxud
 s.97 **15.** 28,8 m
16. 7,7 sm
17. 6 l; 8,8 l
 s.99 **15.** a) 0,78; b) 1,1
16. qalan hissə; 0,65 m
17. 4,90 man
18. Səbinə: 8,5 m
19. 35 kq
20. 4,45 t
21. 145 m
 s.102 **7.** 0,92 man; 92 man
 s.104 **9.** $P = 21,6$ m; $S = 28,8 \text{ m}^2$
10. 346,84 km
11. 4,30 man
 s.106 **8.** 88,90 man
9. 97,88 °F
 s.109 **8.** 92,5 km/saat və
 89,5 km/saat
9. 8 kq-lıq qutu və
 1 kq-ı 3,60 man
10. 4 kq; 1,2 kq çox

4-cü bölmə

- s.120 **6.** 450 l; 315 l
 s.124 **10.** Elxan
 s.127 **6.** a) 36; b) 20;
 c) 144; d) 72
7. 480
8. 9
9. 30 alma, 15 armud,
 9 gavalı, 6 şaftalı ağacı
10. Lalə
 s.129 **4.** 320 km
5. 60%, 200 m^2
 s.132 **3.** 2 880 man
4. 3 294 l
5. Anar; 2 səhifə
6. 50 man
7. 2-ci (518 man)
8. 57,60 man
 s.134 **7.** 9
8. 1 080 man
9. 96 kq
10. 73 man
 s.135 **11.** Usta Əli, 18 man çox

1-ci yarımlı üzrə tapşırıqlar

- s.136 **4.** 13; 39; 204
 s.137 **17.** 31 280 man
18. $S = 2 306,4 \text{ sm}^2$; 75
19. 5 man
20. a) 8 500 b) 3 200
 c) 4 579
21. $10+16+13=39$ gün

LAYHE

BURAXILIŞ MƏLUMATI

Ümumi təhsil müəssisələrinin 5-ci sinifləri üçün
riyaziyyat fənni üzrə

Dərslik
(1-ci hissə)

Tərtibçi heyət:

Müəlliflər

Zaur İsayev
Mənsur Məhərrəmov
Məhəmməd Kərimov
Günay Hüseynzadə
Vüqar Musayev
Aqsın Abdullayev

Koordinator

Gülnar Aşurova

Redaktor
İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssam
Korrektor

Ayhan Kürsat Erbaş
İsmayıл Sadıqov
Əsgər Quliyev
Eldəniz Xocazadə
Zeynal İsayev
Eldəniz Xocazadə
Elmir Məmmədov
Aqsın Məsimov

Məsləhətçi

Rasim Abdurazaqov
Leyla Hacıyeva

Məsləhətçi qurum

“Cavəndiş” Nəşriyyat Evi

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-550-13-9

Hesab-nəşriyyat həcmi: 15,2. Fiziki çap vərəqi: 17,5.
Səhifə sayı: 140. Kəsildən sonra: 220 × 275. Kağız formatı: 57 × 90 ¼.
Şriftin adı və ölçüsü: Segoe UI, 12 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tiraj: 4 000. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 14.09.2022

Çap məhsulunu naşr edən:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş. A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“CN Poliqraf” MMC (Bakı ş. Şərifzadə küç., 29/31).

LAYİHE

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!



LAYİHE